

1519_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 1519 Rəqəmsal iqtisadiyyat**

1 First Direct sistemi fiziki şəxslərin fərdi ödəmələrinin hansı növündə tətbiq edilir? (Sürət 22.09.2015 13:29:19)

- ☐ avtomatik kassa aparatları (bankomatlar) ilə ödənişlər
- ☐ cavablar arasında doğru variant mövcud deyil
- ☐ internet vasitəsilə maliyyə xidməti
- ☐ satış nöqtəsində ödənişlər
- ☒ ev telefonu ilə xidmət

2 Elektron verilənlərin mühafizəsi sistemidir: (Sürət 22.09.2015 13:28:58)

- ☐ SSL
- ☒ EVM
- ☐ VAN
- ☐ TCP/IP
- ☐ CVV2/CVC2

3 Ödəniş üzrə verilənlərin ötürülməsi zamanı təhlükəsizlik protokolu hesab edilir: (Sürət 22.09.2015 13:28:39)

- ☒ SSL
- ☐ VAN
- ☐ TCP/IP
- ☐ CVV2/CVC2
- ☐ EVM

4 Virtual- mağazanın təhlükəsizlik kodu hansıdır? (Sürət 22.09.2015 13:28:21)

- ☐ TCP/IP
- ☐ VAN
- ☐ SSL
- ☐ EVM
- ☒ CVV2/CVC2

5 Online- mağaza anlayışına daha uyğun olan variantı seçin.

- ☐ Online- mağaza satıcının real vaxt zamanında, internet vasitəsi ilə heç bir vasitəçi xidmət göstərilmədən bir başa olaraq müəssisədən əmtəəni aldığı məkandır.
- ☒ Online- mağaza alıcının real vaxt zamanında, internet vasitəsi ilə heç bir vasitəçi xidmət göstərilmədən bir başa olaraq satıcıdan əmtəəni aldığı məkandır.
- ☐ Online- mağaza alıcının real vaxt zamanında, heç bir vasitəçi xidmət göstərilmədən bir başa olaraq satıcıdan əmtəəni aldığı məkandır.
- ☐ Online- mağaza alıcının real vaxt zamanında, internet vasitəsi ilə heç bir vasitəçi xidmət göstərilmədən bir başa olaraq müəssisədən əmtəəni aldığı məkandır.
- ☐ Online- mağaza alıcının internet vasitəsi ilə satıcıdan əmtəəni aldığı məkandır.

6 Elektron ticarət zamanı əsas ödəmə vasitəsi hansıdır?

- ☐ Elektron pul
- ☒ Kredit kart
- ☐ Debit kart
- ☐ Onlayn kart
- ☐ Nağd ödəmə

7 Elektron kommersiyanın inkişafını ləngidən əsas amil hansıdır?

- ☐ Elmi texniki inqilab
- ☐ İKT – nin qeyri bərabər inkişafı
- ☐ Rəqəmsal uçurum
- ☐ Elektron kökumət
- ☒ Standart elektron əlaqənin olmaması

8 Ödəmənin həyata keçirildiyi andan əmtəə və xidmətin çatdırılması formalarından hansı vaxta qənaəti reallaşdırır?

- ☐ Tanıma bileti
- ☒ Birbaşa daşınma
- ☐ Daşınma
- ☐ Mağazadan götürmə
- ☐ Yükləmə

9 Azərbaycan ilk ödəniş sistemi neçənci ildə yaradılmışdır?

- ☐ 2004
- ☐ 2005
- ☒ 2008
- ☐ 2007
- ☐ 2006

10 Birbaşa istehlakçılara və ya bizneslərə məhsul və xidmətər satan şirkətlər qrupuna aşağıda qeyd edilənlərdən hansı aiddir?

- ☐ Adobe
- ☒ Amazon.com
- ☐ Proxicom
- ☐ Oracle
- ☐ Cisco

11 İnternet və Dünya İnternet Sistemi üçün proqramlaşdırma və şəbəkələşmə avadanlıqlarını təmin edən şirkətlər qrupuna aşağıda qeyd edilənlərdən hansı aiddir?

- ☐ Yahoo!
- ☐ e-STEEL
- ☒ Cisco
- ☐ Airlines
- ☐ Oracle

12 Veb əməliyyatları üçün proqram məhsulları hazırlayan və Veb səhifələr üçün inkişaf dizaynları və məsləhət xidmətləri təklif edən şirkətlər qrupuna aşağıda qeyd edilənlərdən hansı aiddir?

- ☐ AT&T
- ☐ Amazon.com
- ☐ Dell
- ☐ ZDNet
- ☒ Oracle

13 PayPal sistemini hansı kompaniya yaratmışdır?

- ☐ qeyd olunanlardan heç biri
- ☐ Dell
- ☒ eBay
- ☐ Amazon.com
- ☐ Business.com

14 eBay –ın yaradıcısı kim olmuşdur?

- ☐ J.H. Snider
- ☐ Jeff Bezos
- ☐ R.H.Donell
- ☒ Pier Omidvar
- ☐ Terra Ziporyn

15 Portallar bölünür (Sürət 22.09.2015 13:32:58)

- ☐ üfiqi və ya meqaportal
- ☒ informasiya portalları və elektron ticarət meydanları
- ☐ harizontal, şaquli, üfiqi və ya meqaportal
- ☐ şaquli, üfiqi və ya meqaportal
- ☐ şaquli, üfiqi və ya informasiya portalına

16 Visa sisteminin kartları neçə mühafizə səviyyəsinə malikdirlər: (Sürət 22.09.2015 13:31:07)

- ☒ 7
- ☐ 6
- ☐ 5
- ☐ 4
- ☐ 8

17 Məhdud istifadəçilər dairəsinə xidmət edən portallar bölünür (Sürət 22.09.2015 13:32:36)

- ☐ şaquli, üfiqi və ya informasiya portalına
- ☒ şaquli, üfiqi və ya meqaportal
- ☐ üfiqi və ya meqaportal
- ☐ düzgün cavab yoxdur
- ☐ şaquli, üfiqi

18 Elektron-kommersiyanın ən geniş inkişaf etmiş sahəsi (Sürət 22.09.2015 13:32:16)

- ☐ İnternet-treyding, inernet-bankinq, internet-sığorta
- ☐ düzgün cavab yoxdur
- ☐ İnternet vasitəsilə məsafədən təhsil,
- ☐ hüquq və həkim məsləhətləri
- ☒ maliyyə xidmətlərinin satışı və hesablaşmanın İnternet vasitəsilə aparılması

19 SMS xidmətdinən istifadə etməklə bank xidmələrindən yararlanmaq da yaradılması neçənci ilə təsadüf edir?

- ☐ 1994
- ☐ 1993
- ☐ 1996
- ☒ 1997
- ☐ 1995

20 Elektron ticarətin aspektlərinə daxildir: Onlayn kataloqlarda mağazalar haqqında məlumatların yerləşdirilməsi 2. Elektron məlumatlar mübadiləsi 3. Biznes sövdələşmələrinin təhlükəsizliyi 4. Virtual kataloqlar

- ☐ 1,3,4
- ☒ 1,2,3
- ☐ 2,3
- ☐ 1,3
- ☐ 2,3,4

21 İnternet İqtisadiyyatının Konseptual Strukturunda birinci təbəqə -İnternet infrastrukturuna aiddir:

- ☐ heç biri
- ☐ Birbaşa istehlakçılara və ya bizneslərə məhsul və xidmətər satan şirkətlər.
- ☒ İnternet və Dünya İnternet Sistemi üçün proqramlaşdırma və şəbəkələşmə avadanlıqlarını təmin edən şirkətlər
- ☐ Veb əməliyyatları üçün proqram məhsulları hazırlayan və Veb səhifələr üçün inkişaf dizaynları və məsləhət xidmətləri təklif edən şirkətlər.
- ☐ İnternet ticarət alıcılarını və satıcılarını cəlbədirən şirkətlər

22 İnternet bazarı nədir?

- ☐ İstehlakçı münasibətləri menecmentliyi. Bu istehlakçının təkə satışdan sonrakı məmnunluğunu deyil, hər hansı bir şirkət və ya internet saytla həyata keçirdiyi bütün əməliyyatları əhatə edir.
- ☒ Eyni bizneslə məşğul olan şirkətlərin məhsul və xidmətlərin alqı-satqısını aparmaq üçün bir araya gəldikləri bazar
- ☐ Müəssisə ehtiyatları planlaşdırılması. Bu biznesdaxili proseslərin planlaşdırılmasına və qarşılıqlı əlaqələrinə aid edilir.
- ☐ B2C biznes modulunun davamçısı olan internet xəfiyyələri
- ☐ İki və daha artıq B2B bazarı arasındakı qarşılıqlı əlaqələri asanlaşdırən hər hansı bir internet şirkəti.

23 ASP nədir?

- ☐ Öz məhsul və ya xidmətlərini istehlakçıların özlərinin istifadəsi üçün onlara satan hər hansı bir biznes
- ☐ Öz məhsul və ya xidmətlərini digər bizneslərə satan hər hansı bir biznes.
- ☐ Fiziki yerləri olan bizneslər (adətən aktiv internet ticarət strategiyaları olmayan ənənəvi firmalara aid edilir)
- ☒ İnternet vasitəsilə kompüter proqramları icarəyə verən (satmaq və ya lisenziya vermək yerinə yetirən) şirkətlər
- ☐ veb səhifəsinin funksionallığını dəstəkləyən proqram və tərtibatlar.

24 Yanlış variantı seçin:

- ☐ Elektron kommersiyanın əsas dörd növü vardır
- ☐ Elektron kommersiyanın inkişafında dövlətin rolu mühümdür
- ☐ Azərbaycanda elektron kommersiya üzrə ən əsas addımlardan biri Golden Pay ödəniş sisteminin yaradılması oldu
- ☒ B2B növü müəssisə ilə alıcılar arasında olan iqtisadi münasibətləri əks etdirir
- ☐ Rəqəmsal uçurumun olması elektron komersiyaya öz təsirini göstərir

25 Elektron kommersiyada interaktivlik anlayışının düzgün açılışını göstərin:

- ☐ müasir informasiya vasitələri ilə biznes xəbərlərinin ani mübadiləsi və vaxta qənaət
- ☐ İnformasiyanın rəqəm tipinə çevrilməsi vasitəsi ilə şirkətin rəsmi əməliyyatları ilə bağlı kağız işlərinin həcmnin azalması səmərəliliyi yüksəldir
- ☐ Ənənəvi biznesdən fərqli olaraq əlavə xərclər yoxdur
- ☐ İnternet biznesin iştirakçıları fəaliyyət miqyasını , regional və digər əlaqədar bazarlara çıxışını sürətlə genişləndirmək imkanına malikdirlər
- ☒ Malların alıcıları və satıcıları vasitəçi olmadan bir –birilə ünsiyyət saxlaya və əlaqəyə girə bilər

26 Elektron kommersiyada qənaətlilik anlayışının düzgün açılışını göstərin:

- ☒ İnformasiyanın rəqəm tipinə çevrilməsi vasitəsi ilə şirkətin rəsmi əməliyyatları ilə bağlı kağız işlərinin həcmnin azalması səmərəliliyi yüksəldir
- ☐ Malların alıcıları və satıcıları vasitəçi olmadan bir –birilə ünsiyyət saxlaya və əlaqəyə girə bilər
- ☐ müasir informasiya vasitələri ilə biznes xəbərlərinin ani mübadiləsi və vaxta qənaət
- ☐ İnternet texnologiyaları bütün istifadəçilərə eyni imkan yaradır
- ☐ İnternet biznesin iştirakçıları fəaliyyət miqyasını , regional və digər əlaqədar bazarlara çıxışını sürətlə genişləndirmək imkanına malikdirlər

27 Elektron kommersiyada standartlıq anlayışının düzgün açılışını göstərin:

- ☐ müasir informasiya vasitələri ilə biznes xəbərlərinin ani mübadiləsi və vaxta qənaət
- ☐ Ənənəvi biznesdən fərqli olaraq əlavə xərclər yoxdur
- ☐ Günün 24 saati ərzində standart fəaliyyət
- ☐ Malların alıcıları və satıcıları vasitəçi olmadan bir –birilə ünsiyyət saxlaya və əlaqəyə girə bilər
- ☒ İnternet texnologiyaları bütün istifadəçilərə eyni imkan yaradır

28 Elektron kommersiya haqqında qeyd edilmiş fikirlərdən hansı yanlıştır?

- ☒ Elektron kommersiya ənənəvi bazarın təkmilləşdirilmiş formasıdır
- ☐ Elektron kommersiya təkcə onlayn ödənişlərlə məhdudlaşmır
- ☐ Hesabatlardan çıxarış, ödənişlərin qəbulu, çatdırılma və məsləhətlər - Elektron kommersiyanın əsas komponentlərinə aiddir
- ☐ Reklam, əmtəə haqqında məlumat - Elektron kommersiyanın əsas komponentlərinə aiddir
- ☐ Elektron kommersiya ənənəvi bazarın ümumdünya şəbəkəsində surətidir

29 Macrobank proqramı yaradılmışdır (Sürət 22.09.2015 13:36:29)

- ☐ 1993-ci ildə
- ☐ 1990-ci ildə
- ☒ 1994-ci ildə
- ☐ 1995-ci ildə
- ☐ 1992-ci ildə

30 Məhsulların reklamı və yayılması həyata keçirilir (Sürət 22.09.2015 13:35:36)

- ☐ düzgün cavab yoxdur
- ☐ xidmət sferası vasitəsilə
- ☒ broker və diler şəbəkələri vasitəsilə
- ☐ auksionlar vasitəsilə
- ☐ informasiya portalları və elektron ticarət meydanları vasitəsilə

31 Maliyyə portalı (Sürət 22.09.2015 13:34:59)

- ☐ İstifadəçilərə auksionlar təklif edir
- ☐ İstifadəçilərə telekonfranslar təklif edir
- ☒ düzgün cavab yoxdur
- ☐ broker və di-ler fəaliyyətini həyata keçirir
- ☐ istifadəçiyə məhsul və xidmətlərlə tanışlıq imkanını təşkil edən auksiondur

32 Cash(a)Will hansı şirkətinin məhsulu hesab olunur (Sürət 22.09.2015 13:36:44)

- ☐ Cash@Will şirkətinin
- ☒ Nucleus Software şirkətinin
- ☐ PowerCard şirkətinin
- ☐ FinnOne Instant şirkətinin
- ☐ PayCash şirkətinin

33 Cyberplat sistemi hansı ölkənin bankı tərəfindən yaradılmışdır (Sürət 22.09.2015 13:35:56)

- ☒ Rusiya
- ☐ Danimarka
- ☐ Yaponiya
- ☐ ABŞ
- ☐ İngilərə

34 Macrobank4 işləni b hazırlanmışdır (Sürət 22.09.2015 13:36:16)

- ☐ banklar və ticarət təşkilatları üçün institutları üçün
- ☐ banklar və sığorta şirkətləri üçün
- ☐ banklar, kredit təşkilatları və maliyyə institutları üçün
- ☐ banklar, sığorta şirkətləri və maliyyə institutları üçün
- ☒ banklar və maliyyə institutları üçün

35 2009-cü ilin statistik nəticələrinə görə hansı ölkə İKT məhsul ixracı üzrə liderdir?

- ☐ ABŞ

- ☒ Çin
- ☐ Meksika
- ☐ Almaniya
- ☐ Azərbaycan

36 Azərbaycanda ikinci prioritet sektor hansıdır?

- ☐ Kənd təsərrüfatı sektoru
- ☐ Neft sektoru
- ☐ Sənaye sektoru
- ☒ İKT sektoru
- ☐ Turizm sektoru

37 Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsalı ilə məşğul olan ilk istehsalat müəssisəsi hansıdır?

- ☐ DigitalStream
- ☒ KÜR
- ☐ FasTech company
- ☐ İNTEGRİS MMC
- ☐ "CHARTİS" MMC

38 FasTech company neçənci ildə yaradılmışdır?

- ☐ 2012
- ☒ 2011
- ☐ 2008
- ☐ 2009
- ☐ 2010

39 İNTEGRİS MMC şirkəti neçənci ildə yaradılmışdır?

- ☐ 2008
- ☐ 2001
- ☐ 2002
- ☐ 2004
- ☒ 2006

40 Chartis MMC kompaniyası neçənci ildən fəaliyyətə başlamışdır?

- ☐ 1991
- ☒ 2010
- ☐ 2009
- ☐ 2008
- ☐ 2007

41 Card PRO kompaniyası ISO 9001:2000 sertifikatını neçənci ildə əldə etmişdir?

- ☐ 2005
- ☐ 2006
- ☐ 2003
- ☒ 2007
- ☐ 2009

42 AtaTexnologiya MMC kompaniyasının əməkdaşlıq etdiyi şirkətlərə aşağıda qeyd edilənlərdən hansı aid deyil?

- ☒ Samsung
- ☐ Cisco

- ☐ Microsoft
- ☐ Oracle
- ☐ Dell

43 Distent bank xidməti texnologiyalarına aid deyil: (Sürət 22.09.2015 13:42:47)

- ☐ Mobil banking
- ☐ PC-banking
- ☐ Bankomatlardan istifadə etməklə xidmət
- ☐ İnternet banking
- ☒ Nağd pulla banking

44 Elektron kommersiyanın biznes modelini göstərin: (Sürət 22.09.2015 13:42:22)

- ☒ Bütün cavablar doğrudur
- ☐ Virtual mağaza
- ☐ İnteraktiv birja
- ☐ Əməliyyat brokeri
- ☐ Əks auksion

45 İnteraktiv bazar bəzən necə adlandırılır? (Sürət 22.09.2015 13:41:29)

- ☐ elektron ödənişlər sistemi
- ☐ biznes-model
- ☒ elektron hablar
- ☐ elektron bazar
- ☐ elektron kommersiya

46 İnternet-mağaza aşağıdakı məqsədlər üçün yaradılmışdır? (Sürət 22.09.2015 13:41:10)

- ☐ informasiya texnologiyalarının satışı üçün mağaza
- ☒ “vitrin”i İnternetdə yerləşən və İnternet vasitəsilə əmtəə (mal) sifariş etməyə imkan verən mağazadır
- ☐ əmtəəni (malı) reklam etmək üçün İnternetdə yerləşən mağazadır
- ☐ elektron pulların satışı üçün mağazadır
- ☐ “vitrin”i İnternet vasitəsilə əmtəələri (malları) tanımağa xidmət edən mağaza

47 CHIPS - bir sıra kommersiya banklarına mənsub olan (Sürət 22.09.2015 13:40:50)

- ☐ nağdsız hesablaşmalar sistemidir
- ☐ ödəniş xidmətlərini həyata keçirən sistemdir
- ☐ elektron pul formasıdır
- ☒ özəl electron pul köçürmələri sistemidir.
- ☐ pul köçürmələri sistemidir

48 SWIFT şəbəkəsinin rəsmi açılışı (Sürət 22.09.2015 13:40:35)

- ☐ 1991
- ☐ 1981
- ☒ 1977
- ☐ 1990]
- ☐ 1980

49 Aşağıda qeyd edilənlərdən hansı Chartis MMC kompaniyasının fəaliyyət sahəsinə hansı aid deyil?

- ☐ Coğrafi İnformasiya Sistemi
- ☐ Proqram Təminatı
- ☒ Texniki təminat
- ☐ Naviqasiya Sistemləri
- ☐ Kosmik Şəkillərin Sifarişi

50 Digital Stream kompaniyasının əsas fəaliyyət sahəsi aşağıda qeyd edilənlərdən hansıdır?

- ☐ Kompüterlərə texniki dəstək
- ☒ Saytların hazırlanması və internet üzərində reklam
- ☐ Antivirus proqramlarının satışı
- ☐ Kompüterlərin texniki qurğularının satışı
- ☐ Elektron mağazaların Azərbaycanda tətbiqi

51 KÜR Elektron Avadanlıqları İstehsalı müəssisəsi neçənci ildə yaradılmışdır?

- ☐ 2000
- ☐ 2006
- ☐ 2004
- ☐ 2003
- ☒ 2005

52 İNTEGRİS MMC şirkətin əsas fəaliyyət sahələrinə hansılardan aiddir? 1. Coğrafi İnformasiya Sistemlərinin tətbiqi 2 . Rəqəmsal Fotoqrammetriya 3. Məlumat bazalarının yaradılması

- ☒ 1,2,3
- ☐ 1,2
- ☐ 1,3
- ☐ 2,3
- ☐ 1

53 Aşağıda qeyd edilənlərdən hansı Chartis MMC kompaniyasının fəaliyyət sahəsinə hansı aid deyil?

- ☒ Web-saytların tərtibi
- ☐ Coğrafi İnformasiya Sistemi
- ☐ Naviqasiya Sistemləri
- ☐ Biznes Ticarət
- ☐ Təhsil Sistemi

54 Aşağıda qeyd edilənlərdən hansı Chartis MMC kompaniyasının fəaliyyət sahəsinə hansı aid deyil?

- ☐ Təhsil Sistemi
- ☐ Coğrafi İnformasiya Sistemi
- ☐ Naviqasiya Sistemləri
- ☒ Verilənlər bazalarının təşkili
- ☐ Biznes Ticarət

55 Card PRO şirkəti əsasən hansı istehsalat sahəsi üzrə ixtisaslaşmışdır?

- ☐ Golden –pay kartları
- ☒ scratch –off kartları
- ☐ Aztelekom kartlar
- ☐ Visa kartlar
- ☐ Maestro – kartlar

56 Card PRO şirkəti neçənci ildən fəaliyyətə başlamışdır?

- ☐ b) 2001
- ☐ a) 2000
- ☒ 2004
- ☐ d) 2003
- ☐ c) 2002

57 Aqreqator nədir? (Sürət 22.09.2015 13:46:50)

- ☒ Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansaş endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir
- ☐ Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilirlər
- ☐ Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır
- ☐ Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
- ☐ Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır

58 Rəqəmsal məhsulun çatdırılması nə deməkdir? (Sürət 22.09.2015 13:46:28)

- ☐ Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilirlər
- ☐ Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
- ☐ Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır
- ☒ Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır
- ☐ Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansaş endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir

59 Aşağıda sadalananlardan elektron kommersionın biznes-modelini göstərin: (Sürət 22.09.2015 13:45:06)

- ☒ Yuxarıda sadalananların hamısı
- ☐ Kontent tədarükçüsü
- ☐ Bazar cəmləşdiricisi
- ☐ İnformasiya brokeri
- ☐ Aukşion

60 Öz sahibinə bütün dünyada eksklüziv üstünlüklər təmin edən ən prestij kart hansıdır? (Sürət 22.09.2015 13:44:46)

- ☐ Gold karta
- ☐ Platinum
- ☐ Visa Classic
- ☒ Titanium
- ☐ Mastercard

61 Virtual birlik nədir? (Sürət 22.09.2015 13:45:49)

- ☐ Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır
- ☒ Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
- ☐ Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilirlər
- ☐ Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansaş endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir
- ☐ Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır

62 Sindikator nədir? (Sürət 22.09.2015 13:45:36)

- ☒ Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır
- ☐ Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
- ☐ Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilirlər
- ☐ Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansaş endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir
- ☐ Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır

63 FasTech kompaniyasının fəaliyyətini əks etdirən düzgün cavabi seçin :

- ☐ Onlayn nəzarət sistemi ilə ofislərin təhlükəsizlik kameraları ilə izlənilməsi
- ☒ Onlayn nəzarət sistemi ilə ofislərdə 24/7 gün kompüter problemlərinin həlli
- ☐ Şirkətlərdə muhasibat bölməsinin fəaliyyətini keyfiyyət baxımından yüksəldən proqramların tətbiqi
- ☐ Şirkətlərdə Lokal Şəbəkələrin qurulmasını təmin edir
- ☐ Onlayn sitemdə ödənişlərin həyata keçirilməsi

64 Chartis MMC kompaniyasının Məsafədən Duyma bölməsinin yerinə yetirdiyi funksiyalardan hansı düzgün verilmişdir?

- ☐ Ticarətlə məşğul olan şirkətlərdə korporativ CİS-in yaradılması.
- ☐ CİS-lə analitik təhlillər aparmaqla yeni tikiləcək ticarət mərkəzlərinin, mağazalarının və reklam plakatlarının yerlərinin təyin edilməsi.
- ☐ GPS sistemlərindən istifadə etməklə məkan məlumatlarının toplanması/ölçülməsi
- ☐ Ticarət binalarının, ərazilərin 3D modelinin hazırlanması.
- ☒ Aerokosmik foto çəkilişlərin deşifrənməsi və ərazinin xəritələşdirilməsi

65 Chartis MMC kompaniyasının xidmətlərinə verilənlərdən hansı aid deyil?

- ☒ Ekoloji təhlil
- ☐ Məsafədən duyma
- ☐ Coğrafi informasiya sistemləri
- ☐ Rəqəmsal Fotoqrammetriya
- ☐ Geodeziya

66 İNTEGRİS MMC şirkətin əsas fəaliyyət sahələrinə hansılardan aiddir? 1. Coğrafi İnformasiya Sistemlərinin tətbiqi 2. -Tədris müəssisələrində korporativ CİS-in yaradılması. 3. Məlumat bazalarının yaradılması 4. -Şəbəkə və Java platformaları 5. GİS əsaslı korporativ sistemlərin yaradılması

- ☐ 2,3
- ☐ 1,2,5
- ☒ 1,3,5
- ☐ 4,5
- ☐ 3,4

67 Chartis MMC kompaniyasının Biznes Ticarət bölməsinin yerinə yetirdiyi funksiyalardan hansı yanlış verilmişdir ?

- ☐ CİS üçün web portalın yaradılması
- ☐ CİS-lə analitik təhlillər aparmaqla yeni tikiləcək ticarət mərkəzlərinin, mağazalarının və reklam plakatlarının yerlərinin təyin edilməsi.
- ☐ Ticarətlə məşğul olan şirkətlər üçün CİS-in yaradılması.
- ☒ Səlis CİS və CAD yaradılması
- ☐ Məhsul daşıyan avtomobillərdə naviqasiya sistemlərinin yaradılması, məntəqələrə vaxtında və təhlükəsiz çatmaq üçün optimal marşrutların müəyyən edilməsi

68 Chartis MMC kompaniyasının Biznes Ticarət bölməsinin yerinə yetirdiyi funksiyalardan hansı yanlış verilmişdir?

- ☐ Ticarət binalarının, ərazilərin 3D modelinin hazırlanması.
- ☐ CİS-lə analitik təhlillər aparmaqla yeni tikiləcək ticarət mərkəzlərinin, mağazalarının və reklam plakatlarının yerlərinin təyin edilməsi.
- ☐ Ticarətlə məşğul olan şirkətlərdə korporativ CİS-in yaradılması.
- ☐ Məhsul daşıyan avtomobillərdə naviqasiya sistemlərinin yaradılması, məntəqələrə vaxtında və təhlükəsiz çatmaq üçün optimal marşrutların müəyyən edilməsi.
- ☒ GPS sistemlərindən istifadə etməklə məkan məlumatlarının toplanması/ölçülməsi

69 Chartis MMC kompaniyasının Coğrafi İnformasiya Sistemi (CİS) ilə yerinə yetirdiyi funksiyalardan hansı yanlış verilmişdir?

- ☐ Obyekt yönümlü CİS analizi, kosmik analizlərə əsaslanan məkan məlumatlarının avtomatlaşdırılması və Çizgilərin çıxarılması
- ☒ Aerokosmik foto çəkilişlərin deşifrənməsi və ərazinin xəritələşdirilməsi.
- ☐ Səlis CİS-in hazırlanması, sahə yönümlü korporativ ixtisaslı CİS-i yaradılması
- ☐ Məlumatların modelləşdirilməsi və ərazidə mövcud olan məlumat bazasının tərtibi.
- ☐ GPS sistemlərindən istifadə etməklə məkan məlumatlarının toplanması/ölçülməsi

70 Chartis MMC kompaniyasının Coğrafi İnformasiya Sistemi (CİS) ilə yerinə yetirdiyi funksiyalardan hansı yanlış verilmişdir?

- ☐ Obyekt yönümlü CİS analizi, kosmik analizlərə əsaslanan məkan məlumatlarının avtomatlaşdırılması və Çizgilərin çıxarılması.
- ☐ GPS sistemlərindən istifadə etməklə məkan məlumatlarının toplanması/ölçülməsi
- ☐ Məlumatların modelləşdirilməsi və ərazidə mövcud olan məlumat bazasının tərtibi.
- ☒ Müxtəlif diapozonlu elektromaqnit dalğaları ilə aparılmış çəkilişlərin analizi
- ☐ Coğrafi məkan məlumatlarının saxlanma və məlumat bazaları arasında məkan məlumatlarının konvertasiya edilməsi, yenidən tərtib edilməsi və ötürülməsi

71 İnformasiyanın nəqli zamanı onun sürəti hansı vahidlə ölçülür?

- ☐ Mbit/san
- ☐ Kbayt/san
- ☐ Bayt/san
- ☒ Bit/san
- ☐ Mbayt/san

72 İnformasiyanın ən kiçik vahidi hansıdır?

- ☐ Mbayt
- ☐ Kbayt
- ☒ Bit
- ☐ Bayt
- ☐ Mbit

73 Rəsulov Məhəmməd yazısındakı informasiya miqdarı nə qədərdir?

- ☐ 8bayt
- ☐ 15 bayt
- ☐ 16 bit
- ☒ 16 bayt
- ☐ 15 bit

74 İnternetə qoşulmanı, məktubların göndərilməsini , alınmasını və qorunub saxlanmasını təmin edir:

- ☐ Qeyd edilənlərdən heç biri
- ☒ İnternet- provayder
- ☐ TCP/IP
- ☐ İP-ünvan
- ☐ Domain Name Service

75 Azərbaycanda internetdən ilk dəfə neçənci ildə istifadə edilmişdir?

- ☐ 1991
- ☐ 1993
- ☐ 1994
- ☒ 1995
- ☐ 1992

76 İnternetdən ən çox istifadə edən ölkə hansıdır?

- ☐ İngiltərə
- ☐ Yaponiya
- ☐ Çin
- ☒ ABŞ
- ☐ Almaniya

77 Statistik nəticələrə görə Azərbaycanda internet istifadəçiləri internetə ən çox hansı üsulla qoşulur?

- ☐ Leased Line (ayrılmış xətlər)
- ☐ Wirelles
- ☐ Xüsusişdirilmiş telefon xətti -ADSL
- ☒ Dial-Up
- ☐ Mobil İnternet

78 Qeyd edilənlərdən variantların hansında Amerika Birləşmiş Ştatlarının hərbi təşkilatının domeni qeyd edilmişdir?

- ☐ .net
- ☐ .int
- ☐ .gov
- ☒ .mil
- ☐ .com

79 Kommersiya ilə məşğul olmayan təşkilatlar domeni hansı variantda düzgün qeyd edilmişdir?

- ☐ .mil
- ☐ .gov
- ☐ .com
- ☒ .org
- ☐ .edu

80 255.255.100.123 İP ünvanı verilmişdir. Şəbəkədə kompüterin nömrəsi neçədir?

- ☐ 100123
- ☐ 5.255
- ☐ 255
- ☒ 123
- ☐ 100

81 1969-cu ildə Koliforniya Universitetlərinin birində iki kompüter arasında üç hərfdən ibarət elektron məktubun göndərməyə cəhd edən və bununla da internetin əsasını qoyan şəxs kimdir?

- ☐ Qerdon Mur
- ☐ Kennet Tompson
- ☐ Depon Bekus
- ☒ Leonard Kleynrok
- ☐ Ueyn Pikett
- ☐ Denis Ritçi

82 Manipulyator - maus qurğusu kim tərəfindən yaradılmışdır?

- ☐ Qerdon Mur
- ☒ Duqlas Engelbart
- ☐ Depon Bekus
- ☐ Ueyn Pikett
- ☐ Robert Noys

83 İnternetin yaranma tarixi hesab olunur:

- ☐ 18 fevral 1992
- ☐ 10 avqust 1876
- ☐ 20 sentyabr 1989
- ☒ 20 oktyabr 1969
- ☐ 23 dekabr 1991

84 Neçənci ildə Con fon Nyuman dünyada ilk dəfə olaraq xaricdən yüklənən proqramla işləyən kompüterin modelini hazırladı?

- ☐ 1879
- ☐ 1882
- ☐ 1937
- ☒ 1945
- ☐ 1666

85 CHİPS telekommunikasiya sistemi neçənci ildə yaradılmışdır?

- ☐ 1969
- ☐ 1965
- ☐ 1969
- ☒ 1970
- ☐ 1966

86 Federal Rezerv Sistemində təxminən neçə kredit-maliyyə institutu iştirak edir?

- ☐ 3000
- ☐ 4500
- ☐ 5000
- ☒ 5500
- ☐ 4000

87 SSL protokolu neçənci ildə hazırlanmışdır?

- ☐ 1991
- ☐ 1990
- ☐ 1992
- ☐ 1993
- ☒ 1994

88 Maliyyə əməliyyatları aparmaq üçün istifadə olunan hesablayıcı kim tərəfindən yaradılmışdır?

- ☐ Dorr Felt
- ☐ Blez Paskal
- ☐ Şarl De Kolmar
- ☒ Semuel Morland,
- ☐ Vilhem Qodfrid fon leybnits

89 CHİPS telekommunikasiya sistemi hansı məqsədlə hazırlanmışdır?

- ☒ Nyu-York bankları ilə xarici müştərilər arasında kağız hesablaşma sisteminin elektron hesablaşma sistemi ilə əvəz edilməsi məqsədilə yaradılmışdır.
- ☐ İsveçrə bankları ilə ABŞ bankları arasında kağız hesablaşma sisteminin elektron hesablaşma sistemi ilə əvəz edilməsi məqsədilə yaradılmışdır
- ☐ düzgün cavab qeyd edilməyib
- ☐ Nyu-York bankları ilə xarici müştərilər arasında kağız hesablaşma sisteminin sürətli hesablaşma sistemi ilə əvəz edilməsi məqsədilə yaradılmışdır
- ☐ Nyu-York bankları ilə bank işçiləri arasında arasında kağız hesablaşma sisteminin elektron hesablaşma sistemi ilə əvəz edilməsi məqsədilə yaradılmışdır

90 Elektron kommersiyanın daha çox inkişaf etdiyi xarici ölkələrdə ticarət sövdələşmələrinin və ya məhsulların həcmi adətən neçə dollarla məhdudlaşdırılır?

- ☐ 500-600
- ☐ 400-500
- ☐ 200-300
- ☒ 300-400
- ☐ 600-700

91 Neçənci ildə International Business Machines (İBM) firması IBM-601 hesablayıcılarının geniş istehsalına başladı?

- ☒ 1835
- ☐ 1788
- ☐ 1828
- ☐ 1825
- ☐ 1830

92 İnformasiya sistemi (İS) nədir ?

- ☐ istifadəçilərin informatika sorğularına cavab vermək üçün yaradılan proqram, linqvistik vasitələr kompleksidir.
- ☒ mövzu sahəsinin dinamik informasiya modelini təmin edən və istifadəçilərin informatika sorğularına cavab vermək üçün yaradılan texniki, proqram, linqvistik və metodoloji vasitələr kompleksidir.
- ☐ istifadəçilərin informatika sorğularına cavab vermək üçün yaradılan texniki vasitələr kompleksidir.
- ☐ heç biri doğru deyil
- ☐ texniki və metodoloji vasitələr kompleksidir.

93 Alan Tyuring tərəfindən kompüterin riyazi model i neçənci ildə yaradılmışdır?

- ☐ 1662
- ☐ 1936
- ☐ 1789
- ☒ 1937
- ☐ 1820

94 Beş tərtibli ədədlər üzərində riyazi əməliyyatlar aparmağa imkan verən təkmilləşdirilmiş Hesablayıcı maşını kim tərəfindən hansı ildə hazırlanmışdır?

- ☐ Şarl De Kolmar , 1641
- ☐ Vilhem Şikard, 1623
- ☒ Blez Paskal , 1644
- ☐ Vilhem Qodfrid Fon Leybnits, 1633
- ☐ Semuel Morland, 1643

95 Yeddi tərtibli ədədlər üzərində toplama və çıxma əməliyyatlarını yerinə yetirməyə imkan verən Hesablayıcı maşın kim tərəfindən neçənci ildə yaradılmışdır?

- ☐ Şarl De Kolmar , 1820
- ☒ Vilhem Şikard, 1623
- ☐ Blez Paskal, 1662
- ☐ Vilhem Qodfrid fon leybnits, 1666
- ☐ Semuel Morland, 1643

96 Neçənci ildən internetdən elektron kommersiya məqsədi ilə istifadə olunmağa başlanmışdır?

- ☒ 1994
- ☐ 1992
- ☐ 1990
- ☐ 1991
- ☐ 1993

97 İBM firması tərəfindən ilk elektron informasiya daşıyıcısı KAMAC-305 sərt diskini nə vaxt yaradıldı?

- ☐ 1955
- ☒ 1956
- ☐ 1898
- ☐ 1936
- ☐ 1898

98 Tarixdə ilk dəfə olaraq kim elektron məktubu göndərməyə cəhd etmişdir?

- ☐ Duqlas Engelvart
- ☒ Leonard Kleynrok
- ☐ Kennet Tompson
- ☐ Robert Noyes
- ☐ Denis Ritçi

99 Aşağıdakılardan hansı təhlükəsizliyin pozulmasının mümkün nəticəsi ola bilməz?

- ☐ məxfi məlumatın ələ keçirilməsi
- ☐ maddi ziyan
- ☐ əməliyyat sisteminin yüklənə bilməməsi
- ☒ əməliyyat sistemini rahat yüklənməsi
- ☐ sistemin məhsuldarlığının azalması və ya sistemin bütövlükdə dayanması

100 Təhlükələrin əsas növləri hansılardır?

- ☐ HS-in resurslarından icazəsiz istifadə edilmə
- ☒ Bütün cavablar doğrudur.
- ☐ Rabitə xətlərində və ötürmə sistemlərində verilənlərin ələ keçirilməsi
- ☐ Proqram və aparat vasitələrində səhvlərin aşkar edilməsi
- ☐ HS-in resurslarından düzgün istifadə edilməməsi

101 Vətəndaşlar üçün baza elektron xidmətlər aşağıdakılardan hansıdır?

- ☐ şəxsi sənədlərin rəsmiləşdirilməsi
- ☒ Bütün cavablar doğrudur
- ☐ gəlir vergisinin deklarasiyası
- ☐ məşğulluq xidmətinin köməyi ilə iş axtarışı
- ☐ sosial yardımın rəsmiləşdirilməsi

102 Aşağıdakılardan hansı yenidən qurulan dövlət konsepsiyasının ilkin prinsipidir?

- ☐ dövlətə qaçılmaz bədbəxtlik kimi deyil, kollektiv fəaliyyətin üsulu və ictimai problemlərin həlli kimi baxılır.
- ☐ dövlət idarəetməsinin problemi insan yox, bürokratik sistemin özüdür.
- ☒ Bütün cavablar doğrudur.
- ☐ ənənəvi demokratiya dövlətin bu günə mövcud olan problemlərini vəsaitlərin bölüşdürülməsi ilə həll edilə bilməz.
- ☐ bütün vətəndaşlar üçün imkanların bərabərliyinin təmin olunması prinsipinə əsaslanmaq lazımdır.

103 Yenidən qurulan dövlət konsepsiyasının müəllifi kim olmuşdur?

- ☐ Ted Qebler
- ☐ Kris Aqarpao və Meq Vitman
- ☐ Pyer Omidyar
- ☒ Devid Osborn və Ted Qebler
- ☐ Devid Osborn

104 Yeni dövlət menecmenti neçənci ildə yaranmışdır?

- ☐ 1960-cı illərdə “yenidən qurulan dövlət” hərəkatının çərçivəsində yaranmışdır.
- ☐ 1965-ci illərdə cəhətdən inkişaf etmiş ölkələrdə başlayan “yenidən qurulan dövlət” hərəkatının çərçivəsində yaranmışdır.
- ☐ 1969-cı illərdə “yenidən qurulan dövlət” hərəkatının çərçivəsində yaranmışdır.
- ☐ 1950-ci illərdə yaranmışdır.
- ☒ 1970-ci illərdə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə başlayan “yenidən qurulan dövlət” hərəkatının çərçivəsində yaranmışdır.

105 Bir pəncərə prinsipindən nədir?

- ☐ uzunmüddətli planlaşdırma, profilaktika və qabaqlama üsulları ilə daha az xərclərlə problemləri həll etmək
- ☐ sadəcə olaraq qaydalara riayət etmək əvəzinə dövlət strukturunun çevikliyi və innovasiyalılığına yönələn missiyaların yerinə yetirilməsi
- ☐ dövlətə qaçılmaz bədbəxtlik kimi deyil, kollektiv fəaliyyətin üsulu və ictimai problemlərin həlli kimi baxmaq
- ☐ yerli cəmiyyətlərə böyük səlahiyyətlər vermək
- ☒ vətəndaşlarla idarə və hakimiyyət orqanları arasında birbaşa əlaqənin yaranmasına şərait yaratmaq

106 Fiziki mühafizə üçün hansı vasitələrdən istifadə edilir?

- ☒ bütün cavablar doğrudur
- ☐ çox da böyük olmayan obektləri kəbblə əhatə etməklə onlara yaxınlaşan şəxslərə reaksiya verən kabel sistemləri
- ☐ qorunan obektlərin telesistemlər ilə müşahidə edilməsi
- ☐ qapı və darvazalar üçün mexaniki və elektron qıfıllar
- ☐ işıq şüaları ilə kəsişməyə reaksiya göstərən lazer və optik sistemlər

107 ABŞ-da elektron hakimiyyətin yaradılmasının qanuni bazası neçənci ildə və kim tərəfindən yaradılmışdır?

- ☐ 1992-ci ildə B. Klinton tərəfindən
- ☐ 1994-cü ildə A. Qor idarəsi tərəfindən
- ☐ 1888-ci ildə Tim Berners-Li
- ☐ 1893-ci ildə B. Klinton/A. Qor idarəsi tərəfindən
- ☒ 1995-ci ildə B. Klinton/A. Qor idarəsi tərəfindən

108 1766-cı ildə İsveçdə qəbul olunmuş qanun necə adlanırdı?

- ☐ “Dövri danışmaq azadlığı haqqında” qanun
- ☐ “Dövri nitq azadlığı haqqında” qanun
- ☐ Heç biri
- ☐ “Dövri azadlıq haqqında” qanun
- ☒ “Dövri mətbuat azadlığı haqqında” qanun

109 İnformasiya azadlığı haqqında il qanun neçənci ildə və harada qəbul olunmuşdur?

- ☐ 1877-ci ildə İngiltərədə
- ☐ 1866-cı ildə İsveçdə
- ☒ 1766-cı ildə İsveçdə
- ☐ 1877-ci ildə Amerikada
- ☐ 1888-ci ildə Rusiyada

110 Aşağıdakılardan hansı dövlət idarəetməsinin dəyəridir?

- ☒ Bütün cavablar doğrudur
- ☐ hüquqi dəyərlər
- ☐ sosial-siyasi dəyərlər
- ☐ universal təşkilati dəyərlər
- ☐ siyasi dəyərlər

111 Aşağıdakılardan hansı dövlət idarəetməsinin dəyəri deyil?

- ☐ universal təşkilati dəyərlər
- ☐ sosial-siyasi dəyərlər
- ☐ siyasi dəyərlər
- ☐ hüquqi dəyərlər
- ☒ fiziki dəyərlər

112 Hökumət- dövlətdə ali qanunvericilik, icra və məhkəmə hakimiyyətinə malik şəxslər və idarələr yığımıdır. Monarxiyalarda bunlar bir şəxsin monarxın, konstitusiyalı dövlətlərdə isə respublika prezidenti, parlament, nazirlər kabineti və ali məhkəmənin əlində cəmlənmişdir . Bu sözlərin müəllifi kimdir?

- ☐ Kris Aqarpao
- ☒ Efron və Brokhauz
- ☐ Pyer Omidyar
- ☐ Tim Berners-Li
- ☐ Cefri Skoll

113 Avropa İttifaqının biznes üçün nəzərdə tutulan baza elektron xidmətləri aşağıdakılardan hansılardır?

- ☐ qulluqçulara sosial ayırmaların rəsmiləşdirilməsi
- ☐ əlavə dəyər vergisinin rəsmiləşdirilməsi
- ☐ yeni müəssisələrin qeydiyyatı
- ☒ Bütün cavablar doğrudur
- ☐ korporativ vergilərin deklarasiyası

114 İnformasiyalaşmanın köməyi ilə dövlət idarəetməsinin keyfiyyətinin yüksəldilməsi üçün hansı faktorların mövcudluğu tələb olunur?

- ☐ qarşılıqlı təsirin və uçotun elektron formasının gerçəkliyinin təmin olunmasının təşkilati və texnoloji mexanizmləri
- ☒ Bütün cavablar doğrudur
- ☐ konkret inzibati proseslərdə yanaşı gedən inzibati dəyişmələrə siyasi ixtiyarın verilməsi
- ☐ inkişaf etmiş texnoloji infrastruktur
- ☐ qarşılıqlı təsirin və uçotun elektron formasının hüquqi əhəmiyyəti

115 Aşağıdakılardan hansı dövlət idarəetməsinin meyarıdır?

- ☒ bütün cavablar doğrudur.
- ☐ nəticəvilik və qənaətcilliyin təmini
- ☐ qanunların aliliyi şəraitində bərabərliyin və hüquqların tapdalanmamasının təmini
- ☐ dövlətlə vətəndaşların razılaşdırılmış şəkildə birgə işləməsinin, bu əlaqənin xeyirxahlıq zəminində operativ təşkilinin təmini
- ☐ proseslərin şəffaflığının və dəqiq uçotunun aparılmasının təmini

116 Aşağıdakılardan hansı dövlət idarəetməsinin meyarı deyil?

- ☐ qanunların aliliyi şəraitində bərabərliyin və hüquqların tapdalanmamasının təmini
- ☐ dövlətlə vətəndaşların razılaşdırılmış şəkildə birgə işləməsinin, bu əlaqənin xeyirxahlıq zəminində operativ təşkilinin təmini
- ☐ nəticəvilik və qənaətcilliyin təmini
- ☐ proseslərin şəffaflığının və dəqiq uçotunun aparılmasının təmini
- ☒ qanunların aliliyi şəraitində bərabərliyin və hüquqların tapdalanmasının təmini

117 keyfiyyətli idarəetmənin keyfiyyət meyarlarına aşağıdakılardan hansı daxildir?

- ☐ vətəndaşlar və hakimiyyətin əməkdaşlığı və birgə işi
- ☐ hakimiyyətin və onun qərarlarının şəffaflığı
- ☒ bütün qeyd edilənlər
- ☐ təsirə cavab verməyə həssaslıq, operativlik
- ☐ qaydaların aliliyinin tanınması

118 keyfiyyətli idarəetmənin keyfiyyət meyarlarına aşağıdakılardan hansı daxil deyil?

- ☐ qaydaların aliliyinin tanınması
- ☐ vətəndaşlar və hakimiyyətin əməkdaşlığı və birgə işi
- ☒ məcmu məşğulluğun azalması və əmək haqqına xərclər müxtəlif səviyyələrin büdcələrinə düşən yükü daima artırır.
- ☐ təsirə cavab verməyə həssaslıq, operativlik
- ☐ hakimiyyətin və onun qərarlarının şəffaflığı

119 Aşağıdakılardan hansı dövlət xidmətlərinin islahatlarının əsasını təşkil edir?

- ☐ dəyişikliklərə dövlət aparatının zəif reaksiyası dövlət xidmətlərinin aşağı keyfiyyətli olmasına və səmərəsiz fəaliyyətinə səbəb olur.
- ☐ məcmu məşğulluğun artması və əmək haqqına xərclər müxtəlif səviyyələrin büdcələrinə düşən yükü daima artırır.
- ☐ dövlət işçilərinin zəif dəlilləri və ixtisaslı heyətin çatışmamazlığı dövlət aparatının fəaliyyətinin səmərəliliyinin azalmasına səbəb olur.
- ☒ Bütün cavablar doğrudur.
- ☐ korrupsiyanın və süründürməçiliyin inkişafı cəmiyyətin çinovniklərə və dövlət aparatına inamının azalması ilə müşayiət olunur.]

120 Hansılar şəbəkədə fəaliyyət göstərən firmaların uğursuzluqla üzləşməsinin əsas səbəbidir? 1. onlardan çoxları qabaqcadan heç bir tədqiqat və ya planlaşdırma aparmadan bazara girirlər əmtəələrin vaxtlı-vaxtında çatdırılmaması 3. servis xidmətinin aşağı səviyyədə olmasına görə

- ☐ 1,2
- ☒ 1,2,3
- ☐ 3
- ☐ 2,3
- ☐ 1

121 Qeyd edilən bəndlərin hansında rəqəmsal iqtisadiyyatda başlıca rəqabət amillərindən biri qeyd edilib: 1. İstehlakçı era sında istehsalçıların individual istehlakçı tələbatını effektiv istehsal və planlaşdırma sistemi ilə uzlaşdırmaq qabiliyyəti başlıca rəqabət amilidir 2. Daha çox İKT tətbiqi başlıca amildir 3. Müasir dövrdə ucuz və keyfiyyətli məhsul rəqabətdə daha yüksəkdir

- ☐ 3
- ☒ 1
- ☐ 1,2
- ☐ 2,3
- ☐ 1,3

122 Azərbaycanda ilk dəfə Golden Pay ödəniş sistemini tətbiq etmişdir:

- ☐ Silver Key kompaniyası
- ☒ Fərid İsmayılzadə
- ☐ Rəsulov Məhəmməd
- ☐ Araz Cəlilov
- ☐ "AtaTexnologiya" MMC kompaniyası

123 Pizza Hut nə vaxt yaradılmışdır?

- ☐ 1993
- ☒ 1994
- ☐ 1990
- ☐ 1991
- ☐ 1992

124 Azərbaycanda Elektron Hökumət Dövlət Proqramı hansı illəri əhatə edir?

- ☐ 2006-2010
- ☒ 2009-2012
- ☐ 2008-2012
- ☐ 2008-2011
- ☐ 2007-2011

125 İnformasiya cəmiyyətinə keçidin artıq başa çatdığı ölkə kimi qeyd edilənlərdən hansı düzgündür?

- ☐ Latviya
- ☒ Yaponiya
- ☐ Norveç
- ☐ Danimarka

☐ İsveçrə

126 Web-vitrinlərə aid olmayan mülahizələri seçin: 1. onları yaradanlar ticarət sahəsinə qeyri-peşəkarlardır. 2. Xidmətin zəifliyi şəraitində alıcıda şirkətə qarşı mənfi rəy formalaşır 3. -pərakəndə ticarət təşkilatları üçün qəbul edilmiş qaydalar əsasən fəaliyyət göstərən internet-mağazalardır 4. -Belə portallar internetə - son istehlakçılarla əks əlaqənin yeni üsullarını və ya web-marketingin təşkili aləti kimi baxan real ticarət şirkətlərinin bazasında yaradılır.

- ☒ 3,4
☐ 1,4
☐ 3,1
☐ 2,4
☐ 3,2

127 Verilən lisenziyalara görə informasiya məhsulları hansı kateqoriyaya bölünürlər?

- ☐ Dövlət orqanlarına və müəssisələrə aid informasiya məhsulu
☐ fiziki şəxslər üçün və hüquqi şəxslər üçün
☒ kommersiya və qeyri-kommersiya
☐ biznes müəssisələri üçün
☐ Heç biri

128 Verilən lisenziyalara görə informasiya məhsulları neçə kateqoriyaya bölünürlər?

- ☐ 3
☒ 2
☐ 5
☐ 6
☐ 4

129 Golden Pay neçənci ildə yaradılmışdır?

- ☒ 2008
☐ 2002
☐ 2007
☐ 2003
☐ 2005

130 AtaTexnologiya MMC kompaniyasının əməkdaşlıq etdiyi şirkətlərə aşağıda qeyd edilənlərdən hansı aiddir? 1. Oracle 2. Microsoft 3. Cisco 4. Dell 5. Samsung

- ☐ 3,4,5
☐ 1,2
☒ 1,2,3,4
☐ 4,5
☐ 2,3

131 Azərbaycanda rəqəmsal uçurum ən çox müşahidə olunur:

- ☐ Rayonlar arasında
☐ Qonşu ölkələr arasında
☒ Mərkəz şəhər və digər bölgələr arasında
☐ Müəssisələr arasında
☐ Heç birində

132 İnternetdən istifadə üzrə beynəlxalq statistika təşkilatı (İnternet World Stats) tərəfindən açıqlanan statistik məlumatda isə göstərilir ki, 2000-2009-cu illər ərzində Azərbaycanda internetdən istifadə edənlərin sayı neçə dəfə dəfə artıb?

- ☐ 200,7
- ☒ 202,7
- ☐ 150,6
- ☐ 102,7
- ☐ 190

133 Lesser General Public License (LGPL) kompüter proqramlarını əldə edənlərə aşağıdakı hüquq və azadlıqları verir:

- ☐ proqramın modifikasiya edilməsinin və onun necə işləməsinə öyrənmək azadlığı (bunun üçün ilkin kodun əldə olunması tələb olunur);
- ☒ bütün cavablar doğrudur
- ☐ proqramın daha da təkmilləşdirilməsi və yeni alınmış versiyanın ümumi istifadəyə verilməsi azadlığı (bunun üçün də ilkin kodun əldə olunması tələb olunur);
- ☐ istənilən məqsəd üçün proqramdan istifadə etmək azadlığı;
- ☐ sürətlərin yayılması azadlığı;

134 İnformasiya sistemi anlayışının daha dolğun izahı qeyd edilmiş variantı seçin:

- ☐ İnformasiya sistemi kompüterlərdən, kompüter şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ rabitə vasitələrindən və s. ibarət olan muhitdir.
- ☐ İnformasiya sistemi, informasiya emalı sistemidir və burada əsas məqsəd informasiyanın saxlanması, sorğulara görə axtarışı və seçilən informasiyanı lazımi formaya salıb, istifadəçiyə çatdırılmasıdır.
- ☐ İnformasiya sistemi, informasiya emalı sistemidir və burada əsas məqsəd informasiyanın saxlanması, istifadəçiyə çatdırılmasıdır
- ☐ İnformasiya sistemi kompüterlərdən, kompüter şəbəkələrindən, və s. ibarət olan muhitdir.
- ☒ İnformasiya sistemi kompüterlərdən, kompüter şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ rabitə vasitələrindən və s. ibarət olan muhitdir. İnformasiya sistemi, informasiya emalı sistemidir və burada əsas məqsəd informasiyanın saxlanması, sorğulara görə axtarışı və seçilən informasiyanı lazımi formaya salıb, istifadəçiyə çatdırılmasıdır.

135 İnformasiya məhsulları nədir?

- ☐ Düzgün cavab yoxdur
- ☒ İnformasiya məhsulları informasiya sistemlərinin fəaliyyətinin nəticəsi olub, yayılma və realizasiya üçün təyin olunmuş sənədlər, informasiya massivləri, verilənlər bazası və informasiya xidmətləridir.
- ☐ İnformasiya məhsulları informasiya sistemlərinin fəaliyyətinin nəticəsi olub, yayılma və realizasiya üçün təyin olunmuş sənədlər, informasiya massivləridir.
- ☐ İnformasiya məhsulları informasiya sistemlərinin fəaliyyətinin nəticəsi olub, yayılma və realizasiya üçün təyin olunmuş informasiya xidmətləridir.
- ☐ İnformasiya məhsulları informasiya sistemlərinin fəaliyyətinin nəticəsi olub xidmətləridir.

136 Maykl Aldriç ilk olaraq yaratmışdır

- ☐ İlk hesablama maşını
- ☐ Amazon
- ☐ eBay
- ☐ Elektron hökumət
- ☒ Onlayn Ticarət

137 Qeyd edilən bəndlərin hansı informasiya kapitalına aid deyil? 1. Müəlliflik hüququ 2. Dövriyyə vəsaitləri 3. Patentlər 4. Nağd pul 5. Maddi mülk

- ☐ 2,3
- ☐ 1,2,4
- ☒ 4,5
- ☐ 1,2,5
- ☐ 2,3,5

138 Qeyd edilən bəndlərin hansı rəqəmsal iqtisadiyyatın üstünlüklərinə aiddir? 1. İnformasiyanın saxlanması və daşınmasında yüksək sürətin olması 2. Operativlik 3. yeni iqtisadi aktivin – informasiya kapitalının

meydana gəlməsi 4. İnformasiya ilə müxtəlif manipulyasiyaların həyata keçirilməsinə imkan yaradılması

- ☐ 1,2
- ☐ 1,3
- ☐ 1,2,3
- ☒ 1,2,3,4
- ☐ 4,3

139 Rəqəmsal iqtisadiyyatın inkişafına birbaşa mane olmayan amillər sırasını seçin: 1. Dünya nəhənglərinin Rİ-tin əleyhinə olması 2. Rəqəmsal uçurum 3. Texnoloji çatışmazlıq 4. İqtisadiyyatın zəif olması

- ☐ 4
- ☐ 1,3
- ☒ 4
- ☐ 1,2,4
- ☐ 1,2,3

140 Strateji informasiya sistemlərinin istifadəsi-nin neçə tendensiyası var,

- ☐ 6
- ☒ 3
- ☐ 2
- ☐ 5
- ☐ 4

141 Firma tərəfindən həll edilən məsələlərin neçə növü var,

- ☐ 3
- ☒ 4
- ☐ 5
- ☐ 6
- ☐ 2

142 İri müəssisələrdə idarəetmənin neçə forması mövcuddur,

- ☐ 6
- ☐ 3
- ☐ 4
- ☐ 5
- ☒ 2

143 Avtomatlaşdırılmış İT - nin kombinasiya edilmiş şəbəkə təşkili aşağıdakı üstünlüklərə malikdir:

- ☒ variantların hamısı
- ☐ proqram vasitələrinin geniş spektr variantları hesabına istifadəçilərin tələblərinə yüksək uyuşqanlıq
- ☐ istismar məsrəflərinə qənaət;
- ☐ "Müştəri-server" arxitekturasının səmərəli reallaşma imkanı;
- ☐ aparat vasitələrinə uyuşqanlıq

144 Avtomatlaşdırılmış verilənlər bankının təşkili üçün reallaşan mərkəzi hesablama sistemləri aşağıdakılardan hansı aiddir,

- ☐ meyn
- ☐ UNIX-server
- ☒ variantların hamısı
- ☐ superkompyuter
- ☐ freym

145 Təşkilatları (müəssisələri) neçə qrupa bölürlər,

- ☐ 6
☐ 2
☐ 4
☒ 3
☐ 5

146 Qərar qəbuletmənin plan məsələlərinin reallaşması neçə səviyyədə həyata keçirilir?

- ☐ 6
☐ 5
☐ 3
☐ 4
☒ 3

147 Texnoloji prosesin mərkəzləşdirilmə dərəcəsinə görə idarəetmə sistemlərində informasiya texnologiyalarının neçə növü vardır?

- ☐ 2
☒ 3
☐ 6
☐ 5
☐ 4

148 Avtomat informasiya sisteminin göstəricilərinə aiddir:

- ☐ insan-maşın sistemləridir, müxtəlif tipli təşkilatlarda idarəedici qərarların qəbulu üçün zəruri informasiyanın avtomatlaşdırılmış yığımını, emalını və ötürülməsini təmin edən sistemlərdir
☐ informasiya emalının müasir texniki vasitələri olmadan fəaliyyət göstərir, bütün əməliyyatlar əvvəlcədən işlənmiş metodika əsasında insan tərəfindən yerinə yetirilir
☐ Heç biri
☐ iqtisadi obyektin idarəedici məsələlərinin həlli üçün proqram-aparat təminatı bazası əsasında informasiyanın yığımı, qeydiyyatı, ötürülməsi, toplanması və emalı əməliyyatlarını reallaşdıran metod və vasitələr məcmusundan istifadə edən prosesdir
☒ informasiyanın emalı üzrə bütün əməliyyatların insanın müdaxiləsi olmadan yerinə yetirilməsi ilə xarakterizə olunur, yalnız nəzarət funksiyalarını insan yerinə yetirir

149 Avtomatlaşdırılmış informasiya sisteminin göstəricilərinə aiddir:

- ☐ informasiyanın emalı üzrə bütün əməliyyatların insanın müdaxiləsi olmadan yerinə yetirilməsi ilə xarakterizə olunur, yalnız nəzarət funksiyalarını insan yerinə yetirir
☒ insan-maşın sistemləridir, müxtəlif tipli təşkilatlarda idarəedici qərarların qəbulu üçün zəruri informasiyanın avtomatlaşdırılmış yığımını, emalını və ötürülməsini təmin edən sistemlərdir
☐ Heç biri
☐ informasiya emalının müasir texniki vasitələri olmadan fəaliyyət göstərir, bütün əməliyyatlar əvvəlcədən işlənmiş metodika əsasında insan tərəfindən yerinə yetirilir
☐ iqtisadi obyektin idarəedici məsələlərinin həlli üçün proqram-aparat təminatı bazası əsasında informasiyanın yığımı, qeydiyyatı, ötürülməsi, toplanması və emalı əməliyyatlarını reallaşdıran metod və vasitələr məcmusundan istifadə edən prosesdir

150 əllə idarə olunan informasiya sistemlərinin göstəricilərinə aiddir:

- ☐ Heç biri
☒ informasiya emalının müasir texniki vasitələri olmadan fəaliyyət göstərir, bütün əməliyyatlar əvvəlcədən işlənmiş metodika əsasında insan tərəfindən yerinə yetirilir
☐ insan-maşın sistemləridir, müxtəlif tipli təşkilatlarda idarəedici qərarların qəbulu üçün zəruri informasiyanın avtomatlaşdırılmış yığımını, emalını və ötürülməsini təmin edən sistemlərdir
☐ informasiyanın emalı üzrə bütün əməliyyatların insanın müdaxiləsi olmadan yerinə yetirilməsi ilə xarakterizə olunur, yalnız nəzarət funksiyalarını insan yerinə yetirir
☐ iqtisadi obyektin idarəedici məsələlərinin həlli üçün proqram-aparat təminatı bazası əsasında informasiyanın yığımı, qeydiyyatı, ötürülməsi, toplanması və emalı əməliyyatlarını reallaşdıran metod və vasitələr məcmusundan istifadə edən prosesdir

151 İnformasiya proseslərinin avtomatlaşdırma səviyyəsinə görə onlar neçə növə bölünür?

- ☐ 6
☐ 5
☒ 3
☐ 2
☐ 4

152 İdarəetmə proseslərinin növlərinə görə İS neçə yerə bölünür?

- ☐ 6
☐ 3
☒ 2
☐ 4
☐ 5

153 Avtomatlaşdırılmış idarəetmə sistemlərinin dövlət idarəçiliyi səviyyəsinə görə təsnifat əlaməti üzrə neçə növü vardır?

- ☐ 6
☒ 3
☐ 2
☐ 4
☐ 5

154 tendensiyanın əsasını ilk iki tendensiyanın sintezi təşkil edir. Cümləni tamamlayın.

- ☐ Beşinci
☐ Birinci
☐ İkinci
☒ Üçüncü
☐ Dördüncü

155 Avtomatlaşdırılmış İT – nin təşkili strategiyasının seçiminə aiddir,

- ☐ müəssisənin və ya təşkilatın tipi;
☒ Variantların hamısı
☐ təşkilatın və ya müəssisənin qəbul edilmiş idarəetmə modeli;
☐ istehsal-təsərrüfat və ya digər fəaliyyət;
☐ müəssisənin və ya təşkilatın fəaliyyət sahəsi;

156 Avtomatlaşdırılmış İT – nin təşkili strategiyasının seçiminə aid deyil,

- ☐ təşkilatın və ya müəssisənin qəbul edilmiş idarəetmə modeli;
☐ istehsal-təsərrüfat və ya digər fəaliyyət;
☐ idarəetmədə yeni mərhələlər;
☐ mövcud informasiya infrastrukturunu və s. kimi amillərlə təyin olunur.
☒ informasiya proseslərinin avtomatlaşdırılma dərəcəsi

157 Aşağıdakı variantlardan hansı firma tərəfindən həll edilən məsələlərin 4-cü növünə aiddir

- ☐ Şirkətdə və xarici mühitdə vəziyyətin təhlili, şirkətin fəaliyyətinin qısamüddətli və strateji planlaşdırılması üzrə qərarların qəbul edilməsi müxtəlif təşkilatların idarəetmə aparatlarının əsas funksiyalarıdır.
☐ Firmaya nəzərən xarici istifadəçilərə - investorlara, vergi xidmətlərinə və s. iqtisadi informasiyanın təsvirinə yönəldilmişdir, bu halda təhlil üçün verilənlərin standart mühasibat - statistik hesabatları əsasında və digər informasiya mənbələrindən alınmış göstəricilərdən istifadə olunur.
☐ Biznesin inkişafının strateji idarəetmə qərarlarının işlənilməsi üçün nəzərdə tutulmuş təhlil məsələləridir.
☐ Taktiki məsələlərin həllinə istiqamətlənmişdir, informasiya bazası tamamilə genişdir və idarəetmə obyektinin fəaliyyətinin müxtəlif tərəflərini xarakterizə edən çoxlu sayda xüsusi göstəricilərin öyrənilməsini tələb edir.

- ☒ İqtisadi obyektin funksional altsistemlərinə uyğun olaraq iqtisadi obyektin idarə olunması məsələləri ilə əlaqədardır.

158biznesin inkişafının strateji idarəetmə qərarlarının işlənilməsi üçün nəzərdə tutulmuş təhlil məsələləridir. Cümləni tamamlayın.

- ☒ İkinci növ məsələlər
☐ Birinci növ məsələlər
☐ Beşinci növ məsələlər
☐ Dördüncü növ məsələlər
☐ Üçüncü növ məsələlər

159 təhlil məsələləri taktiki məsələlərin həllinə istiqamətlənmişdir, onun informasiya bazası tamamilə genişdir və idarəetmə obyektinin fəaliyyətinin müxtəlif tərəflərini xarakterizə edən çoxlu sayda xüsusi göstəricilərin öyrənilməsinə tələb edir. Cümləni tamamlayın.

- ☐ Beşinci növ məsələlər
☐ Birinci növ məsələlər
☐ İkinci növ məsələlər
☒ Üçüncü növ məsələlər
☐ Dördüncü növ məsələlər

160 iqtisadi obyektin funksional altsistemlərinə uyğun olaraq iqtisadi obyektin idarə olunması məsələləri ilə əlaqədardır, bu cür məsələlərin həlli üçün iqtisadi obyektin və xarici mühitin vəziyyəti haqqında cari əməli informasiyadan istifadə olunur. Cümləni tamamlayın.

- ☐ Beşinci növ məsələlər
☐ Birinci növ məsələlər
☐ İkinci növ məsələlər
☐ Üçüncü növ məsələlər
☒ Dördüncü növ məsələlər

161 İnformasiya texnologiyasının fəaliyyət konturunun modellərinə aiddir,

- ☐ məhsulun (əmtəə və xidmətlərin) yeni növlərinin təşkilində istifadə üçün mümkün olan istehsal resurslarının potensial növlərini;
☐ məhsulun (əmtəə və xidmətlərin) yeni növlərinin hazırlanmasında perspektiv texnoloji prosesləri nəzərə alır.
☒ Variantların hamısı doğrudur
☐ ölkədə bazar münasibətlərinin inkişafının xüsusiyyətlərini;
☐ təşkilatın və ya müəssisənin fəaliyyət dairəsinə aid olan məhsulun (əmtəə və xidmətlərin) mümkün perspektiv növlərini;

162 tendensiyanın əsası olaraq qəbul edilmişdir ki, əvvəlcə məqsədlər və onlara çatmaq üçün strategiyalar işlənir, yalnız bundan sonra isə avtomatlaşdırılmış informasiya texnologiyası əvvəlcədən işlənmiş strategiyaya uyğunlaşdırılır. Cümləni tamamlayın.

- ☐ Beşinci
☐ Üçüncü
☐ İkinci
☒ Birinci
☐ Dördüncü

163 tendensiya ona əsaslanır ki, təşkilat məqsədlərin formalaşmasında və strateji planlaşdırmada strateji informasiya sistemlərindən istifadə edir. Cümləni tamamlayın.

- ☐ Beşinci
☐ Üçüncü
☒ İkinci
☐ Birinci
☐ Dördüncü

164 Korporativ sistemin informasiya sellərinin ümumiləşdirilmiş sxeminin elementinə aşağıdakılardan hansı aid deyil,

- ☐ Hüquqi xidmətlər
- ☐ İqtisadi və maliyyə xidmətləri
- ☐ İnformasiya mənbələri
- ☐ İnformasiya xidmətləri
- ☒ Kommunal xidmətlər

165 Öyrətmə informasiya sistemlərinin funksiyalarına aiddir:

- ☐ idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- ☐ iqtisadi-riyazi metod və modellər bazasında elmi-tədqiqat məsələlərinin həllini təmin edir.
- ☐ firmanın və ya korporasiyanın bütün idarəetmə funksiyalarının avtomatlaşdırılması üçün istifadə olunur
- ☒ təhsil sistemində mütəxəssislərin hazırlanmasında, iqtisadiyyatın müxtəlif sahələrinin işçilərinin yenidən hazırlanmasında və kvalifikasiyasının artırılmasında istifadə olunur
- ☐ müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur

166 Elmi tədqiqatların informasiya sistemlərinin funksiyalarına aiddir:

- ☐ idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- ☒ iqtisadi-riyazi metod və modellər bazasında elmi-tədqiqat məsələlərinin həllini təmin edir
- ☐ firmanın və ya korporasiyanın bütün idarəetmə funksiyalarının avtomatlaşdırılması üçün istifadə olunur
- ☐ çoxsəviyyəli ierarxik sistemlərdən ibarət olur; texnoloji proseslərin idarə olunması informasiya sistemlərini və müəssisənin idarə olunması informasiya sistemlərini özündə birləşdirir
- ☐ müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur

167 Korporativ informasiya sistemlərinin funksiyalarına aiddir:

- ☐ idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- ☐ iqtisadi-riyazi metod və modellər bazasında elmi-tədqiqat məsələlərinin həllini təmin edir.
- ☒ firmanın və ya korporasiyanın bütün idarəetmə funksiyalarının avtomatlaşdırılması üçün istifadə olunur.
- ☐ çoxsəviyyəli ierarxik sistemlərdən ibarət olur; texnoloji proseslərin idarə olunması informasiya sistemlərini və müəssisənin idarə olunması informasiya sistemlərini özündə birləşdirir
- ☐ müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur

168 İnteqrasiya edilmiş informasiya sistemlərinin funksiyalarına aiddir:

- ☐ idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- ☐ iqtisadi-riyazi metod və modellər bazasında elmi-tədqiqat məsələlərinin həllini təmin edir.
- ☒ firmanın bütün idarəetmə funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- ☐ çoxsəviyyəli ierarxik sistemlərdən ibarət olur; texnoloji proseslərin idarə olunması informasiya sistemlərini və müəssisənin idarə olunması informasiya sistemlərini özündə birləşdirir
- ☐ müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur

169 Təşkilati-texnoloji proseslərin idarə olunmasına aiddir:

- ☐ idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- ☐ iqtisadi-riyazi metod və modellər bazasında elmi-tədqiqat məsələlərinin həllini təmin edir.
- ☐ firmanın bütün idarəetmə funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- ☒ çoxsəviyyəli ierarxik sistemlərdən ibarət olur; texnoloji proseslərin idarə olunması informasiya sistemlərini və müəssisənin idarə olunması informasiya sistemlərini özündə birləşdirir
- ☐ müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur

170 Texnoloji proseslərin idarə edilməsinə aiddir:

- ☐ idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- ☐ firmanın bütün idarəetmə funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- ☐ firmanın bütün idarəetmə funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- ☐ çoxsəviyyəli ierarxik sistemlərdən ibarət olur; texnoloji proseslərin idarə olunması informasiya sistemlərini və müəssisənin idarə olunması informasiya sistemlərini özündə birləşdirir
- ☒ müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur

171 Dövlət idarəçiliyi səviyyəsinə görə təsnifat əlamətinə uyğun olaraq avtomatlaşdırılmış idarəetmə sistemlərinin hansı növləri vardır?

- ☐ lokal, federal, regional
- ☒ federal, regional, bələdiyyə
- ☐ qlobal, lokal, bələdiyyə
- ☐ qlobal, regional, lokal
- ☐ qlobal, federal, regional

172 Avtomatlaşdırılmış idarəetmə sistemlərinin əsas təsnifat əlamətlərinə aid deyil:

- ☐ informasiya proseslərinin avtomatlaşdırılma dərəcəsi
- ☒ avtomatlaşdırılmış iş yerləri
- ☐ iqtisadi obyektin fəaliyyət sahəsi
- ☐ dövlət idarəçiliyi sistemlərində səviyyə
- ☐ idarəetmə proseslərinin növləri

173 IT mühasibat uçotu, biznes proseslərin ayrı-ayrı növləri üzrə informasiyanın yığılımı və telekommunikasiya mühiti təşkilatların istiqamət üzrə informasiya verilənlər bazasının təşkili ilə bağlı məsələlərin həlli ilə əlaqədardır. Bu ifadə təşkilatın hansı qrupuna aiddir,

- ☐ regional
- ☐ orta
- ☒ kiçik
- ☐ federal
- ☐ iri

174 İdarəedici bənd üçün elektron sənəd dövriyyəsinin fəaliyyəti və onun konkret biznes – prosesə bağlılığı mühüm rol oynayır, bu cür təşkilatlar (müəssisələr) üçün firmanın fəaliyyəti ilə bağlı həll edilən funksional məsələlərin dairəsini genişləndirmək xarakterikdir. Bu ifadə təşkilatın hansı qrupuna aiddir,

- ☐ regional
- ☒ orta
- ☐ kiçik
- ☐ federal
- ☐ iri

175 Müəssisələrin müəssisələrin informasiya texnologiyaları telekommu-nikasiya rabitə vasitə-lə-rinin, çoxməşinli komplekslərin, inkişaf etmiş Müştəri-server arxitekturasının, yüksək sürətli kor-porativ hesablama şəbəkə-lərinin tətbiqini özündə birləşdirən müasir proqram-aparat bazası əsasında qurulur. Bu ifadə təşkilatın hansı qrupuna aiddir,

- ☐ regional
- ☐ orta
- ☐ kiçik
- ☐ federal
- ☒ iri

176 Avtomatlaşdırılmış IT - nin kombinasiya edilmiş şəbəkə təşkili aşağıdakı üstünlüklərə malik deyil:

- ☐ aparat vasitələrinə uyuşqanlıq

- ☒ təşkilatın və ya müəssisənin qəbul edilmiş idarəetmə modeli
- ☐ “Müşəri-server” arxitekturasının səmərəli reallaşma imkanı;
- ☐ istismar məsrəflərinə qənaət;
- ☐ proqram vasitələrinin geniş spektr variantları hesabına istifadəçilərin tələblərinə yüksək uyuşanlıq

177 Aşağıdakı variantlardan hansı firma tərəfindən həll edilən məsələlərin 1-ci növünə aiddir,

- ☐ Şirkətdə və xarici mühitdə vəziyyətin təhlili, şirkətin fəaliyyətinin qısamüddətli və strateji planlaşdırılması üzrə qərarın qəbul edilməsi müxtəlif təşkilatların idarəetmə aparatlarının əsas funksiyalarıdır.
- ☐ Taktiki məsələlərin həllinə istiqamətlənmişdir, informasiya bazası tamamilə genişdir və idarəetmə obyektinin fəaliyyətinin müxtəlif tərəflərini xarakterizə edən çoxlu sayda xüsusi göstəricilərin öyrənilməsinə tələb edir.
- ☐ Biznesin inkişafının strateji idarəetmə qərarlarının işlənilməsi üçün nəzərdə tutulmuş təhlil məsələləridir.
- ☒ Firmaya nəzərən xarici istifadəçilərə - investorlara, vergi xidmətlərinə və s. iqtisadi informasiyanın təsvirinə yönəldilmişdir, bu halda təhlil üçün verilənlərin standart mühasibat - statistik hesabatları əsasında və digər informasiya mənbələrindən alınmış göstəricilərdən istifadə olunur.
- ☐ İqtisadi obyektin funksional altsistemlərinə uyğun olaraq iqtisadi obyektin idarə olunması məsələləri ilə əlaqədardır.

178 Aşağıdakı variantlardan hansı firma tərəfindən həll edilən məsələlərin 2-ci növünə aiddir,

- ☐ Şirkətdə və xarici mühitdə vəziyyətin təhlili, şirkətin fəaliyyətinin qısamüddətli və strateji planlaşdırılması üzrə qərarın qəbul edilməsi müxtəlif təşkilatların idarəetmə aparatlarının əsas funksiyalarıdır.
- ☐ Taktiki məsələlərin həllinə istiqamətlənmişdir, informasiya bazası tamamilə genişdir və idarəetmə obyektinin fəaliyyətinin müxtəlif tərəflərini xarakterizə edən çoxlu sayda xüsusi göstəricilərin öyrənilməsinə tələb edir.
- ☒ Biznesin inkişafının strateji idarəetmə qərarlarının işlənilməsi üçün nəzərdə tutulmuş təhlil məsələləridir.
- ☐ Firmaya nəzərən xarici istifadəçilərə - investorlara, vergi xidmətlərinə və s. iqtisadi informasiyanın təsvirinə yönəldilmişdir, bu halda təhlil üçün verilənlərin standart mühasibat - statistik hesabatları əsasında və digər informasiya mənbələrindən alınmış göstəricilərdən istifadə olunur.
- ☐ İqtisadi obyektin funksional altsistemlərinə uyğun olaraq iqtisadi obyektin idarə olunması məsələləri ilə əlaqədardır.

179 Aşağıdakı variantlardan hansı firma tərəfindən həll edilən məsələlərin 3-cü növünə aiddir,

- ☐ Şirkətdə və xarici mühitdə vəziyyətin təhlili, şirkətin fəaliyyətinin qısamüddətli və strateji planlaşdırılması üzrə qərarın qəbul edilməsi müxtəlif təşkilatların idarəetmə aparatlarının əsas funksiyalarıdır.
- ☒ Taktiki məsələlərin həllinə istiqamətlənmişdir, informasiya bazası tamamilə genişdir və idarəetmə obyektinin fəaliyyətinin müxtəlif tərəflərini xarakterizə edən çoxlu sayda xüsusi göstəricilərin öyrənilməsinə tələb edir.
- ☐ Biznesin inkişafının strateji idarəetmə qərarlarının işlənilməsi üçün nəzərdə tutulmuş təhlil məsələləridir.
- ☐ Firmaya nəzərən xarici istifadəçilərə - investorlara, vergi xidmətlərinə və s. iqtisadi informasiyanın təsvirinə yönəldilmişdir, bu halda təhlil üçün verilənlərin standart mühasibat - statistik hesabatları əsasında və digər informasiya mənbələrindən alınmış göstəricilərdən istifadə olunur.
- ☐ İqtisadi obyektin funksional altsistemlərinə uyğun olaraq iqtisadi obyektin idarə olunması məsələləri ilə əlaqədardır.

180 Gizli açar kriptografiyası adətən nə üçün istifadə edilir?

- ☐ İnteraktiv integrasiya olunmuş xidmətlər
- ☐ SM yoxlayır, sertifikat verir və bu sertifikatların fəaliyyətini tənzimləyir
- ☒ Mübadilə olunan məlumatın şifrələnməsi
- ☐ Subyekt haqda məlumatlar və onun açıq açarı
- ☐ Elektron imza və açıq açar şifrələməsi

181 Dövlət Proqramında e-hökumətin yaradılmasının dördüncü mərhələsində nəzərdə tutulmuşdur:

- ☐ “E-hökumət” infrastrukturunun yaradılması mərhələsində “E-hökumət” portalının qurulması və informasiya xidmətinin göstərilməsi.
- ☒ Dövlət orqanları və təşkilatlarının fəaliyyətinin yeni şəraitə transformasiyası, e-səhiyyə, e-təhsil, e-mədəniyyət, e-demokratiya və s. kimi layihələrin həyata keçirilməsi
- ☐ vahid standartlara söykənən dövlət idarəçiliyinin elektron infrastrukturunun yaradılması ilə e-hökumət keyfiyyətcə daha yüksək mərhələyə keçir.
- ☐ Dövlət idarəetməsinin bütün səviyyələrində inzibati rəqlamentlərin (prosedurların) standartlaşdırılması və rəsmiləşdirilməsi, “e-hökumət”in vətəndaşlarının və dövlət orqanlarının fəaliyyətinin bütün sahələrini əhatə edən müxtəlif xidmətlərinin inkişafı

- ☐ E-hökumətin baza komponentlərinin yaradılması: “e-hökumət” portalı şlüzü, bank sistemi ilə qarşılıqlı əlaqə üçün “ödəniş şlüzü”, milli identifikasiya sistemi, dövlət orqanlarının vahid şəbəkə infrastrukturu

182 Dövlət Proqramında e-hökumətin yaradılmasının ikinci mərhələsində nəzərdə tutulmuşdur:

- ☐ “E-hökumət” infrastrukturunun yaradılması mərhələsində “E-hökumət” portalının qurulması və informasiya xidmətinin göstərilməsi.
- ☐ vahid standartlara söykənən dövlət idarəçiliyinin elektron infrastrukturunun yaradılması ilə e-hökumət keyfiyyətcə daha yüksək mərhələyə keçir.
- ☒ E-hökumətin baza komponentlərinin yaradılması: “e-hökumət” portalı şlüzü, bank sistemi ilə qarşılıqlı əlaqə üçün “ödəniş şlüzü”, milli identifikasiya sistemi, dövlət orqanlarının vahid şəbəkə infrastrukturu
- ☐ Dövlət idarəetməsinin bütün səviyyələrində inzibati rəqlamentlərin (prosedurların) standartlaşdırılması və rəsmiləşdirilməsi, “e-hökumət”in vətəndaşlarının və dövlət orqanlarının fəaliyyətinin bütün sahələrini əhatə edən müxtəlif xidmətlərinin inkişafı
- ☐ Dövlət orqanları və təşkilatlarının fəaliyyətinin yeni şəraitə transformasiyası, e-səhiyyə, e-təhsil, e-mədəniyyət, e-demokratiya və s. kimi layihələrin həyata keçirilməsi

183 Elektron hökumət yalnız vətəndaşların və dövlət strukturlarının münasibətlərini deyil, eyni zamanda dövlət daxilində - onun ayrı-ayrı , və arasındakı münasibətlərin də formasını dəyişir. 1. bəndləri 2. imkanları 3. səviyyələri 4. altbölmələri 5. funksiyaları

- ☒ 1, 3, 4
- ☐ 2, 3, 4
- ☐ 1, 2, 3
- ☐ 3, 4, 5
- ☐ 1, 4, 5

184 Yenidən qurulan dövlət konsepsiyasının ilkin prinsiplərinə aid deyil:

- ☐ səmərəli dövlət informasiya cəmiyyətinin və biliklər iqtisadiyyatının tələblərinə uyğun olmalıdır, böyük, mərkəzləşdirilmiş və standartlaşdırılmış bürokratiya keçmişdə qalmalıdır
- ☐ Bütün variantlar doğrudur
- ☒ dövlətə mütləq bəla kimi deyil, kollektiv fəaliyyət üsulu və ictimai problemlərin həlli kimi baxılır
- ☐ bütün vətəndaşlar üçün imkanların bərabərliyinin təmin olunması prinsipinə əsaslanmaq zəruridir
- ☐ dövlət idarəetməsinin problemi insanlar (bürokratiklər) deyil, bürokratik sistemin özüdür

185 Elektron hökumət nədir?

- ☐ dövlətdə ali qanunvericilik, icra və məhkəmə hakimiyyətinə malik şəxslər və idarələr yığıdır
- ☐ hökumətin və dövlətin daha səmərəli qarşılıqlı təsir üsuludur
- ☐ elektron hökumət çərçivəsində vətəndaşların öz maraqlarının müdafiə və dövlətlə əməkdaşlıq formalarının təyin olunma atributudur
- ☐ elektron hökumətin təqdim etdiyi müəyyən imkanlardan istifadə üsullarıdır
- ☒ informasiya cəmiyyəti üçün xarakterik dövlət idarəetməsinin həyata keçirilmə konsepsiyasıdır

186 Açıq Açar Kriptografiyasından nə üçün istifadə edilir?

- ☒ Elektron imza və açıq açar şifrələməsi
- ☐ SM yoxlayır, sertifikat verir və bu sertifikatların fəaliyyətini tənzimləyir
- ☐ Subyekt haqda məlumatlar və onun açıq açarı
- ☐ İnteraktiv inteqrasiya olunmuş xidmətlər
- ☐ Mübadilə olunan məlumatın şifrələnməsi

187 PKI modelini təşkil edən komponentlərə aşağıdakılardan hansı aid deyil

- ☐ Qeydiyyat Mərkəzləri
- ☐ Sertifikat Mərkəzləri
- ☐ Saxlama bazaları
- ☒ Məlumat kitabçaları
- ☐ Sertifikat sahibləri

188 Dövlət Proqramında e-hökumətin yaradılmasının üçüncü mərhələsində nəzərdə tutulmuşdur:

- ☐ E-hökumətin baza komponentlərinin yaradılması: “e-hökumət” portalı şlüzü, bank sistemi ilə qarşılıqlı əlaqə üçün “ödəniş şlüzü”, milli identifikasiya sistemi, dövlət orqanlarının vahid şəbəkə infrastrukturu
- ☐ vahid standartlara söykənən dövlət idarəçiliyinin elektron infrastrukturunun yaradılması ilə e-hökumət keyfiyyətə daha yüksək mərhələyə keçir.
- ☐ Dövlət orqanları və təşkilatlarının fəaliyyətinin yeni şəraitə transformasiyası, e-səhiyyə, e-təhsil, e-mədəniyyət, e-demokratiya və s. kimi layihələrin həyata keçirilməsi
- ☒ Dövlət idarəetməsinin bütün səviyyələrində inzibati rəqlamentlərin (prosedurların) standartlaşdırılması və rəsmiləşdirilməsi, “e-hökumət”in vətəndaşlarının və dövlət orqanlarının fəaliyyətinin bütün sahələrini əhatə edən müxtəlif xidmətlərinin inkişafı
- ☐ “E-hökumət” infrastrukturunun yaradılması mərhələsində “E-hökumət” portalının qurulması və informasiya xidmətinin göstərilməsi.

189 Dövlət Proqramında e-hökumətin yaradılmasının birinci mərhələsində nəzərdə tutulmuşdur:

- ☐ E-hökumətin baza komponentlərinin yaradılması: “e-hökumət” portalı şlüzü, bank sistemi ilə qarşılıqlı əlaqə üçün “ödəniş şlüzü”, milli identifikasiya sistemi, dövlət orqanlarının vahid şəbəkə infrastrukturu
- ☐ Dövlət orqanları və təşkilatlarının fəaliyyətinin yeni şəraitə transformasiyası, e-səhiyyə, e-təhsil, e-mədəniyyət, e-demokratiya və s. kimi layihələrin həyata keçirilməsi
- ☐ vahid standartlara söykənən dövlət idarəçiliyinin elektron infrastrukturunun yaradılması ilə e-hökumət keyfiyyətə daha yüksək mərhələyə keçir.
- ☐ Dövlət idarəetməsinin bütün səviyyələrində inzibati rəqlamentlərin (prosedurların) standartlaşdırılması və rəsmiləşdirilməsi, “e-hökumət”in vətəndaşlarının və dövlət orqanlarının fəaliyyətinin bütün sahələrini əhatə edən müxtəlif xidmətlərinin inkişafı
- ☒ “E-hökumət” infrastrukturunun yaradılması mərhələsində “E-hökumət” portalının qurulması və informasiya xidmətinin göstərilməsi.

190 Keyfiyyətli idarəetmə (Good Governance) yanaşma metodologiyasına uyğun olmayan keyfiyyət xarakteristikasını seçin.

- ☐ qaydaların aliliyinin tanınması
- ☐ nəticəvilik, səmərəlilik və faydalılıq
- ☒ bərabərlik və ayrıseçkiliyin qəbul edilməsi
- ☐ hakimiyyətin və onun qərarlarının şəffaflığı
- ☐ hakimiyyətin vətəndaşlar qarşısında hesabat verməsi

191 İnkişaf etmiş dünya ölkələrində elektron hakimiyyət və idarəetmənin tətbiqi hökumətin yenidən qurulması konsepsiyasının əsaslandığı prinsiplərə aid deyil:

- ☒ hökumət üçün xidmətlər təqdim edə biləcək strukturların rəqabətinin qeyri-zəruriliyi
- ☐ dövlət strukturunun pulun xərclənməsinə deyil, onun qazanılmasına yönəldilməsi
- ☐ uzunmüddətli planlaşdırma, profilaktika və qabaqlama üsulları ilə daha az xərclərlə problemlərin həlli
- ☐ dövlət strukturunun çevikliyinə və innovasiyalılığına yönələn missiyaların yerinə yetirilməsi
- ☐ yerli cəmiyyətlərə böyük səlahiyyətlərin verilməsi

192 verilmiş açar sözlərə görə sənədlərin axtarılması üçün nəzərdə tutulmuş xidmət növüdür.

- ☐ TELNET
- ☒ WAIS
- ☐ FTP
- ☐ USENET
- ☐ GOPHER

193 Elektron poçt hansı üstünlüklərə malikdir?

- ☒ bütün cavablar doğrudur
- ☐ verilənlərin mübadiləsinin yüksək sürəti
- ☐ göndərilməyə sərf olunan aşağı xərclər
- ☐ eyni zamanda məktubun bir neçə ünvana göndərilməsi
- ☐ artıq tərtib edilmiş məktubun yenidən redaktəsi

194 Kommunikasiya şəbəkəsinə hansı komponentlər daxildir?

- ☒ ötürücü, qəbuledici, məlumat və ötürmə vasitələri
- ☐ ötürücü, qəbuledici və məlumat
- ☐ ötürücü və qəbuledici
- ☐ qəbuledici, məlumat və ötürmə vasitələri
- ☐ ötürücü, məlumat və ötürmə vasitələri

195 Seçilmiş serverli şəbəkələrin üstünlükləridir:

- ☐ yüksək etibarlılıq, aşağı dəyər
- ☐ yüksək etibarlılıq, yüksək sürət
- ☐ informasiyanın etibarlı mühafizə sistemi, aşağı dəyər
- ☐ yüksək sürət, aşağı dəyər
- ☒ informasiyanın etibarlı mühafizə sistemi, yüksək sürət

196 Birrəqlı şəbəkələrin üstünlüklərinə aiddir: 1. yüksək etibarlılıq; 2. aşağı dəyər; 3. yüksək sürət; 4. idarəetmənin sadəliyi; 5. informasiyanın etibarlı mühafizə sistemi.

- ☐ 2,3
- ☐ 1,2,3
- ☐ 3,4,5
- ☒ 1,2
- ☐ 2,4,5

197 Kompüter şəbəkələri hansı struktur əsasında qurulmuşdur?

- ☐ relyasiya
- ☒ ierarxik
- ☐ qarışıq
- ☐ ulduz
- ☐ halqa

198 Elektron poçt ünvanında @ işarəsindən sonra nə yazılır?

- ☐ istifadəçinin adı
- ☐ istifadəçinin IP-ünvanı
- ☐ serverin kodu
- ☒ serverin adı
- ☐ topologiyanın növü

199 FTP (File Transfer Protocol) nədir?

- ☐ İnternetin ən populyar xidmət növü
- ☐ açar sözlərə və ifadələrə görə İnternetdə informasiya axtarışı vasitəsi
- ☒ kompüterlərarası faylların ötürülmə protokolu
- ☐ uzaqlaşdırılmış kompüterlə qarşılıqlı təsir
- ☐ İnternetin tərkibinə daxil olan diskussion qruplar

200 Telnet nədir?

- ☒ uzaqlaşdırılmış kompüterlə qarşılıqlı təsir
- ☐ kompüterlərarası faylların ötürülmə protokolu
- ☐ İnternetin ən populyar xidmət növü
- ☐ açar sözlərə və ifadələrə görə İnternetdə informasiya axtarışı vasitəsi
- ☐ İnternetin tərkibinə daxil olan diskussion qruplar

201 Usenet telekonfransları nədir?

- ☐ İnternetin ən populyar xidmət növü
- ☐ kompyuterlərərası faylların ötürülmə protokolu
- ☐ uzaqlaşdırılmış kompyuterlə qarşılıqlı təsir
- ☒ İnternetin tərkibinə daxil olan diskussion qruplar
- ☐ açar sözlərə və ifadələrə görə İnternetdə informasiya axtarışı vasitəsi

202 HTML (Hypertext Markup Language) nədir?

- ☐ müxtəlif tip informasiyanı özündə saxlayan mətn
- ☐ hipermətni sənədlərin təşkili protokolu
- ☐ hipermətni sənədlərin ötürülməsi protokolu
- ☒ hipermətnin nişanlanması dili
- ☐ faylların ötürülmə protokolu

203 Seçilmiş serverli şəbəkələrin çatışmazlıqlarından biridir:

- ☐ şəbəkə işinin səmərəliliyinin stansiyaların sayından asılılığı
- ☒ şəbəkənin etibarlılığının və sürətinin serverdən asılı olması
- ☐ şəbəkənin idarə olunmasının müxtəlifliyi
- ☐ stansiyaların proqram təminatının dəyişilməsi və yeniləşməsində olan çətinliklər
- ☐ işçi stansiyaların sayına məhdudiyyət qoyulmaması

204 Birrəngli şəbəkələrin çatışmazlıqlarından biridir:

- ☐ yüksək etibarlılıq
- ☒ şəbəkənin idarə olunmasının müxtəlifliyi
- ☐ aşağı dəyər
- ☐ bir kompyuterin server kimi seçilməsinə çəkilən xərclərin yüksək olması
- ☐ şəbəkənin etibarlılığının və sürətinin serverdən asılı olması

205 Şəhər, əyalət və kiçik ölkələrin istifadəçilərini özündə birləşdirən şəbəkə necə adlanır?

- ☒ regional
- ☐ lokal
- ☐ beynəlxalq
- ☐ qlobal
- ☐ korporativ

206 World Wide Web (World Wide Web - WWW) nədir?

- ☒ İnternetin ən populyar xidmət növü
- ☐ kompyuterlərərası faylların ötürülmə protokolu
- ☐ uzaqlaşdırılmış kompyuterlə qarşılıqlı təsir
- ☐ İnternetin tərkibinə daxil olan diskussion qruplar
- ☐ açar sözlərə və ifadələrə görə İnternetdə informasiya axtarışı vasitəsi

207 WAİS (Wide Area Information Servers) nədir?

- ☐ İnternetin ən populyar xidmət növü
- ☒ açar sözlərə görə İnternetdə informasiya axtarışı vasitəsi
- ☐ kompyuterlərərası faylların ötürülmə protokolu
- ☐ uzaqlaşdırılmış kompyuterlə qarşılıqlı təsir
- ☐ İnternetin tərkibinə daxil olan diskussion qruplar

208 Məlumatların qəbul edilməsi protokoludur:

- ☐ SMTP
- ☒ POP
- ☐ FTP

- ☐ HTTP
- ☐ HTML

209 Metaaxtarış sistemlərinə aid olanı seçin:

- ☐ www.hotbot.com
- ☒ www.37.com
- ☐ www.yandex.com
- ☐ www.aport.ru
- ☐ www.exsite.com

210 Marker nədir?

- ☐ istifadəçinin resurslarından istifadə etdiyi şəbəkəyə birləşdirilmiş fərdi kompüterdir
- ☐ bütün cavablar doğrudur
- ☐ kompüterlərin rabitə kanalları ilə məntiqi birləşmə sxemidir
- ☐ şəbəkənin ötürmə mühitinə qoşulmuş istənilən qurğudur
- ☒ xüsusi bitlər ardıcılığı ilə təchiz olunmuş paketdir

211 Qovşaq nədir?

- ☐ bütün cavablar doğrudur
- ☒ şəbəkənin ötürmə mühitinə qoşulmuş istənilən qurğudur
- ☐ istifadəçinin resurslarından istifadə etdiyi şəbəkəyə birləşdirilmiş fərdi kompüterdir
- ☐ istifadəçini müəyyən xidmətlərlə təmin edən və şəbəkəyə qoşulan kompüterdir
- ☐ kompüterlərin rabitə kanalları ilə məntiqi birləşmə sxemidir

212 Qlobal şəbəkənin baza protokolu hansıdır?

- ☐ SMTP
- ☐ HTML
- ☒ TCP/IP
- ☐ FTP
- ☐ HTTP

213 Eyni zamanda bir neçə axtarış sistemlərində axtarışı həyata keçirən xüsusi sistemlər necə adlanır?

- ☐ mürəkkəb axtarış sistemləri
- ☐ ixtisaslaşmış axtarış sistemləri
- ☒ metaaxtarış sistemləri
- ☐ indeksli axtarış sistemləri
- ☐ sadə axtarış sistemləri

214 Ethernet şəbəkəsi hansı tipli topologiyaya əsaslanır?

- ☒ şin
- ☐ ulduz
- ☐ qarışıq
- ☐ halqa
- ☐ ierarxik

215 Şəbəkə topologiyasının lokal şəbəkələr üçün xarakterik olan əsas növləri hansılardır?

- ☒ şin, ulduz., halqa
- ☐ şin, qarışıq, ağac
- ☐ şin, ierarxik, ağac
- ☐ şəbəkə, ulduz, halqa
- ☐ ulduz, qarışıq, ierarxik

216 Şəbəkə qovşaqlarının rabitə kanalları ilə məntiqi birləşmə sxemi necə adlanır?

- ☐ Şəbəkə modeli
- ☐ Kommunikasiya
- ☒ Topologiya
- ☐ Abonent sistemi
- ☐ Relyasiya modeli

217 İstifadəçilərə təqdim olunan şəbəkə resurslarının mənbəyi olan kompyuterlər qlobal şəbəkələrə vasitəsilə qoşulur.

- ☐ işçi stansiya
- ☐ brauzerlər
- ☐ serverlər
- ☐ drayverlər
- ☒ provayderlər

218 arxitekturası şəbəkədə kompyuterlərin qarşılıqlı təsir modelidir.

- ☐ mənbə - qəbuledici
- ☐ məsələ-işçi stansiya
- ☐ abonent – kompyuter
- ☒ müştəri-server
- ☐ fayl-server

219 Fayl-serverlərin əsas xüsusiyyətləri hansılardır? 1. Şəbəkə istifadəçilərinin verilənlərini özündə saxlayır, onların bu verilənlərdən istifadəsini təmin edir 2. Onlar istənilən əməliyyat sistemi altında işləyir 3. Fayl-serverlər çox böyük həcmli əməli yaddaşa və sərt diskə malik kompyuterlərdir 4. Fayl-serverlərin başlıca resursu fayllardır 5. Fayl-serverlər kiçik həcmli əməli yaddaşa və sərt diskə malikdir

- ☐ 1, 2, 3
- ☒ 1,3, 4
- ☐ 1, 4, 5
- ☐ 1, 4, 5
- ☐ 1, 2,4

220 Şəbəkənin topologiyası nədir?

- ☐ şəbəkənin ötürmə mühitinə qoşulmuş istənilən qurğudur
- ☐ istifadəçinin resurslarından istifadə etdiyi şəbəkəyə birləşdirilmiş fərdi kompüterdir
- ☐ istifadəçini müəyyən xidmətlərlə təmin edən və şəbəkəyə qoşulan kompüterdir
- ☒ kompüterlərin rabitə kanalları ilə məntiqi birləşmə sxemidir
- ☐ bütün cavablar doğrudur

221 İşçi stansiya - ...

- ☒ verilənlərin ötürülmə aparatı və elektrik siqnallarının ötürüldüyü fəza və ya rabitə xətləridir
- ☐ istifadəçini müəyyən xidmətlərlə təmin edən və şəbəkəyə qoşulan kompüterdir
- ☐ verilənlərin mənbəyidir
- ☐ istənilən informasiyanın ötürülmə sisteminin ümumi hissəsidir
- ☐ istifadəçinin resurslarından istifadə etdiyi şəbəkəyə birləşdirilmiş fərdi kompüterdir

222 Ötürmə vasitələri...

- ☐ verilənlərin mənbəyidir
- ☐ verilənlərin ötürülmə aparatı və elektrik siqnallarının ötürüldüyü fəza və ya rabitə xətləridir
- ☐ ötürmə üçün nəzərdə tutulmuş müəyyən formatlı ədədi verilənlərdir
- ☒ verilənlərin ötürülməsini təmin edən xüsusi aparat və fiziki ötürücü mühitdir
- ☐ istənilən informasiyanın ötürülmə sisteminin ümumi hissəsidir.

223 Fiziki ötürücü mühit nədir?

- ☐ verilənlərin mənbəyidir
- ☒ verilənlərin ötürülmə aparatı və elektrik siqnallarının ötürüldüyü fəza və ya rabitə xətləridir
- ☐ verilənlərin ötürülməsini təmin edən xüsusi aparatı və fiziki ötürücü mühitdir
- ☐ ötürmə üçün nəzərdə tutulmuş müəyyən formatlı ədədi verilənlərdir
- ☐ istənilən informasiyanın ötürülmə sisteminin ümumi hissəsidir

224 axtarış sistemləri müəyyən mövzu üzrə informasiyanın axtarışına istiqamətləndirilmiş sistemlərdir.

- ☐ Metaaxtarış
- ☒ İxtisaslaşmış
- ☐ Mürəkkəb
- ☐ Sadə
- ☐ Indeksli

225 Hansı yazılış doğrudur?

- ☐ http:\\www.cit.az.fayl1/index.html
- ☐ http://www.cit.az\\fayl1/index.html
- ☒ http://www.cit.az/fayl1/index.html
- ☐ http:\\www.cit.az\\fayl1\\index.html
- ☐ http:/www.cit.az/fayl1/index.html

226 HTTP (Hypertext Transfer Protocol) nədir?

- ☒ hipermətni sənədlərin ötürülməsi protokolu
- ☐ hipermətni sənədlərin təşkili protokolu
- ☐ müxtəlif tip informasiyanı özündə saxlayan mətn
- ☐ faylların ötürülmə protokolu
- ☐ hipermətnin nişanlanması dili

227 Token Ring şəbəkəsi hansı tipli topologiyaya əsaslanır?

- ☐ qarışıq
- ☐ ulduz
- ☐ şin
- ☐ ierarxik
- ☒ halqa

228 Arcnet şəbəkəsi hansı tipli topologiyaya əsaslanır?

- ☐ qarışıq
- ☒ ulduz
- ☐ şin
- ☐ ierarxik
- ☐ halqa

229 Hansı mülahizə doğrudur? 1. Qlobal şəbəkə müxtəlif ölkələrdə, qitələrdə yerləşən abonentləri birləşdirir 2. Ötürücü verilənləri qəbul edən, qəbuledici isə verilənləri ötürən qurğudur 3. Fiziki ötürücü mühit verilənlərin ötürülmə aparatı və elektrik siqnallarının ötürüldüyü fəza və ya rabitə xətləridir 4. İstənilən kommunikasiya şəbəkəsi yalnız ötürücünü və qəbuledicini özündə saxlayır

- ☐ 1, 2
- ☒ 1, 3
- ☐ 1, 4
- ☐ 2, 4
- ☐ 3, 4

230 Rəssamlıq və arxitektura informasiyanın hansı növünə aid edilir (Sürət 22.09.2015 12:02:13)

- ☐ yazılı
- ☐ səsli
- ☒ vizual
- ☐ şifahi
- ☐ sözlü

231 Tranzaksiya xərcləri nədir? (Sürət 22.09.2015 11:55:10)

- ☐ İstehsal xərcləri
- ☐ İşçilərin işə götürülməsi ilə bağlı xərclər
- ☐ Bazar xərcləri
- ☐ Firmadaxili xərclər
- ☒ Sövdələşmənin yerinə yetirilməsi ilə bağlı xərclər

232 Elm və ədəbiyyat informasiyanın hansı növünə aid edilir, (Sürət 22.09.2015 12:02:07)

- ☐ səsli
- ☒ sözlü
- ☐ yazılı
- ☐ şifahi
- ☐ vizual

233 Amazon.com internet mağazası kim tərəfindən yaradılmışdır?

- ☐ R.H.Donell
- ☒ Cef Bezos
- ☐ Cefri Skoll
- ☐ Kris Aqarpao
- ☐ Pyer Omidyar

234 eBay Butterfield and Butterfield auksionunu neçənci ildə əldə etmişdir?

- ☐ 1995
- ☒ 1999
- ☐ 1998
- ☐ 1997
- ☐ 1996

235 Ebay əsasən hansı ticarət növündədir?

- ☐ C2C
- ☒ B2C
- ☐ B2G
- ☐ B2B
- ☐ C2B

236 Ebayın ən son əldə etdiyi nailiyyəti:

- ☐ Hindistanın Baaze.com saytına 50 milyon dollar ödəməklə sahib olması
- ☐ Korean online trading company firmasının aksiyalarına sahib olması
- ☐ alman firması Marktplaatsı ələ keçirməsi
- ☐ eBay craigslist.org da 25 faiz aksiyalara sahib olması
- ☒ Skype kampaniyasının 30 faiz səhmlərini əldə etməsi

237 İnternet auksionunun adi auksiondan fərqi kimi qeyd edilən mülahizələrdən düzgün olanı seçin:
Alıcıların bilavasitə iştirakı olmadan distant aparılması 2. Bu cür auksionlarda iştirak edənlər yer kürəsinin

ixtiyari yerində yerləşə bilərlər. 3. Adi auksiondan fərqli olaraq internet auksion alıcıların bilavasitə iştirak etmədən distant aparılır.

- ☐ 2,3
- ☐ 1,2
- ☒ hamısı
- ☐ yalnız 3
- ☐ yalnız2

238 eBay-ın ilk prezident kimi kim təyin edilmişdir?

- ☐ R.H.Donell
- ☒ Cefri Skoll
- ☐ Kris Aqarpao
- ☐ Pyer Omidyar
- ☐ Tim Berners-Li

239 Neçənci ildə eBay PayPal ödəmə sistemini 1.5 milyard dollara alır?

- ☐ 1997
- ☐ 1998
- ☒ 2002
- ☐ 2001
- ☐ 1999

240 AuctionWeb adlı onlayn auksion neçənci ildə kim tərəfindən yaradılmışdır?

- ☐ Tim Berners-Li
- ☒ Pyer Omidyar
- ☐ Kris Aqarpao
- ☐ Meq Vitman
- ☐ R.H.Donell

241 eBay-a ən böyük müvəffəqiyyət hansı satış növü gətirdi?

- ☐ “İkinci əl” satışı
- ☐ Fiksə olunmuş qiymətlə satış
- ☒ Auksiondan satış
- ☐ Reklam xarakterli elanlar
- ☐ Birbaşa məhsul satışı

242 Hər gün orta hesabla eBAYdan neçə kateqoriyadan nə qədər məhsul təqdim olunur?

- ☐ 20000 kat.dan 20 mln məhsul
- ☐ 30000 kat.dan 15 mln məhsul
- ☒ 30000 kat.dan 20 mln məhsul
- ☐ 40000 kat.dan 20 mln məhsul
- ☐ 40000 kat.dan 30 mln məhsul

243 Ebayın dünyada ən böyük auksionu kimi neçə qeydiyyatçısı var?

- ☐ 14 mln
- ☐ 12 mln
- ☐ 10 mln
- ☐ 13 mln
- ☒ 15mln

244 Aşağıda sadalananlardan elektron kommersionun kateqoriyasına aid olmayanı göstərin: (Sürət 22.09.2015 13:13:02)

- ☐ B2A
- ☐ B2B
- ☒ C2Q
- ☐ C2C
- ☐ B2G

245 Elektron kommersiyanın texnoloji əsasını nə təşkil edir? (Sürət 22.09.2015 13:12:36)

- ☐ Regional şəbəkə
- ☐ Lokal şəbəkə
- ☐ İntranet
- ☐ Ekstranet
- ☒ Qlobal şəbəkə

246 Elektron bazar nədir? (Sürət 22.09.2015 13:12:18)

- ☐ Bütün cavablar düzdür
- ☐ Layihə üzrə birgə fəaliyyətin yerinə yetirilməsi, qrup qərarının qəbulu və i.a. Üçün işləyən komanda üzvləri qruplarını dəstəkləyən informasiya sistemlərinin ümumi adıdır
- ☐ Məlumat bazalarını idarəetmə sistemləridir
- ☒ Çoxsaylı alıcıları və satıcıları birləşdirən, informasiya, mallar və xidmətlər mübadiləsinə xidmət edən, habelə ödənişləri həyata keçirməyə imkan verən informasiya sistemidir
- ☐ Müştərək biznes etmək üçün çoxsaylı alıcıları və satıcıları birləşdirən informasiya sistemidir

247 Aşağıdakı ifadələrdən hansı giriş logistikasına aiddir, (Sürət 22.09.2015 13:10:28)

- ☐ Ənənəvi dəyər zəncirinin bu hissəsi şəbəkə istehsalının təşkili vasitəsi ilə virtuallaşdırıla bilər, buna misal kimi şirkətin məqsədləri üçün fəaliyyət göstərən kənar firmaların birliyinin yaradılmasını göstərmək olar, belə birlik informasiyadan birgə istifadəni nəzərdə tutan etimada əsaslanır.
- ☒ Tədarükçülərin idarə olunması ticarət əməliyyatlarının şəbəkə sxeminin köməyi ilə həyata keçirilir, bu sxem ehtiyatları minimuma qədər endirməyə imkan yaradır, «Paralel layihələndirmə» sistemlərindən istifadə olunur ki, bu da məhsulun işlənilib hazırlanması üzrə çarpaz fəaliyyət göstərən qrupların yaranmasına gətirib çıxarır.
- ☐ Virtuallaşmaya misal kimi aşağıdakılar göstərilə bilər: liftlərin məsafədən monitorinqi, kommunal xidmət sayğaclarının göstəricilərinin məsafədən toplanması, məsafədən tibbi yardım, uçuş zamanı təyyarənin mühərrikinin işinə məsafədən nəzarət.
- ☐ Bu fəaliyyəti virtuallaşdıran firmalar potensial alıcılara öz məhsulları və xidmətləri haqqında təsəvvürü uzaq məsafədən əldə etmək imkanı yaradır, bəzi firmalar potensial alıcıları öz məhsullarının işlənilib hazırlanması prosesinə cəlb edir, bununla da məhsulları və xidmətləri onlar üçün modifikasiya edirlər.
- ☐ Firmadan malların və xidmətlərin alıcıya göndərilməsi ilə bağlıdır, burada virtuallaşmaya misal kimi tədarükün ənənəvi yollarından yan keçən birbaşa satışlar, real zaman rejimində aparılan bank əməliyyatları, aviasiya şirkətinin bileti üçün xüsusi qiymətləri modelini göstərmək olar.

248 Aşağıdakı ifadələrdən hansı istismar prosesinə aiddir, (Sürət 22.09.2015 13:10:14)

- ☐ Bu fəaliyyəti virtuallaşdıran firmalar potensial alıcılara öz məhsulları və xidmətləri haqqında təsəvvürü uzaq məsafədən əldə etmək imkanı yaradır, bəzi firmalar potensial alıcıları öz məhsullarının işlənilib hazırlanması prosesinə cəlb edir, bununla da məhsulları və xidmətləri onlar üçün modifikasiya edirlər.
- ☒ Ənənəvi dəyər zəncirinin bu hissəsi şəbəkə istehsalının təşkili vasitəsi ilə virtuallaşdırıla bilər, buna misal kimi şirkətin məqsədləri üçün fəaliyyət göstərən kənar firmaların birliyinin yaradılmasını göstərmək olar, belə birlik informasiyadan birgə istifadəni nəzərdə tutan etimada əsaslanır.
- ☐ Tədarükçülərin idarə olunması ticarət əməliyyatlarının şəbəkə sxeminin köməyi ilə həyata keçirilir, bu sxem ehtiyatları minimuma qədər endirməyə imkan yaradır, «Paralel layihələndirmə» sistemlərindən istifadə olunur ki, bu da məhsulun işlənilib hazırlanması üzrə çarpaz fəaliyyət göstərən qrupların yaranmasına gətirib çıxarır.
- ☐ Firmadan malların və xidmətlərin alıcıya göndərilməsi ilə bağlıdır, burada virtuallaşmaya misal kimi tədarükün ənənəvi yollarından yan keçən birbaşa satışlar, real zaman rejimində aparılan bank əməliyyatları, aviasiya şirkətinin bileti üçün xüsusi qiymətləri modelini göstərmək olar.
- ☐ Virtuallaşmaya misal kimi aşağıdakılar göstərilə bilər: liftlərin məsafədən monitorinqi, kommunal xidmət sayğaclarının göstəricilərinin məsafədən toplanması, məsafədən tibbi yardım, uçuş zamanı təyyarənin mühərrikinin işinə məsafədən nəzarət.

249 Aşağıdakı ifadələrdən hansı çıxış logistikasına aiddir, (Sürət 22.09.2015 13:09:55)

- ☐ Ənənəvi dəyər zəncirinin bu hissəsi şəbəkə istehsalının təşkili vasitəsi ilə virtuallaşdırıla bilər, buna misal kimi şirkətin məqsədləri üçün fəaliyyət göstərən kənar firmaların birliyinin yaradılmasını göstərmək olar, belə birlik informasiyadan birgə istifadəni nəzərdə tutan etimada əsaslanır.
- ☐ Tədarükçülərin idarə olunması ticarət əməliyyatlarının şəbəkə sxeminin köməyi ilə həyata keçirilir, bu sxem ehtiyatları minimuma qədər endirməyə imkan yaradır, «Paralel layihələndirmə» sistemlərindən istifadə olunur ki, bu da məhsulun işlənilib hazırlanması üzrə cərpaz fəaliyyət göstərən qrupların yaranmasına gətirib çıxarır.
- ☐ Virtuallaşmaya misal kimi aşağıdakılar göstərilə bilər: liftlərin məsafədən monitorinqi, kommunal xidmət sayğaclarının göstəricilərinin məsafədən toplanması, məsafədən tibbi yardım, uçuş zamanı təyyarənin mühərrikinin işinə məsafədən nəzarət.
- ☐ Bu fəaliyyəti virtuallaşdıran firmalar potensial alıcılara öz məhsulları və xidmətləri haqqında təsəvvürü uzaq məsafədən əldə etmək imkanı yaradır, bəzi firmalar potensial alıcıları öz məhsullarının işlənilib hazırlanması prosesinə cəlb edir, bununla da məhsulları və xidmətləri onlar üçün modifikasiya edirlər.
- ☒ Firmadan malların və xidmətlərin alıcıya göndərilməsi ilə bağlıdır, burada virtuallaşmaya misal kimi tədarükün ənənəvi yollarından yan keçən birbaşa satışlar, real zaman rejimində aparılan bank əməliyyatları, aviasiya şirkətinin biletlər üçün xüsusi qiymətləri modelini göstərmək olar.

250 Aşağıdakı ifadələrdən hansı marketing prosesinə aiddir, (Sürət 22.09.2015 13:09:31)

- ☐ Virtuallaşmaya misal kimi aşağıdakılar göstərilə bilər: liftlərin məsafədən monitorinqi, kommunal xidmət sayğaclarının göstəricilərinin məsafədən toplanması, məsafədən tibbi yardım, uçuş zamanı təyyarənin mühərrikinin işinə məsafədən nəzarət.
- ☐ Tədarükçülərin idarə olunması ticarət əməliyyatlarının şəbəkə sxeminin köməyi ilə həyata keçirilir, bu sxem ehtiyatları minimuma qədər endirməyə imkan yaradır, «Paralel layihələndirmə» sistemlərindən istifadə olunur ki, bu da məhsulun işlənilib hazırlanması üzrə cərpaz fəaliyyət göstərən qrupların yaranmasına gətirib çıxarır.
- ☐ Ənənəvi dəyər zəncirinin bu hissəsi şəbəkə istehsalının təşkili vasitəsi ilə virtuallaşdırıla bilər, buna misal kimi şirkətin məqsədləri üçün fəaliyyət göstərən kənar firmaların birliyinin yaradılmasını göstərmək olar, belə birlik informasiyadan birgə istifadəni nəzərdə tutan etimada əsaslanır.
- ☐ Firmadan malların və xidmətlərin alıcıya göndərilməsi ilə bağlıdır, burada virtuallaşmaya misal kimi tədarükün ənənəvi yollarından yan keçən birbaşa satışlar, real zaman rejimində aparılan bank əməliyyatları, aviasiya şirkətinin biletlər üçün xüsusi qiymətləri modelini göstərmək olar.
- ☒ Bu fəaliyyəti virtuallaşdıran firmalar potensial alıcılara öz məhsulları və xidmətləri haqqında təsəvvürü uzaq məsafədən əldə etmək imkanı yaradır, bəzi firmalar potensial alıcıları öz məhsullarının işlənilib hazırlanması prosesinə cəlb edir, bununla da məhsulları və xidmətləri onlar üçün modifikasiya edirlər.

251 Məlumat bazalarının idarə olunması sistemlərinin funksiyalarına aşağıdakılardan hansı aiddir, (Sürət 22.09.2015 13:08:55)

- ☐ Variantlar arasında doğru cavab mövcud deyil
- ☒ İnformasiyanın qorunması və axtarışı kompüter informasiya sistemlərinin əsas əməliyyatlarıdır.
- ☐ Sənəd dövriyyəsinin avtomatlaşdırılmasının tətbiqi yoxlanılması və işlənilməsi, habelə müəyyən insanlar – müşahidəçi, menecer, vitse-prezident və i.a. tərəfindən bəyənilməsi tələb edilən ofis əməliyyatlarının istənilən növünü əhatə edir
- ☐ Birgə məlumat bazalarından və qrafiklərin tərtibi proqramlarından istifadə edərək, təşkilat işçi qrupda iş qrafiki ilə bağlı şəxsi münaqişələri minimallaşdırır;
- ☐ Təşkilati strukturun mərkəzi yaddaşında strukturlaşdırılmamış mətn məlumatlarının axtarışının səmərəli üsulunu təmin edir.

252 Virtual korporasiyanın əsasını təşkil edən elementlərə aiddir? (Sürət 22.09.2015 13:10:57)

- ☐ virtual dəyər zəncirləri
- ☐ informasiya texnologiyalarının infrastrukturunu
- ☐ sistemlərinin baza infrastrukturunu
- ☒ variantların hamısı
- ☐ alıcıların virtual birlikləri

253 Metrikalar nədir? (Sürət 22.09.2015 13:11:41)

- ☐ Prosedurların, hərəkətlərin, texnologiyaların, metodların və vərdişlərin praktiki və əlverişli sistemidir
- ☐ Bütün cavablar doğrudur
- ☒ Spesifikasiyalar əsasında həm layihəni, həm də məhsulun reallaşdırılma-sını qiymətləndirən ölçmə meyarları və metodlarıdır
- ☐ Layihələrin idarə olunmasının həyat dövrünün vacib köməkçi proseslərindən biridir

- ☐ Layihənin idarə edilməsi məsələlərini həll etməyə və onun başa çatdırılması kursunu müəyyənləşdirməyə imkan verən fəaliyyətdir

254 Rəqəmsal iqtisadiyyatın hazırda inkişafına təsir göstərən başlıca amil:

- ☐ heç biri
☐ Əhəlinin adaptasiya müddəti
☐ Dövlətin rolu
☐ maarifləndirmənin olmaması
☒ Rəqəmsal uçurum

255 Klassik iqtisadiyyatda əsas kapital puldursa rəqəmsal iqtisadiyyatda əsas kapital :

- ☐ heç biri
☐ qiymətli kağızlar
☒ informasiya kapitalı
☐ elektron pul
☐ çek

256 . Rəqəmsal iqtisadiyyatın inkişafına birbaşa mane olan amillər sırasını seçin: 1. Dünya nəhənglərinin Rİ-tin əleyhinə olması 2. Rəqəmsal uçurum 3. Texnoloji çatışmazlıq 4. İqtisadiyyatın zəif olması

- ☐ 1
☐ 1,3
☐ 1,2,4
☐ 4
☒ 1,2,3

257 Rəqəmsal iqtisadiyyatın inkişafı ilə nəticələnə bilər:

- ☐ texnoloji bərabərlik
☐ maddi tarazlıq
☒ liberal tarazlıq
☐ bərabər hüquqluq
☐ iqtisadi tarazlıq

258 1990 cı illərdən başlayaraq inkişaf etmiş ölkələrlə dünyanın digər ölkələri arasında əhəmiyyətli fərqlər əsasən nə ilə bağlı olmuşdur?

- ☐ İnternet marketinqlə
☒ Texnologiyalarla
☐ Təhsillə
☐ İqtisadiyyatla
☐ Rəqəmsal iqtisadiyyatla

259 Dünyanın müvəffəqiyyətli ölkələrinin göstərilməsində aşağıdakı parametrlərdən hansı istifadə edilmir?

- ☒ ÜDM
☐ İqtisadiyyat
☐ İnnovasiya və texnologiyalar
☐ İdarəetmə
☐ Sosial kapital

260 Dünyanın müvəffəqiyyətli ölkələrinin göstərilməsində aşağıdakı parametrlərdən hansı istifadə edilmir?

- ☐ Ömür həddi
☐ İqtisadiyyat
☐ Təhlükəsizlik
☒ Əhali sayı

☐ Təhsil

261 Rəqəmsal demokratiya nədir? (Sürət 22.09.2015 13:17:03)

- ☐ elektron hökumətin təqdim etdiyi müəyyən im-kan-lardan istifadə üsullandır
- ☐ hökumətin və dövlətin daha səmərəli qarşılıqlı təsir üsuludur
- ☒ elektron hökumət çərçivəsində vətəndaşların öz maraqlarının müdafiə və dövlətlə əməkdaşlıq formalarının təyin olunma atributudur
- ☐ informasiya cəmiyyəti üçün xarakterik dövlət idarəetməsinin həyata keçirilmə konsepsiyasıdır
- ☐ dövlətdə ali qanunvericilik, icra və məhkəmə hakimiyyətinə malik şəxslər və idarələr yığıdır

262 Elektron kommersiya bazarında neçə növ xidmət mövcuddur? (Sürət 22.09.2015 13:16:45)

- ☐ 6
- ☐ 2
- ☒ 4
- ☐ 5
- ☐ 3

263 Back-Office nədir? (Sürət 22.09.2015 13:16:30)

- ☐ istifadəçiyə tarif qismində cavab verən
- ☐ istifadəçinin İnternet hipermühitində sərbəst hərəkətini təmin edir
- ☒ məsafədən mağazanı idarə etmək üçündür
- ☐ malları və xidmətləri müştəriyə nümayiş etdirən mexanizmdir
- ☐ elektron ödəmə sisteminə nəzarət edir.

264 İnteraktiv bazarları başqa cür necə adlandırırlar? (Sürət 22.09.2015 13:16:18)

- ☐ İnformasiya brokeri
- ☐ Auksion
- ☒ Elektron hab
- ☐ Virtual mağaza
- ☐ Bazar cəmləşdiricisi

265 İnternet-mağaza nədir? (Sürət 22.09.2015 13:15:28)

- ☐ İnformasiya texnologiyalarının satışı üçün mağazadır
- ☒ “Vitrin”i İnternetdə yerləşən və İnternet vasitəsilə malın sifarişinə imkan verən mağazadır
- ☐ malları reklam etmək üçün İnternetdə yerləşdirilən mağazadır
- ☐ elektron pulların satışı üçün mağazadır
- ☐ Vitriini İnternet vasitəsilə malları tanıتماğa xidmət edən mağazadır

266 Elektron ödəniş sistemlərinə aiddir: (Sürət 22.09.2015 13:15:54)

- ☒ Bütün cavablar doğrudur
- ☐ Kredit kartları
- ☐ Elektron pullar və cib kisələri
- ☐ Mikroprosessorlu kredit kartları
- ☐ Elektron çeklər və veksellər

267 Müasir İnternet iqtisadiyyatının inkişafında ən mühüm rolu tutan WWW dünya hörümçək toru sistemi hansı ölkədə yaradılmışdır?

- ☐ Norveç
- ☒ İsveçrədə
- ☐ Kaliforniya
- ☐ ABŞ
- ☐ Fransa

268 MillWard Brown şirkəti tərəfindən göstərilən statistik nəticəyə görə 2011-ci ildə birinci yerdə hansı brend qərarlaşır?

- ☐ China Mobile
- ☐ McDonald s
- ☒ Apple
- ☐ Google
- ☐ IBM

269 Rəqabət üçbucağına daxildir:

- ☐ Şərq –Avropa-Qərb
- ☐ Qərb –İslam – Avropa
- ☐ ABŞ – ÇİN –Yaponiya
- ☒ Qərb –İslam –ÇİN
- ☐ ABŞ –Avropa –Çin

270 High- tech texnologiyalardan high-hume texnologiyalara keçidə yəni insan faktorunun dəyişməsinə nə səbəb olmuşdur?

- ☐ İnformasiya iqtisadiyyatı
- ☒ Dünya iqtisadiyyatında böhran
- ☐ Təhsilin köklü dəyişikliyi
- ☐ Texnoloji inqilab
- ☐ İnternetin yaranması

271 İnkişaf etmiş ölkələrin özündə texnoloji proqramların inkişafına mənfi təsir göstərən əsas amil hansıdır?

- ☐ İKT-nin inkişaf etməkdə olan ölkələr arasında qeyri bərabər inkişafı
- ☐ İKT –nin inkişaf etmiş ölkələr arasında qeyri bərabər inkişafı
- ☒ rəqəmsal iqtisadiyyatın reallaşması üçün zəif ölkələrdə uyğun bazarın olmaması
- ☐ inkişaf etmiş ölkələrdə həddindən artıq sürətlə baş verən texnoloji inqilab
- ☐ inkişaf etmiş ölkələrdə olan elmi texniki tərəqqi

272 Çin Xalq Respublikasının texnoloji potensial indeksi təqribi olaraq nə qədər göstərilmişdir?

- ☐ 88.8
- ☐ 44.4
- ☐ 76.2
- ☐ 66.6
- ☒ 82.6

273 Aşağıda qeyd edilənlərdən yanlış fikri seçin: Umumilikdə müasir informasiya texnologiyalarının inkişafı aşağıdakı nəticələrə gətirib çıxaracaqdır:

- ☒ texnologiyaların inkişafı global monopolizmə gətirərək sonda öz-özünü tormozlayır
- ☐ Meta texnologiyalı dövlətlərlə rəqabətin mümkünsüzlüyü digər ölkələrin onlara hər sahədə qydsiz –şərtsiz tabe olmasına və sonda dünyada rəqabət proseslərinin zəifləməsinə gətirib çıxaracaqdır.
- ☐ Maddi məhsul istehsalı yeni texnologiyaların yeni şüuru və mədəniyyəti yaradan texnologiyalara çevrilməsi(high –tech dən high hume-e keçid);
- ☐ Ənənəvi texnologiyaların dəyərdən düşməsi;
- ☐ Pulun texnologiyalar dəyər baxımından uduzması ilə xarakterizə olunan İnformasiya cəmiyyətinin yaranması

274 Vasitəçilərin ləğv edilməsi və yeni tipli vasitəçilik anlayışı hansı variantda daha düzgün verilmişdir?

- ☐ Heç biri
- ☐ Kastomizasiya dedikdə, kompaniyanın özünün hər bir müştərisinə, xüsusi olaraq onlar üçün nəzərdə tutulmuş məhsul, xidmət, qiymət və çatdırılma kanallarını təmin etmək iqtidarında olması başa düşülür.

- ☐ İnsanları bir kompaniya daxilində bir-biri və baş kompyuterlə əlaqələndirən şəbəkəyə Intranet; kompaniyanı onun malğöndərənləri və distribyuteri ilə əlaqələndirən şəbəkəyə Ekstranet; nəhayət, istifadəçiləri “ümumdünya informasiya anbarı” ilə əlaqələndirən şəbəkəyə isə Internet deyilir
- ☒ Şəbəkədə işləyən yeni vasitəçilər (xüsusilə, Priceline.com) meydana çıxmışdır ki, onların müvəffəqiyyət qazanması artıq yeni tipli və iri miqyaslı vasitəçilərin yaranmasına işarədir.
- ☐ Kompaniyalar təsdiq edirlər ki, iki və daha artıq sahənin kəsişməsi kütləvi sayda yeni imkanlar açır.

275 Azərbaycanda elektron B2B bazarının inkişafına mane olan amillər aşağıdakılardır hansıdır?

- ☐ İnternet istifadəçiləri sayının sürətlə artması (xüsusilə, böyük şəhərlərdə).
- ☐ Firmaların maddi-texniki təchizat fəaliyyətinin effektivliyini artırmaq cəhdləri.
- ☐ İqtisadiyyatın “monetarizasiyasının” səviyyəsinin artması.
- ☒ Elektron-biznesin hüquqi tənzimlənməsi səviyyəsinin aşağı olması.
- ☐ Respublikada böyük maliyyə imkanları malik şirkətlərin meydana gəlməsi.

276 Elektron B2B bazarının inkişafına mane olan amillər aşağıdakılardır hansıdır?

- ☐ İnternet istifadəçiləri sayının sürətlə artması (xüsusilə, böyük şəhərlərdə).
- ☐ Respublikada böyük maliyyə imkanları malik şirkətlərin meydana gəlməsi.
- ☐ İqtisadiyyatın “monetarizasiyasının” səviyyəsinin artması.
- ☐ Şirkətlərin tədricən kompüterləşməsi
- ☒ İnformasiya texnologiyalarından istifadə səviyyəsinin aşağı olması (xüsusilə əyalətlərdə).

277 Azərbaycanda elektron B2B bazarının inkişafına mane olan amillər aşağıdakılardır hansıdır?

- ☐ 2003-cü ildən başlayaraq sənaye sahələrinin dirçəlməsi və iqtisadi artımın olması.
- ☒ Respublikada “kölgə iqtisadiyyatı”nın həcmnin böyük olması d) 2003-cü ildən başlayaraq sənaye sahələrinin dirçəlməsi və iqtisadi artımın olması.
- ☐ İnternet istifadəçiləri sayının sürətlə artması (xüsusilə, böyük şəhərlərdə)
- ☐ Respublikada böyük maliyyə imkanları malik şirkətlərin meydana gəlməsi.
- ☐ Firmaların maddi-texniki təchizat fəaliyyətinin effektivliyini artırmaq cəhdləri

278 Azərbaycanda elektron B2B bazasının inkişafını sürətləndirən amil kimi aşağıda qeyd edilənlərdən hansı düzgündür?

- ☐ İnvestisiya mühitinin əlverişsiz olması.
- ☐ Respublika vergi sisteminin qeyri-təkmil olması.
- ☐ Respublikada “kölgə iqtisadiyyatı”nın həcmnin böyük olması.
- ☒ Firmaların maddi-texniki təchizat fəaliyyətinin effektivliyini artırmaq cəhdləri və yaxud da artması
- ☐ Mövcud resurslardan qeyri-səmərəli istifadə olunması.

279 Azərbaycanda elektron B2B bazasının inkişafını sürətləndirən amil kimi aşağıda qeyd edilənlərdən hansı düzgündür?

- ☐ Korporativ idarə etmə səviyyəsinin aşağı olması
- ☐ Elektron-biznesin hüquqi tənzimlənməsi səviyyəsinin aşağı olması
- ☐ Telekommunikasiya vasitələrinin zəif inkişafı
- ☒ İnternet istifadəçiləri sayının sürətlə artması (xüsusilə, böyük şəhərlərdə).
- ☐ İnformasiya texnologiyalarından istifadə səviyyəsinin aşağı olması (xüsusilə əyalətlərdə).

280 Azərbaycanda elektron B2B bazasının inkişafını sürətləndirən amil kimi aşağıda qeyd edilənlərdən hansı düzgündür?

- ☐ Müxtəlif təsərrüfat sahələrinin inhisarlaşması.
- ☐ Uzun illər iqtisadi vəziyyətin qeyri-sabit olması.
- ☐ Mövcud resurslardan qeyri-səmərəli istifadə olunması.
- ☐ İnvestisiya mühitinin əlverişsiz olması.
- ☒ Respublikada böyük maliyyə imkanları malik şirkətlərin meydana gəlməsi.

281 Azərbaycanda elektron-kommersiyaının inkişafına mane olan amillər aşağıdakılardan hansıdır?

- ☒ Bütün variantlar düzgündür
- ☐ Maliyyə razılaşmalarının və şəxsi informasiyaların ötürülməsinin təhlükəsizliyinin təmin olunması da əsas məsələlərdəndir.
- ☐ Tədqiqatçıların məlumatlarına görə, istifadəçi saytda 8 saniyə ərzində özünə faydalı bir şey görməyə, o öz "yoluna" davam edəcəkdir.
- ☐ Web saytların əksəriyyətinin xaosluq və həddən artıq yükləniş olması potensial müştərilərin cəlb olunması və saxlanmasına mane olur.
- ☐ Reklam və internet marketinq üzrə mütəxəssislərin azlığı bu sahədə işlərin keyfiyyətinə mənfi təsir göstərir. Bu bizim "elektron məkanımızda" pullu xidmətlərdən çox, barter və pulsuz xidmətlərin üstünlük təşkil etməsilə bağlıdır. Lakin bu sahədə vəziyyət tədricən dəyişir.

282 Elektron göndərişlər (spem) vasitəsilə aşağıdakılardan hansı mümkündür?

- ☒ Qeyd edilənlərin hamısı
- ☐ Biznes partnyorları və həmkarları yarmarkalara, sərgilərə, müşavirələrə, seminarlara, banketlərə, təqdimatlara və press-konfranslara dəvət etmək.
- ☐ Potensial istehlakçıları şirkətin məhsul və xidmətlərinin əldə olunması imkanları barədə məlumatlandırmaq.
- ☐ Maraqlı təşkilatlara dilerlik və distribyutorluq təklif edilməsi.
- ☐ Maraqlanan şəxslərə öz informasiya bülletenləri və press-relizlərin göndərilməsi.

283 C. Rayport və B. Yarovski düşünürlər ki, effektiv hesab edilən saytlar onların 7C adlandırdıqları özünəməxsus dizayn elementləri ilə xarakterizə olunur. Burada İctimaiyyət (Community) anlayışını düzgün ifadə edən variantı seçin:

- ☐ Mətn, şəkillər, səslər, videosıra
- ☐ Saytın kommersiya müqavilələrini həyata keçirməsi imkanları.
- ☐ Saytın «sayt-istifadəçi», «istifadəçi-sayt» və ya ikitərəfli münasibətin təmin etməsi.
- ☒ Saytın istifadəçilərinin öz aralarında ünsiyyət saxlamasına imkan verməsi.
- ☐ Quruluş və dizayn

284 C. Rayport və B. Yarovski düşünürlər ki, effektiv hesab edilən saytlar onların 7C adlandırdıqları özünəməxsus dizayn elementləri ilə xarakterizə olunur. Burada Kommersiya (Commerce) anlayışını düzgün ifadə edən variantı seçin:

- ☐ Mətn, şəkillər, səslər, videosıra
- ☒ Saytın kommersiya müqavilələrini həyata keçirməsi imkanları.
- ☐ Saytın «sayt-istifadəçi», «istifadəçi-sayt» və ya ikitərəfli münasibətinin təmin etməsi.
- ☐ Saytın istifadəçilərinin öz aralarında ünsiyyət saxlamasına imkan verməsi.
- ☐ Quruluş və dizayn

285 C. Rayport və B. Yarovski düşünürlər ki, effektiv hesab edilən saytlar onların 7C adlandırdıqları özünəməxsus dizayn elementləri ilə xarakterizə olunur. Burada Kommunikasiya (Communication) anlayışını düzgün ifadə edən variantı seçin:

- ☐ Mətn, şəkillər, səslər, videosıra
- ☐ Saytın kommersiya müqavilələrini həyata keçirməsi imkanları.
- ☒ Saytın «sayt-istifadəçi», «istifadəçi-sayt» və ya ikitərəfli kommunikasiyaları təmin etməsi.
- ☐ Saytın istifadəçilərinin öz aralarında ünsiyyət saxlamasına imkan verməsi.
- ☐ Saytın müxtəlif istifadəçilərə uyğunlaşdırıla bilməsi və ya istifadəçilərə saytı personalizə (öz tələblərinə uyğun olaraq dəyişiklik) etməyə imkan verməsi qabiliyyəti.

286 C. Rayport və B. Yarovski düşünürlər ki, effektiv hesab edilən saytlar onların 7C adlandırdıqları özünəməxsus dizayn elementləri ilə xarakterizə olunur. Burada Kastomizasiya (Customization) anlayışını düzgün ifadə edən variantı seçin:

- ☐ Mətn, şəkillər, səslər, videosıra
- ☐ Saytın kommersiya müqavilələrini həyata keçirməsi imkanları
- ☐ Saytın «sayt-istifadəçi», «istifadəçi-sayt» və ya ikitərəfli münasibətinin təmin etməsi.
- ☐ Saytın istifadəçilərinin öz aralarında ünsiyyət saxlamasına imkan verməsi.

- ☒ Saytın müxtəlif istifadəçilərə uyğunlaşdırıla bilməsi və ya istifadəçilərə saytı personalizə (öz tələblərinə uyğun olaraq dəyişiklik, customization) etməyə imkan verməsi qabiliyyəti.

287 ənənəvi iqtisadiyyatda müştərilərin məmnun qalma dərəcələrinin və onların əldə saxlanılması səviyyəsinin qiymətləndirilməsi aparılırdısa yeni iqtisadiyyatda bu hal necə müşahidə olunur?

- ☐ Heç biri
☐ Maliyyə nəticələri ilə parallel olaraq, marketinq nəticələrini də qiymətləndirilir
☐ Ticarət markasının yaradılmasında əsas məhsulun istismar xarakteristikalarıdır
☒ Müştərilərin məmnun qalma dərəcəsi qiymətləndirilir
☐ Marketinqlə marketinq üzrə mütəxəssislər məşğul olurlar

288 ənənəvi iqtisadiyyatdabəşliyə olaraq maliyyə nəticələri qiymətləndirilir səhmdarlar üzərində fokuslaşırıdıda yeni iqtisadiyyatda bu hal necə müşahidə olunur?

- ☐ heç biri
☐ Müştərilərin məmnun qalma dərəcəsi qiymətləndirilir
☐ Müştərilərin məmnun qalma dərəcələrinin və onların əldə saxlanılması səviyyəsinin qiymətləndirilməsi aparılır
☒ Maliyyə nəticələri ilə parallel olaraq, marketinq nəticələrini də qiymətləndirilir . Maraqlı şəxslər üzrə fokuslaşır
☐ Marketinqlə marketinq üzrə mütəxəssislər məşğul olurlar

289 ənənəvi iqtisadiyyatdaticarət markaları reklam vasitəsilə yaradılırdısa yeni iqtisadiyyatda bu hal necə müşahidə olunur?

- ☐ Əsas diqqət müştərilərin əldə saxlanmasına verilir
☐ Müştərinin mənfəətli trasaksiyaları ömürlük dəyərlilik üzərində fokuslaşmışdır
☐ Marketinqlə hər kəs məşğuldur
☒ Ticarət markasının yaradılmasında əsas məhsulun istismar xarakteristikalarıdır
☐ Müştəri seqmentləri üzrə təşkil edilmişdir

290 ənənəvi iqtisadiyyatda müştərinin mənfəətli trasaksiyaları üzərində fokuslaşırıdıda yeni iqtisadiyyatda bu hal necə müşahidə olunur?

- ☐ Əsas diqqət müştərilərin əldə saxlanmasına verilir
☒ Müştərinin mənfəətli trasaksiyaları ömürlük dəyərlilik üzərində fokuslaşmışdır
☐ Marketinqlə hər kəs məşğuldur
☐ Ticarət markasının yaradılmasında əsas məhsulun istismar xarakteristikalarıdır
☐ Müştəri seqmentləri üzrə təşkil edilmişdir

291 ənənəvi iqtisadiyyatda əsas diqqət müştərilərə istiqamətlənmişdirsə yeni iqtisadiyyatda bu hal necə müşahidə olunur?

- ☒ Əsas diqqət müştərilərin əldə saxlanmasına verilir
☐ Ticarət markasının yaradılmasında əsas məhsulun istismar xarakteristikalarıdır
☐ Ticarət markaları reklam vasitəsilə yaradılır
☐ Maliyyə nəticələri ilə parallel olaraq, marketinq nəticələrini də qiymətləndirilir
☐ Marketinqlə hər kəs məşğuldur

292 ənənəvi iqtisadiyyatda marketinqlə marketinq üzrə mütəxəssislər məşğul olurdularsa yeni iqtisadiyyatda bu hal necə müşahidə olunur?

- ☐ Müştərilərin məmnun qalma dərəcəsi qiymətləndirilir
☐ Əsas diqqət müştərilərin əldə saxlanmasına verilir
☐ Eyni halda
☐ Maliyyə nəticələri ilə parallel olaraq, marketinq nəticələrini də qiymətləndirilir
☒ Marketinqlə hər kəs məşğuldur

293 İdarəetmənin əməli səviyyəsinin əsas məqsədlərini sadalayın. 1. sifarişlərin reallaşdırılma qrafiklərinin və baza iş planlarının təşkili və təşhihi 2. istehsalın gedişinin planlaşdırılmış gedişdən sapmalarının təhlilini

və qeydiyyatı 3. təşkilatın bütünlükdə dayanıqlı fəaliyyətinin təmini 4. arzuolunmaz sapmaların minimallaşdırılması və ya aradan qaldırılması üzrə qərarların işlənilməsi və reallaşdırılması 5. təşkilatın inkişafı üçün potensialın təşkili

- ☒ 2, 4
- ☐ 1, 5
- ☐ 2, 5
- ☐ 2, 3
- ☐ 1, 3

294 İdarəetmənin taktiki səviyyəsinin əsas məqsədlərini sadalayın. 1. sifarişlərin reallaşdırılma qrafiklərinin və baza iş planlarının təşkili və təshih 2. təşkilatın bütünlükdə dayanıqlı fəaliyyətinin təmini 3. təşkilatın inkişafının perspektiv istiqamətlərinin təyini 4. qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün zəruri resursların seçimi və qiymətləndirilməsi 5. təşkilatın inkişafı üçün potensialın təşkili

- ☐ 2, 3, 4
- ☐ 1, 3, 4
- ☐ 1, 4, 5
- ☒ 1, 2, 5
- ☐ 3, 4, 5

295 İdarəetmənin strateji səviyyəsinin əsas məqsədlərini sadalayın. 1. təşkilatın inkişafının prioritetlər sisteminin təyini 2. təşkilatın bütünlükdə dayanıqlı fəaliyyətinin təmini 3. təşkilatın inkişafının perspektiv istiqamətlərinin təyini 4. qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün zəruri resursların seçimi və qiymətləndirilməsi 5. təşkilatın inkişafı üçün potensialın təşkili

- ☒ 1, 3, 4
- ☐ 1, 4, 5
- ☐ 2, 3, 4
- ☐ 3, 4, 5
- ☐ 1, 2, 3

296 Qərar qəbulətmənin plan məsələlərinin reallaşmasının əməli səviyyəsində hansı funksiya yerinə yetirilir?

- ☐ təşkilatın inkişafının perspektiv istiqamətləri təyin edilir
- ☐ İnformasiya texnologiyasının təşkili hesabına firmada və xarici mühitdə işin cari vəziyyətinin, onların qarşılıqlı əlaqələrinin və strateji qərarların qəbul edilməsi üçün zəruri informasiyaya daxilolma təmin edilir
- ☐ təşkilatın inkişaf prosesində əldə olunmuş potensial əsasında sifarişlərin reallaşdırılma qrafikləri və baza iş planları təşkil və təshih edilir
- ☐ verilənlərin emalı avtomatlaşdırılır və əsasən zəif strukturlaşdırılmış məsələlərin həllinə yardımçı olan modellərin reallaşdırılması təmin edilir
- ☒ iqtisadi obyektin müxtəlif funksional məsələlərinin həlli üzrə çoxlu sayda cari əməliyyatlar yerinə yetirilir

297 Qərar qəbulətmənin plan məsələlərinin reallaşmasının taktiki səviyyəsində hansı funksiya yerinə yetirilir?

- ☐ təşkilatın inkişafının perspektiv istiqamətləri təyin edilir
- ☐ İnformasiya texnologiyasının təşkili hesabına firmada və xarici mühitdə işin cari vəziyyətinin, onların qarşılıqlı əlaqələrinin və strateji qərarların qəbul edilməsi üçün zəruri informasiyaya daxilolma təmin edilir
- ☐ firmanın cari vəziyyəti haqqında sorğulara cavab hazırlanır və təşkilatın əməli idarəetməyə uyğun olan informasiya sellərinə nəzarət edilir
- ☐ təşkilatın bütünlükdə dayanıqlı fəaliyyəti təmin edilir
- ☒ verilənlərin emalı avtomatlaşdırılır və əsasən zəif strukturlaşdırılmış məsələlərin həllinə yardımçı olan modellərin reallaşdırılması təmin edilir

298 Qərar qəbulətmənin plan məsələlərinin reallaşmasının strateji səviyyəsində hansı funksiya yerinə yetirilir?

- ☐ mütəxəssislər gündəlik əməli idarəetmə qərarlarının qəbul edilməsi üçün zəruri olan informasiya məhsulları ilə təmin edilir

- ☐ təşkilatın inkişafı üçün potensial təşkil edilir
- ☐ firmanın cari vəziyyəti haqqında sorğulara cavab hazırlanır və təşkilatın əməli idarəetməyə uyğun olan informasiya sellərinə nəzarət edilir
- ☐ təşkilatın bütünlükdə dayanıqlı fəaliyyəti təmin edilir
- ☒ informasiya texnologiyasının təşkili hesabına firmada və xarici mühitdə işin cari vəziyyətinin, onların qarşılıqlı əlaqələrinin və strateji qərarların qəbul edilməsi üçün zəruri informasiyaya daxilolma təmin edilir

299 Kombinasıya edilmiş informasiya texnologiyalarının funksiyalarına aiddir:

- ☐ idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- ☒ avtomatlaşdırılmış verilənlər bankında bütün informasiya sisteminin konsentrasiyası və birgə verilənlər bazasının istifadəsi ilə yerlərdə funksional məsələlərin həlli proseslərinin inteqrasiyası ilə xarakterizə edilir.
- ☐ mütəxəssisin konkret məsələlərinin həlli üçün istifadəçilərin iş yerlərində quraşdırılmış hesablama texnikası vasitələrinin lokal tətbiqinə əsaslanır.
- ☐ iqtisadi obyektin əsas funksional məsələlərinin həlli və informasiyanın emalı informasiya texnologiyalarının emal mərkəzində - mərkəzi serverdə - müəssisənin hesablama mərkəzində gedir.
- ☐ müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur

300 Mərkəzləşdirilməmiş informasiya texnologiyalarının funksiyalarına aiddir:

- ☐ idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- ☐ avtomatlaşdırılmış verilənlər bankında bütün informasiya sisteminin konsentrasiyası və birgə verilənlər bazasının istifadəsi ilə yerlərdə funksional məsələlərin həlli proseslərinin inteqrasiyası ilə xarakterizə edilir.
- ☒ mütəxəssisin konkret məsələlərinin həlli üçün istifadəçilərin iş yerlərində quraşdırılmış hesablama texnikası vasitələrinin lokal tətbiqinə əsaslanır
- ☐ iqtisadi obyektin əsas funksional məsələlərinin həlli və informasiyanın emalı informasiya texnologiyalarının emal mərkəzində - mərkəzi serverdə - müəssisənin hesablama mərkəzində gedir.
- ☐ müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur

301 Mərkəzləşdirilmiş informasiya texnologiyalarının funksiyalarına aiddir:

- ☐ idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- ☐ avtomatlaşdırılmış verilənlər bankında bütün informasiya sisteminin konsentrasiyası və birgə verilənlər bazasının istifadəsi ilə yerlərdə funksional məsələlərin həlli proseslərinin inteqrasiyası ilə xarakterizə edilir.
- ☐ mütəxəssisin konkret məsələlərinin həlli üçün istifadəçilərin iş yerlərində quraşdırılmış hesablama texnikası vasitələrinin lokal tətbiqinə əsaslanır.
- ☒ iqtisadi obyektin əsas funksional məsələlərinin həlli və informasiyanın emalı informasiya texnologiyalarının emal mərkəzində - mərkəzi serverdə - müəssisənin hesablama mərkəzində gedir.
- ☐ müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur

302 Bələdiyyə informasiya sistemlərinə aiddir:

- ☐ heç biri
- ☒ yerli özünü idarəetmə orqanlarında şəhərin sosial-iqtisadi sahələrinin bəndlərinin işinə nəzarət və onun tənzimlənməsi, yerli büdcənin, iqtisadi, sosial və təsərrüfat proqnozlarının emalının təmini üçün mütəxəssislərə informasiya xidməti fəaliyyəti göstərir.
- ☐ konkret ərazidə yerləşən inzibati-ərazi obyektlərinin idarə edilməsi zamanı ortaya çıxan informasiya məsələlərinin həlli üçün nəzərdə tutulmuşdur.
- ☐ inzibati idarəetmə aparatında informasiya xidməti məsələlərini həll edir və ölkənin bütün regionlarında fəaliyyət göstərir.
- ☐ iqtisadi obyektin fəaliyyət sahələri üzrə təsnifat müxtəlif tipli müəssisə və təşkilatların istehsal – təsərrüfat fəaliyyətinə istiqamətlənmişdir

303 Federal informasiya sistemlərinə aiddir:

- ☐ şəhərin sosial-iqtisadi sahələrinin tənzimlənməsi, yerli büdcənin, iqtisadi, sosial və təsərrüfat proqnozlarının emalının təmini üçün mütəxəssislərə informasiya xidməti fəaliyyəti göstərir
- ☐ yerli özünü idarəetmə orqanlarında şəhərin sosial-iqtisadi sahələrinin bəndlərinin işinə nəzarət edir
- ☐ konkret ərazidə yerləşən inzibati-ərazi obyektlərinin idarə edilməsi zamanı ortaya çıxan informasiya məsələlərinin həlli üçün nəzərdə tutulmuşdur

- ☒ inzibati idarəetmə aparatında informasiya xidməti məsələlərini həll edir və ölkənin bütün regionlarında fəaliyyət göstərir
- ☐ iqtisadi obyektin fəaliyyət sahələri üzrə təsnifat müxtəlif tipli müəssisə və təşkilatların istehsal – təsərrüfat fəaliyyətinə istiqamətlənmişdir

304 Regional informasiya sistemlərinə aiddir:

- ☐ şəhərin sosial-iqtisadi sahələrinin tənzimlənməsi, yerli büdcənin, iqtisadi, sosial və təsərrüfat proqnozlarının emalının təmini üçün mütəxəssislərə informasiya xidməti fəaliyyəti göstərir
- ☐ yerli özünüidarəetmə orqanlarında şəhərin sosial-iqtisadi sahələrinin bəndlərinin işinə nəzarət edir
- ☒ konkret ərazidə yerləşən inzibati-ərazi obyektlərinin idarə edilməsi zamanı ortaya çıxan informasiya məsələlərinin həlli üçün nəzərdə tutulmuşdur.
- ☐ inzibati idarəetmə aparatında informasiya xidməti məsələlərini həll edir və ölkənin bütün regionlarında fəaliyyət göstərir
- ☐ iqtisadi obyektin fəaliyyət sahələri üzrə təsnifat müxtəlif tipli müəssisə və təşkilatların istehsal – təsərrüfat fəaliyyətinə istiqamətlənmişdir.

305 İdarəetmənin informasiya sisteminin funksiyalarına aid deyil:

- ☐ iqtisadi obyektin cari vəziyyəti haqqında idarə edən personalın informasiyalaşdırılması hesabına əməyin məhsuldarlığının artırılmasının təmin olunmasına imkan verir
- ☐ vahid informasiya fondundan idarəetmənin bütün səviyyələrinin rəhbərlərinə lazım olan informasiyanın vaxtılı-vaxtında təqdim olunması hesabına idarəetmənin səmərəliliyinin artımına nail olur
- ☐ bazar iqtisadiyyatı şərtləri daxilində təşkilatın idarə edilməsi ilə qərarların vaxtında qəbul edilməsinə imkan verir
- ☐ informasiyanın əməli yığılması, ötürülməsi və emalı hesabına qəbul edilən qərarların əsaslandırılma dərəcəsini yüksəldir
- ☒ müxtəlif strukturlarda və idarəetmənin bütün səviyyələrində qəbul edilən qərarların razılaşdırılmasına şərait yaratmır

306 idarəetmə olan təşkilatlar ciddi koordinasiyalı strukturların içərisində funksiya və səlahiyyətlərin paylanması ilə xarakterizə olunur. Cümləni tamamlayın.

- ☐ İnteqrasiya edilmiş İS
- ☐ Korporativ hesablama əbəkəsi
- ☐ Mərkəzləşdirilməmiş
- ☒ Mərkəzləşdirilmiş
- ☐ Korporativ əS

307informasiyanın emalı və idarəetmə qərarlarının qəbulu üçün nəzərdə tutulmuş informasiyanın, iqtisadi-riyazi metod və modellərin, texniki, proqram və digər vasitələrin məcmusudur.

- ☐ avtomatlaşdırılmış iş yerləri
- ☐ xidmət sistemi
- ☐ idarəetmənin informasiya texnologiyası
- ☒ idarəetmənin informasiya sistemi
- ☐ avtomatlaşdırılmış informasiya sistemi

308 forma təşkilat daxilində strateji biznes vahidlərinin ayrılması və ya öz büdcəsi olan fəaliyyətini sərbəst planlaşdıran gəlir mənbələri ilə xarakterizə olunur. Cümləni tamamlayın.

- ☐ İnteqrasiya edilmiş İS
- ☐ Korporativ hesablama əbəkəsi
- ☒ Mərkəzləşdirilməmiş
- ☐ Mərkəzləşdirilmiş
- ☐ Korporativ əS

309 informasiyanın ötürülməsi üçün bir müəssisənin qarşılıqlı əlaqədə olan lokal hesablama şəbəkələrindən ibarət və territorial cəmləşməyə malik paylanmış inteqrasiya edilmiş sistemdir. Cümləni tamamlayın.

- ☐ İnteqrasiya edilmiş İS

- ☒ Korporativ hesablama şəbəkəsi
- ☐ Mərkəzləşdirilməmiş
- ☐ Mərkəzləşdirilmiş
- ☐ Korporativ əS

310 POP3, SMTP, UUCP protokollarının vəzifəsi,

- ☐ istifadəçilərə korporativ hesablama şəbəkəsinin kommunikasiya resursları ilə iş vasitələrini təqdim edən vahid istifadəçi interfeysinin reallaşmasını
- ☐ on-line və off-line rejimlərində strukturlaşdırılmış informasiyaya daxilolmanı
- ☒ işləyən mövcud verilənlərin ötürülməsi şəbəkələrində beynəlxalq standartlar əsasında elektron poçtun mühafizəsini
- ☐ bazasında korporativ hesablama şəbəkələri abonentlərinin maraqları daxilində global xidmətlər kataloqlarının təşkilini
- ☐ vahid elektron poçt xidmətinin və elektron sənəd dövriyyəsinin təşkilini

311 x.500 protokollarının vəzifəsi,

- ☐ istifadəçilərə korporativ hesablama şəbəkəsinin kommunikasiya resursları ilə iş vasitələrini təqdim edən vahid istifadəçi interfeysinin reallaşmasını
- ☐ on-line və off-line rejimlərində strukturlaşdırılmış informasiyaya daxilolmanı
- ☐ işləyən mövcud verilənlərin ötürülməsi şəbəkələrində beynəlxalq standartlar əsasında elektron poçtun mühafizəsini
- ☒ bazasında korporativ hesablama şəbəkələri abonentlərinin maraqları daxilində global xidmətlər kataloqlarının təşkilini
- ☐ vahid elektron poçt xidmətinin və elektron sənəd dövriyyəsinin təşkilini

312firmaya nəzərən xarici istifadəçilərə - investorlara, vergi xidmətlərinə və s. iqtisadi informasiyanın təsvirinə yönəldilmişdir, bu halda təhlil üçün verilənlərin standart mühasibat - statistik hesabatları əsasında və digər informasiya mənbələrindən alınmış göstəricilərdən istifadə olunur. Cümləni tamamlayın.

- ☐ Beşinci növ məsələlər
- ☐ Üçüncü növ məsələlər
- ☐ İkinci növ məsələlər
- ☒ Birinci növ məsələlər
- ☐ Dördüncü növ məsələlər

313 Elektron hökumətin xarakterik xüsusiyyətlərinə aid deyil:

- ☒ növbəti tətbiqi qərar, mövcud struktur və münasibətlərin modernləşdirmə metodu
- ☐ dövlət idarəçiliyində informasiya texnologiyaları
- ☐ informasiyanın elektron emalı, ötürülməsi və yayılması vasitələri əsasında dövlət idarəetməsinin təşkili
- ☐ bütün kateqoriyadan olan vətəndaşlara (təqaüddçülərə, işçilərə, bizneslə məşğul olanlara, dövlət qulluqçularına və s.) elektron vasitələrlə dövlət orqanlarının bütün xidmətlərinin təqdim edilməsi
- ☐ vətəndaşların bütün zəruri dövlət informasiyasına sərbəst daxil olmasının təmini

314 Elektron hökumət qərb anlamında hansı modullardan ibarətdir?

- ☐ CALS, ERP, MRPII
- ☐ SCM, OLAP, CRM
- ☒ G2G, G2B, G2C
- ☐ ERPİİ, CRM, Workflow
- ☐ SCM, OLAP, CRM

315 Konstitusiyalı dövlətlərdə hökumətin tərkibinə daxil olmayanı seçin.

- ☐ ali məhkəmə
- ☐ nazirlər kabineti
- ☐ parlament
- ☐ respublika prezidenti

316 Elektron hökumətin tətbiqinin əsas maliyyə mənbəyi

- ☒ dövlət büdcəsidir
- ☐ transmilli təşkilatlardır
- ☐ nazirlər kabinetidir
- ☐ qeyri-hökumət təşkilatlarıdır
- ☐ beynəlxalq strukturlardır

317 İKT-dən istifadə etməklə şəbəkə idarəetməsinin xarici üstünlüklərinə aiddir

- ☒ Variantların hamısı doğrudur
- ☐ Xidmətlərdən istifadə imkanlarının artması
- ☐ Yüksək səmərəlilik
- ☐ Xidmətlərin göstərilməsinin tezləşməsi
- ☐ Xidmətlərin göstərilməsində innovasiyalar

318 İKT-dən istifadə etməklə şəbəkə idarəetməsinin daxili üstünlüklərinə aiddir,

- ☒ Variantların hamısı doğrudur
- ☐ Bürokratik prosedurların sadələşdirilməsi
- ☐ Transaksiyaların dəyərinin azalması
- ☐ Təkrarlanan funksiyaların ləğvi
- ☐ Daha yaxşı koordinasiya və kommunikasiya

319 Bu təşkilatlararası şəbəkə, dövlət məlumatları bazası, elektron sənəd dövriyyəsi sistemi, reyestrlər və s.-dir; Bu ifadə aşağıdakılardan hansına aiddir

- ☐ hökumət-biliklər (G2K)
- ☐ hökumət-biznes (G2B)
- ☐ hökumət-vətəndaş (G2C)
- ☒ hökumət-hökumət (C2G)
- ☐ hökumət-üçüncü sektor (G2N)

320 Vətəndaşlarla dövlət arasında vergi əlaqələri, iş yerləri barədə məlumatların və tibbi informasiyaların verilməsi, seçicilərin qeydiyyatı və səs verməsi və s. daxildir; Bu ifadə aşağıdakılardan hansına aiddir

- ☐ hökumət-biliklər (G2K)
- ☐ hökumət-biznes (G2B)
- ☒ hökumət-vətəndaş (G2C)
- ☐ hökumət-hökumət (C2G)
- ☐ hökumət-üçüncü sektor (G2N)

321 Bu lisenziyaların və icazələrin verilməsi, dövlət satınalmalarının aparılması və i.a. deməkdir; Bu ifadə aşağıdakılardan hansına aiddir,

- ☐ hökumət-biliklər (G2K)
- ☒ hökumət-biznes (G2B)
- ☐ hökumət-vətəndaş (G2C)
- ☐ hökumət-hökumət (C2G)
- ☐ hökumət-üçüncü sektor (G2N)

322 İKT-dən istifadə etməklə dövlət qeyri-dövlət ictimai təşkilatlarla (NGO) əlaqələr qurur; Bu ifadə aşağıdakılardan hansına aiddir

- ☐ hökumət-biliklər (G2K)
- ☐ hökumət-biznes (G2B)
- ☐ hökumət-vətəndaş (G2C)

- ☐ hökumət-hökumət (C2G)
- ☒ hökumət-üçüncü sektor (G2N)

323 Sertifikasiya Mərkəzi nə ilə məşğul olur?

- ☐ İnteraktiv integrasiya olunmuş xidmətlər
- ☐ Subyekt haqda məlumatlar və onun açıq açarı
- ☐ Mübadilə olunan məlumatın şifrələnməsi
- ☐ [Elektron imza və açıq açar şifrələnməsi
- ☒ SM yoxlayır, sertifikat verir və bu sertifikatların fəaliyyətini tənzimləyir

324 E-hökumət strategiyasının 5-ci mərhələsi necə adlanır,

- ☒ Hökumətin transformasiyası
- ☐ Tranzaksiya
- ☐ Əks əlaqə
- ☐ Məlumatın yerləşdirilməsi
- ☐ İnteraktiv integrasiya olunmuş xidmətlər

325 E-hökumət strategiyasının 4-cü mərhələsi necə adlanır

- ☐ Hökumətin transformasiyası
- ☐ Tranzaksiya
- ☐ Əks əlaqə
- ☐ Məlumatın yerləşdirilməsi
- ☒ İnteraktiv integrasiya olunmuş xidmətlər

326 E-hökumət strategiyasının 3-cü mərhələsi necə adlanır

- ☐ Hökumətin transformasiyası
- ☒ Tranzaksiya
- ☐ Əks əlaqə
- ☐ Məlumatın yerləşdirilməsi
- ☐ İnteraktiv integrasiya olunmuş xidmətlər

327 E-hökumət strategiyasının 2-ci mərhələsi necə adlanır

- ☐ Hökumətin transformasiyası
- ☐ Tranzaksiya
- ☒ Əks əlaqə
- ☐ Məlumatın yerləşdirilməsi
- ☐ İnteraktiv integrasiya olunmuş xidmətlər

328 E-hökumət strategiyasının 1-ci mərhələsi necə adlanır,

- ☐ Əks əlaqə
- ☐ Tranzaksiya
- ☐ İnteraktiv integrasiya olunmuş xidmətlər
- ☐ Hökumətin transformasiyası
- ☒ Məlumatın yerləşdirilməsi

329 E-hökumət infrastrukturunun funksional cəhətdən müstəqil, lakin qarşılıqlı əlaqədə olan hansı konturda yaradılması nəzərdə tutulur:

- ☐ dövlət və özəl
- ☐ ümumi və xüsusi
- ☐ orta və iri
- ☒ daxili və xarici
- ☐ fərdi və xüsusi

330 E-hökumət infrastrukturunun funksional cəhətdən müstəqil, lakin qarşılıqlı əlaqədə olan neçə konturda yaradılması nəzərdə tutulur:

- ☐ 6
☒ 2
☐ 4
☐ 5
☐ 3

331 Dünya təcrübəsində elektron idarəçiliyin neçə əsas tipi vardır

- ☒ 4
☐ 2
☐ 6
☐ 3
☐ 5

332 E-hökumət təkamül prosesində neçə mərhələdən keçir:

- ☐ 3
☐ 2
☐ 6
☐ 5
☒ 4

333 Dövlətin elm, innovasiyalar və texnologiyalar sektoru ilə qarşılıqlı əlaqələridir. Bu ifadə aşağıdakılardan hansına aiddir

- ☒ hökumət-biliklər (G2K)
☐ hökumət-hökumət (C2G)
☐ hökumət-vətəndaş (G2C)
☐ hökumət-biznes (G2B)
☐ hökumət-üçüncü sektor (G2N)

334 Elektron sertifikatın vacib 2 hissəsi hansılardır?

- ☒ Subyekt haqda məlumatlar və onun açıq açarı
☐ Elektron imza və açıq açar şifrələməsi
☐ İnteraktiv inteqrasiya olunmuş xidmətlər
☐ SM yoxlayır, sertifikat verir və bu sertifikatların fəaliyyətini tənzimləyir
☐ Mübadilə olunan məlumatın şifrələnməsi

335 Gücləndirilmiş e-imzanın üstünlüklərinə aiddir

- ☐ Məsuliyyətdən yayınmanın mümkünsüzlüyü (non-repudiation).
☐ bütünlük (integrity);
☐ gizlilik (confidentiality);
☐ tanınma (authentication);
☒ Variantların hamısı doğrudur

336 E-hökumət strategiyasının 1-ci mərhələsi - məlumatın yerləşdirilməsinə aşağıdakılardan hansı aiddir,

- ☐ Səhifələrin yeniləşdirilməyən məzmunu - dövlət idarələrinin "vizit kartları"
☐ Hökumət orqanlarının İnternetdə baza şəklində iştirakı
☐ İctimaiyyətlə əlaqələr şöbələri üçün məlumat
☒ Variantların hamısı doğrudur
☐ Məlumat kitabçaları

337 E -hökumət infrastrukturunun xarici konturuna aiddir,

- ☐ hökumət-vətəndaş (G2C)
- ☐ hökumət-biliklər (G2K)
- ☐ G2G – “hökumət-hökumət”
- ☒ G2C – “hökumət-vətəndaşlar” və G2B - “hökumət-biznes”
- ☐ hökumət-üçüncü sektor (G2N)

338 E -hökumət infrastrukturunun daxili konturuna aiddir

- ☐ hökumət-üçüncü sektor (G2N)
- ☒ G2G – “hökumət-hökumət”
- ☐ hökumət-biliklər (G2K)
- ☐ hökumət-vətəndaş (G2C)
- ☐ G2C – “hökumət-vətəndaşlar” və G2B - “hökumət-biznes”

339 Elektron idarəçiliyin dördüncü tipi aşağıdakılardan hansıdır

- ☐ Tranzaksiya
- ☐ Tələb üzrə agentlik (Agency on Demand)
- ☐ Bürokratik quruluş
- ☐ Kibernetik ofis (Cyber Official)
- ☒ Tam “e-hökumət”

340 Elektron idarəçiliyin üçüncü tipi aşağıdakılardan hansıdır,

- ☐ Tranzaksiya
- ☒ Tələb üzrə agentlik (Agency on Demand)
- ☐ Bürokratik quruluş
- ☐ Kibernetik ofis (Cyber Official)
- ☐ Tam “e-hökumət”

341 Elektron idarəçiliyin ikinci tipi aşağıdakılardan hansıdır

- ☐ Tranzaksiya
- ☐ Tələb üzrə agentlik (Agency on Demand)
- ☒ Bürokratik quruluş
- ☐ Kibernetik ofis (Cyber Official)
- ☐ Tam “e-hökumət”

342 Elektron idarəçiliyin birinci tipi aşağıdakılardan hansıdır

- ☐ Tranzaksiya
- ☐ Tələb üzrə agentlik (Agency on Demand)
- ☐ Bürokratik quruluş
- ☒ Kibernetik ofis (Cyber Official)
- ☐ Tam “e-hökumət”

343 E-hökumət təkamül prosesində Dövlət strukturunun transformasiyası mərhələsinə aiddir:

- ☐ Variantlar arasında doğru cavab mövcud deyil
- ☐ dövlət orqanları nümayəndələri ilə vətəndaşlar arasında qarşılıqlı əlaqələr real vaxtda olur. Buna texnoloji baza və yüksək ixtisaslı kadr hazırlığı imkan verir.
- ☐ dövlət hakimiyyəti nümayəndələri ilə vətəndaşlar arasında ikitərəfli qarşılıqlı əlaqələr aparılır.
- ☐ dövlət strukturları İnternetdə baza səviyyəsində iştirak edirlər və dövlət orqanları öz işləri barədə məlumatları veb-sayt vasitəsilə verirlər.
- ☒ vahid standartlara söykənən dövlət idarəçiliyinin elektron infrastrukturunun yaradılması ilə e-hökumət keyfiyyətcə daha yüksək mərhələyə keçir.

344 E-hökumət təkamül prosesində Tranzaksiya mərhələsinə aiddir:

- ☐ Variantlar arasında doğru cavab mövcud deyil

- ☒ dövlət orqanları nümayəndələri ilə vətəndaşlar arasında qarşılıqlı əlaqələr real vaxtda olur. Buna texnoloji baza və yüksək ixtisaslı kadr hazırlığı imkan verir.
- ☐ dövlət hakimiyyəti nümayəndələri ilə vətəndaşlar arasında ikitərəfli qarşılıqlı əlaqələr aparılır.
- ☐ dövlət strukturları İnternetdə baza səviyyəsində iştirak edirlər və dövlət orqanları öz işləri barədə məlumatları veb-sayt vasitəsilə verirlər.
- ☐ vahid standartlara söykənən dövlət idarəçiliyinin elektron infrastrukturunun yaradılması ilə e-hökumət keyfiyyətə daha yüksək mərhələyə keçir.

345 E-hökumət təkamül prosesində əks əlaqə - interaktiv qarşılıqlı əlaqə mərhələsinə aiddir:

- ☐ Variantlar arasında doğru cavab mövcud deyil
- ☐ dövlət orqanları nümayəndələri ilə vətəndaşlar arasında qarşılıqlı əlaqələr real vaxtda olur. Buna texnoloji baza və yüksək ixtisaslı kadr hazırlığı imkan verir.
- ☒ dövlət hakimiyyəti nümayəndələri ilə vətəndaşlar arasında ikitərəfli qarşılıqlı əlaqələr aparılır.
- ☐ dövlət strukturları İnternetdə baza səviyyəsində iştirak edirlər və dövlət orqanları öz işləri barədə məlumatları veb-sayt vasitəsilə verirlər.
- ☐ vahid standartlara söykənən dövlət idarəçiliyinin elektron infrastrukturunun yaradılması ilə e-hökumət keyfiyyətə daha yüksək mərhələyə keçir.

346 E-hökumət təkamül prosesində İnformasiyanın yerləşdirilməsi mərhələsinə aiddir:

- ☐ Variantlar arasında doğru cavab mövcud deyil
- ☐ dövlət orqanları nümayəndələri ilə vətəndaşlar arasında qarşılıqlı əlaqələr real vaxtda olur. Buna texnoloji baza və yüksək ixtisaslı kadr hazırlığı imkan verir.
- ☐ dövlət hakimiyyəti nümayəndələri ilə vətəndaşlar arasında ikitərəfli qarşılıqlı əlaqələr aparılır.
- ☒ dövlət strukturları İnternetdə baza səviyyəsində iştirak edirlər və dövlət orqanları öz işləri barədə məlumatları veb-sayt vasitəsilə verirlər.
- ☐ vahid standartlara söykənən dövlət idarəçiliyinin elektron infrastrukturunun yaradılması ilə e-hökumət keyfiyyətə daha yüksək mərhələyə keçir.

347 5. e-hökumət dedikdə dövlət aparatı işinin aşkarlığını və səmərəliliyini artırmaq məqsədi ilə onun informasiyalaşdırılmasına yönəlmiş kompleks tədbirlər başa düşülməlidir. Bu ifadə aşağıdakılardan hansına aiddir,

- ☐ cavablar arasında doğru cavab mövcud deyil
- ☒ V.V. Turovets (2005)
- ☐ Abramson və Mins (2001)
- ☐ S.A.Dyatlov (2002)
- ☐ Muir və Oppenheim (2002)

348 İKT-dən istifadə etməklə şəbəkə idarəetməsinin daxili üstünlüklərinə aid deyil,

- ☐ Daha yaxşı koordinasiya və kommunikasiya
- ☐ Transaksiyaların dəyərinin azalması
- ☒ Xidmətlərin göstərilməsində innovasiyalar
- ☐ Təkrarlanan funksiyaların ləğvi
- ☐ Bürokratik prosedurların sadələşdirilməsi

349 İKT-dən istifadə etməklə şəbəkə idarəetməsinin xarici üstünlüklərinə aid deyil,

- ☐ Xidmətlərin göstərilməsində innovasiyalar
- ☐ Yüksək səmərəlilik
- ☐ Xidmətlərin göstərilməsinin tezləşməsi
- ☒ Transaksiyaların dəyərinin azalması
- ☐ Xidmətlərdən istifadə imkanlarının artması

350 Rəqəmsal demokratiya nədir?

- ☒ elektron hökumət çərçivəsində vətəndaşların öz maraqlarının müdafiə və dövlətlə əməkdaşlıq formalarının təyin olunma atributudur
- ☐ elektron hökumətin təqdim etdiyi müəyyən imkanlardan istifadə üsullarıdır

- ☐ dövlətdə ali qanunvericilik, icra və məhkəmə hakimiyyətinə malik şəxslər və idarələr yığıdır
- ☐ informasiya cəmiyyəti üçün xarakterik dövlət idarəetməsinin həyata keçirilmə konsepsiyasıdır
- ☐ hökumətin və dövlətin daha səmərəli qarşılıqlı təsir üsuludur

351 Dövlət idarəetməsində hansı dəyərlərin nəzərə alınması məsləhət görülmür?

- ☐ universal təşkilati
- ☐ hüquqi
- ☒ şəxsi
- ☐ siyasi
- ☐ sosial-siyasi

352 Hakimiyyətin müasir tələblərə uyğun fəaliyyətinin təmini prinsipidir:

- ☐ “yeni həyat tərz”
- ☐ “yenidən qurulan dövlət”
- ☒ “bir pəncərə”
- ☐ “yeni dövlət menecmenti”
- ☐ “yenidənqurma”

353 Hipermətnlərə baxmaq üçün nəzərdə tutulmuş proqram deyil:

- ☒ MS Frontpage
- ☐ Opera
- ☐ Firefox Mozilla
- ☐ Google Xrome
- ☐ İnternet Naviqator

354 Hipermətnlərin təşkili üçün nəzərdə tutulmuş proqramdır:

- ☒ MS Frontpage
- ☐ Opera
- ☐ Firefox Mozilla
- ☐ Google Xrome
- ☐ İnternet Naviqator

355 İnternet xidmətlərinə aiddir:

- ☒ Usenet
- ☐ SMTP
- ☐ OLE
- ☐ Token Ring
- ☐ Plug and Play

356 İnternet xidmətlərinə aid deyil:

- ☐ Usenet
- ☐ FTP
- ☒ İnternet Explorer
- ☐ E-mail
- ☐ Telnet

357 LAN hansı şəbəkəni göstərir?

- ☐ beynəlxalq
- ☐ global
- ☒ lokal
- ☐ regional
- ☐ korporativ

358 WAN hansı şəbəkəni göstərir?

- ☐ regional
- ☒ global
- ☐ yerli
- ☐ korporativ
- ☐ lokal

359 Məlumat nədir?

- ☐ istənilən formatlı verilənlər toplusu
- ☐ verilənlərin ötürülməsini təmin edən xüsusi aparatura və fiziki ötürücü mühit
- ☒ ötürmə üçün nəzərdə tutulmuş müəyyən formatlı ədədi verilənlər
- ☐ verilənlərin mənbəyi
- ☐ istənilən informasiyanın ötürülmə sisteminin ümumi hissəsi

360 Stansiya nədir?

- ☐ istifadəçinin resurslarından istifadə etdiyi şəbəkəyə birləşdirilmiş fərdi kompyuter
- ☐ istənilən informasiyanın ötürülmə sisteminin ümumi hissəsi
- ☒ informasiyanın qəbulu və ötürülməsi funksiyalarını yerinə yetirən aparatura
- ☐ informasiyanın qəbulu funksiyasını yerinə yetirən aparatura
- ☐ istifadəçini müəyyən xidmətlərlə təmin edən və şəbəkəyə qoşulan kompyuter

361 Qlobal şəbəkənin baza protokolu hansıdır?

- ☐ FTP
- ☒ TCP/IP
- ☐ SMTP
- ☐ HTML
- ☐ HTTP

362 Mətni, qrafik, video və ya səsli informasiyanı özündə saxlayan mətn necə adlanır?

- ☐ Çox böyük həcmli sənəd
- ☐ Qarışıq format
- ☐ Qarışıq mətn
- ☒ Hipermətn
- ☐ Çox böyük həcmli mətn

363 Açar sözlərə və ifadələrə görə İnternetdə informasiya axtarışı vasitəsi hansıdır?

- ☐ Telnet
- ☐ FTP
- ☐ WWW
- ☒ Gopher
- ☐ Usenet

364 MAN hansı şəbəkəni göstərir?

- ☐ yerli
- ☐ global
- ☐ lokal
- ☒ regional
- ☐ korporativ

365 Abonent sistemlərinin teritorial yerləşməsindən asılı olaraq hesablama şəbəkələri hansı siniflərə bölünür? 1. global; 2. regional; 3. milli; 4. lokal; 5. yerli; 6. beynəlxalq

- ☐ 2, 5, 6
- ☐ 1,2,3
- ☒ 1, 2, 4
- ☐ 3,4,5
- ☐ 1, 2, 6

366 Server nədir?

- ☐ istənilən informasiyanın ötürülmə sisteminin ümumi hissəsi
- ☐ istifadəçinin resurslarından istifadə etdiyi fərdi kompyuter
- ☐ istənilən informasiyanın ötürülmə sisteminin xüsusi hissəsi
- ☒ istifadəçini müəyyən xidmətlərlə təmin edən və şəbəkəyə qoşulmuş kompyuter
- ☐ istifadəçini müəyyən xidmətlərlə təmin edən kompyuter

367 İstehsal-istehlak nəzəriyyəsində resursdur: (Sürət 15.09.2015 14:47:05)

- ☐ məhsul
- ☐ nemət
- ☐ əmək
- ☒ gəlir
- ☐ vaxt

368 Informasiya iqtisadiyyatında istehsal-istehlak məhsulu hansı vahidlərlə ölçülür? (Sürət 15.09.2015 14:46:19)

- ☐ pul vahidi ilə
- ☐ evro ilə
- ☐ ədədlə
- ☐ dollarla
- ☒ zamanla

369 Klub nemətlərinə misal göstərin: (Sürət 15.09.2015 14:47:23)

- ☐ firma
- ☒ üzgüçülük hovuzu
- ☐ ordu
- ☐ supermarket
- ☐ şəbəkə marketinqi

370 Elektron ticarətin inkişafına səbəb hansı amil olmuşdur?

- ☐ Məhsul mübadiləsinin təkmilləşdirilməsi
- ☒ Informasiya texnologiyalarının inkişafı
- ☐ Biznes modellərin qurulması
- ☐ Biznes informasiyanın çoxalması
- ☐ İri korporasiyaların inkişafı

371 Elektron demokratiyada prosedur aspekti aşağıdakılardan hansıdır (Sürət 15.09.2015 14:54:40)

- ☐ konsensus
- ☐ dinamik
- ☐ əks-mərkəzləşdirilmiş
- ☐ yekcins olmayan
- ☒ dəyişkən

372 Elektron demokratiyada nümayəndələrin tərkibi aspekti aşağıdakılardan hansıdır (Sürət 15.09.2015 14:54:23)

- ☐ konsensus

- ☒ dinamik
- ☐ əks-mərkəzləşdirilmiş
- ☐ yekcins olmayan
- ☐ dəyişkən

373 Elektron demokratiyada hakimiyyətin arxitekturası: (Sürət 15.09.2015 14:53:59)

- ☐ bütün cavablar düzgündür
- ☐ şəbəkə
- ☐ mərkəzləşdirilmiş
- ☐ iyerarxik
- ☒ əks-mərkəzləşdirilmiş

374 Elektron demokratiyanın konsensus prinsipi nəyi nəzərdə tutur? (Sürət 15.09.2015 14:53:27)

- ☒ İctimai qərarların qəbulu proseduru azlığın rəyini nəzərə almalıdır
- ☐ İstənilən hakimiyyət orqanının qərarı iyerarxiyanın daha yüksək səviyyəsinə aid hakimiyyət orqanı tərəfindən ləğv edilə bilər
- ☐ İctimai həyatın mürəkkəb məsələlərin həlli müvafiq profilli mütəxəssislərin ixtisaslı rəyinə əsaslanmalıdır
- ☐ Mümkün alternativlərin çoxluğu özütəşkilolunan mütəxəssislər birliyi tərəfindən formalaşdırılır
- ☐ İctimai qərar səsverənlərin çoxluğu tərəfindən qəbul edilir və bu zaman azlığın rəyi nəzərə alınmır

375 Elektron demokratiyada seçki məsrəfləri aspekti aşağıdakılardan hansıdır (Sürət 15.09.2015 14:53:20)

- ☐ konsensus
- ☐ müstəqim
- ☒ aşağı
- ☐ yekcins olmayan
- ☐ virtual

376 Elektron demokratiyada seçim prinsipi aspekti aşağıdakılardan hansıdır, (Sürət 15.09.2015 14:53:13)

- ☒ konsensus
- ☐ müstəqim
- ☐ aşağı
- ☐ yekcins olmayan
- ☐ virtual

377 Elektron demokratiyada səsvermədə iştirak aspekti aşağıdakılardan hansıdır (Sürət 15.09.2015 14:52:47)

- ☐ konsensus
- ☐ müstəqim
- ☐ aşağı
- ☐ yekcins olmayan
- ☒ virtual

378 Elektron demokratiyada xarakteri aşağıdakılardan hansıdır (Sürət 15.09.2015 14:52:30)

- ☐ konsensus
- ☒ müstəqim
- ☐ aşağı
- ☐ yekcins olmayan
- ☐ virtual

379 Elektron demokratiyada seçki məsrəfləri aspekti aşağıdakılardan hansıdır (Sürət 15.09.2015 14:52:07)

- ☐ konsensus
- ☐ müstəqim
- ☒ aşağı

- ☐ yekcins olmayan
- ☐ virtual

380 İnformasiya cəmiyyəti nədir? (Sürət 15.09.2015 14:41:25)

- ☒ Postsənaye cəmiyyətinin nəzəri konsepsiyası
- ☐ İnformasiya texnologiyasına əsaslanan cəmiyyət
- ☐ İnformasiya resurslarına əsaslanan cəmiyyət
- ☐ Bilik cəmiyyətin elmi konsepsiyası
- ☐ Elektron demokratiyasının konsepsiyası

381 Meynstrim nədir? (Sürət 15.09.2015 14:31:11)

- ☐ Liberal iqtisadi nəzəriyyələr sistemidir
- ☐ İqtisadi məktəbdir
- ☐ Sənaye iqtisadiyyatıdır
- ☒ Əsas istiqamət və ya ana xətdir
- ☐ Ənənəvi iqtisadiyyatdır

382 Təkbəşinə qərar nə zaman mümkündür? (Sürət 15.09.2015 15:00:23)

- ☒ bütün cavablar doğrudur
- ☐ daxili məsrəflər minimal olduğu halda
- ☐ kənar məsrəflər maksimal olduğu halda
- ☐ dəstək qrupunun çəkisi minimal olduğu halda
- ☐ narazı fərdlərin sayı maksimal olduğu halda

383 Elektron demokratiyanın konsensus prinsipi nəyi nəzərdə tutur? (Sürət 15.09.2015 14:55:06)

- ☒ İctimai qərarların qəbulu proseduru azlığın rəyini nəzərə almalıdır
- ☐ İstənilən hakimiyyət orqanının qərarı iyerarxiyanın daha yüksək səviyyəsinə aid hakimiyyət orqanı tərəfindən ləğv edilə bilər
- ☐ İctimai həyatın mürəkkəb məsələlərin həlli müvafiq profilli mütəxəssislərin ixtisaslı rəyinə əsaslanmalıdır
- ☐ Mümkün alternativlərin çoxluğu özütəşkilolunan mütəxəssislər birliyi tərəfindən formalaşdırılır
- ☐ İctimai qərar səsverənlərin çoxluğu tərəfindən qəbul edilir və bu zaman azlığın rəyi nəzərə alınmır

384 Mainstream nədir (Sürət 15.09.2015 14:34:52)

- ☐ ikinci istiqamət
- ☐ xüsusi istiqamət
- ☐ ümumi istiqamət
- ☒ başlıca istiqamət
- ☐ birinci istiqamət

385 Empeiria nədir (Sürət 15.09.2015 14:34:17)

- ☐ xüsusi
- ☐ nəzəriyyə
- ☐ ümumi
- ☒ təcrübə
- ☐ metod

386 İqtisadiyyat terminindən hansı anlayışları ifadə etmək üçün istifadə edilir? (Sürət 15.09.2015 14:33:54)

- ☐ İqtisadiyyat insanın unikal şəxsi keyfiyyətləri ilə əlaqədar olan və subyektiv xarakter daşıyan şüur məhsuludur
- ☐ İqtisadiyyat hər hansı subyektiv qiymətləndirmədən asılı olmayan obyektiv reallıqdır
- ☐ Maddi nemətlərin istehsal və istehlakı proseslərinin həyata keçirildiyi ictimai həyat sferasıdır
- ☒ İqtisadiyyat insanın həyatı üçün zəruri olan nemətlərin yaradıldığı, bölüşdürüldüyü və bu proseslərin öyrənilməsi ictimai həyat sferasıdır
- ☐ İqtisadiyyat nemətlərin yaradılması, bölgüsü və istifadəsi proseslərini öyrənən elmdir

387 İnformasiya cəmiyyətinin hansı meyarı daha önəmli sayılır? (Sürət 15.09.2015 14:33:10)

- ☐ İstehlak meyarı
- ☐ İqtisadi meyar
- ☒ Kreativ meyar
- ☐ Texnoloji meyar
- ☐ Məkan meyarı

388 İnformasiya iqtisadiyyatının əsas baza prinsipləri aşağıdakı deyil? (Sürət 15.09.2015 14:43:10)

- ☐ İctimai rifahın geniş tətbiqi
- ☐ Təhsil səviyyəsi
- ☒ Elektron hökumət
- ☐ İqtisadi azadlığın yüksək indeksi
- ☐ İnformasiyalara tələbat

389 İnformasiya cəmiyyətinin tərifini verərkən iqtisadşılar hansı meyarlardan istifadə edirlər? (Sürət 15.09.2015 14:42:20)

- ☐ iqtisadi, əmək, pul, rifah, sosial əlaqələr
- ☐ iqtisadi, əmək, məkan, dəyər, sərvət
- ☐ texnoloji, dəyər, sərvət, rifah, pul
- ☒ texnoloji, iqtisadi, əmək, məkan, istehlak, kreativ
- ☐ kapital, dəyər, sərvət, tələbat, kreativ

390 İnformasiya cəmiyyətinin əsas məhsulları nədir? (Sürət 15.09.2015 14:41:50)

- ☐ Demokratiya və informasiya
- ☐ Cəmiyyət və texnologiya
- ☐ İnformasiya və cəmiyyət
- ☒ Bilik və informasiya
- ☐ İnformasiya və texnologiya

391 İnformasiya cəmiyyətinin meyarları hansılardır? (Sürət 15.09.2015 14:40:56)

- ☐ Elmi-texniki, sosial-iqtisadi, kreativ, zaman-məkan
- ☐ Texnoloji, iqtisadi, istehlak, zaman-məkan, kreativ, sosial
- ☒ Texnoloji, iqtisadi, əmək, məkan, istehlak, kreativ
- ☐ İqtisadi, əmək, zaman, məkan, istehsal, istehlak
- ☐ Sosial-iqtisadi, texniki-texnoloji, vaxt, məkan, kreativ, mənəvi

392 Elektron demokratiyada cəmiyyət aspekti aşağıdakılardan hansıdır (Sürət 15.09.2015 14:51:34)

- ☐ konsensus
- ☐ müstəqim
- ☐ aşağı
- ☒ yekcins olmayan
- ☐ virtual

393 CWA 14169 (mart 2002) stantartına aiddir

- ☐ Elektron imzanın dövlət sektorunda istifadə olunmasına dair əlavə tələblər
- ☐ elektron imza sertifikatlarının idarə olunması üzrə etibarlı sistemlərin təhlükəsizliyinə dair tələblər
- ☐ elektron imza açarları üzrə sertifikatlaşdırma xidmətlərinin yerinə yetirilməsi üçün tələblər
- ☒ elektron imzanın yaradılması üçün təhlükəsiz qurğular (kriptoqrafik açarların yaradılmasına, saxlanılmasına və istifadəsinə dair tələblər daxil olmaqla)
- ☐ elektron imzanın yaradılması üçün kriptoqrafik modul: imzanın təsdiqlənməsi ilə məşğul olan qurumlar tərəfindən istifadə olunur – Müdafiə profili;

394 CWA 14167-2 (mart 2002) stantartına aiddir

- ☐ elektron imza sertifikatlarının idarə olunması üzrə etibarlı sistemlərin təhlükəsizliyinə dair tələblər
- ☐ elektron imzanın yaradılması üçün təhlükəsiz qurğular (kriptoqrafik açarların yaradılmasına, saxlanılmasına və istifadəsinə dair tələblər daxil olmaqla)
- ☐ Elektron imzanın dövlət sektorunda istifadə olunmasına dair əlavə tələblər
- ☒ elektron imzanın yaradılması üçün kriptoqrafik modul: imzanın təsdiqlənməsi ilə məşğul olan qurumlar tərəfindən istifadə olunur – Müdafiə profili;
- ☐ elektron imza açarları üzrə sertifikatlaşdırma xidmətlərinin yerinə yetirilməsi üçün tələblər

395 Elektron kommersiya nədir?

- ☒ Bütün cavablar doğrudur
- ☐ Malların, xidmətlərin, informasiyanın və ödəmələrin şəbəkə üzrə, həmçinin internet üzrə çatdırılması imkanı
- ☐ İnternet vasitəsilə həyata keçirilən malların və xidmətlərin alınması və satılması prosesidir
- ☐ Kompüter sistemlərindən istifadə etməklə malların və xidmətlərin alınması və satılması prosesidir
- ☐ Müxtəlif növ informasiya və əməliyyat mübadiləsi: kommersiya müəssisələri, istehlakçılar arasında, həmçinin kommersiya müəssisələri və istehlakçılar arasında

396 Elektron pullar sisteminin inkişafına təsir göstərən vacib amili göstərin:

- ☒ Yuxarıda sadalananların hamısı
- ☐ elektron qurğulardan istifadənin sadəliyi
- ☐ elektron pul sahibindən alınan komissiyanın miqdarı
- ☐ ənənəvi ödəniş alətləri ilə müqayisədə elektron pullar vasitəsilə ödənişin üstünlüyü
- ☐ elektron pul ödənişlərini qəbul edən infrastrukturun inkişaf səviyyəsi

397 İnternet-mağaza nədir?

- ☐ İnformasiya texnologiyalarının satışı üçün mağazadır
- ☐ elektron pulların satışı üçün mağazadır
- ☐ malları reklam etmək üçün İnternetdə yerləşdirilən mağazadır
- ☒ “Vitrin”i İnternetdə yerləşən və İnternet vasitəsilə malın sifarişinə imkan verən mağazadır
- ☐ Vitriini İnternet vasitəsilə malları tanıتماğa xidmət edən mağazadır

398 Aqreqator nədir?

- ☐ Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilərlər
- ☐ Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır
- ☐ Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır
- ☐ Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
- ☒ Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansa satış endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir

399 Elektron iqtisadiyyat hansı proses əsasında inkişaf edib?

- ☐ Maddi nemətlər istehsalı
- ☐ Sosial rifahın yüksəlməsi
- ☐ İnsanın rifahına xidmət edən obyektlərin inkişafı
- ☒ Elektron ticarət biznesi və servizinin inkişafı
- ☐ Həyat tərzinin yüksəlməsi

400 Aşağıdakı sistemlər biznes proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur:

- ☐ HRM
- ☐ Bİ
- ☒ BİM
- ☐ ERP
- ☐ ECM

401 Aşağıdakı sistemlər biznes proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur:

- ☐ HRM
- ☐ Bİ
- ☒ HRP
- ☐ ERP
- ☐ ECM

402 Aşağıdakı sistemlər biznes proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur:

- ☐ HRM
- ☐ Bİ
- ☒ ECP
- ☐ ERP
- ☐ ECM

403 Elektron biznesdə biznes prosesləri nəyin hesabına avtomatlaşdırılır?

- ☐ Serverlərin
- ☐ Lokal şəbəkələrin
- ☐ Qlobal şəbəkələrin
- ☒ İnformasiya sistemlərinin
- ☐ Web-servizlərin

404 İnteraktiv birja nədir?

- ☐ Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır
- ☐ Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
- ☒ Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilirlər
- ☐ Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansatış endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir
- ☐ Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır

405 Rəqəmsal məhsulun çatdırılması nə deməkdir?

- ☐ Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilirlər
- ☒ Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır
- ☐ Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır
- ☐ Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
- ☐ Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansatış endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir

406 Virtual birlik nədir?

- ☐ Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilirlər
- ☐ Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır
- ☐ Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır
- ☒ Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
- ☐ Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansatış endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir

407 Sindikator nədir?

- ☐ Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilirlər
- ☐ Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır
- ☒ Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır
- ☐ Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
- ☐ Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansatış endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir

408 Xidmətlərin interaktiv tədarükçüsü hansı fəaliyyəti yerinə yetirir?

- ☐ Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır
- ☐ Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır
- ☐ Axtarış sistemində kontent (məzmun) təklif edərək, yaxud reklam yerləşdirərək mənfəət yaradır
- ☒ Aparat və proqram təminatı istifadəçilərinə xidmətlər və kömək göstərir
- ☐ Məhsulların qiymətinin elektron nağdsız ödənişini, daim dəyişən, bəzən də alıcının hərəkətlərinə cavab olaraq dəyişən qiymətlər və mövcud ehtiyatlar haqqında məlumatları təklif edir

409 CWA 14167-1 (mart 2003) stantartına aiddir

- ☐ Elektron imzanın dövlət sektorunda istifadə olunmasına dair əlavə tələblər
- ☒ elektron imza sertifikatlarının idarə olunması üzrə etibarlı sistemlərin təhlükəsizliyinə dair tələblər
- ☐ elektron imza açarları üzrə sertifikatlaşdırma xidmətlərinin yerinə yetirilməsi üçün tələblər
- ☐ elektron imzanın yaradılması üçün təhlükəsiz qurğular (kriptoqrafik açarların yaradılmasına, saxlanılmasına və istifadəsinə dair tələblər daxil olmaqla)
- ☐ elektron imzanın yaradılması üçün kriptoqrafik modul: imzanın təsdiqlənməsi ilə məşğul olan qurumlar tərəfindən istifadə olunur – Müdafiə profili;

410 Elektron bazar nədir?

- ☐ Bütün cavablar doğrudur
- ☐ Layihə üzrə birgə fəaliyyətin yerinə yetirilməsi, qrup qərarının qəbulu və i.a. Üçün işləyən komanda üzvləri qruplarını dəstəkləyən informasiya sistemlərinin ümumi adıdır
- ☐ Məlumat bazalarını idarəetmə sistemləridir
- ☒ Çoxsaylı alıcıları və satıcıları birləşdirən, informasiya, mallar və xidmətlər mübadiləsinə xidmət edən, habelə ödənişləri həyata keçirməyə imkan verən informasiya sistemidir
- ☐ Müştərək biznes etmək üçün çoxsaylı alıcıları və satıcıları birləşdirən informasiya sistemidir

411 Avtomatlaşdırılmış vergi idarəetmə sistemi prinsiplərinə aid deyil

- ☒ İnformasiyanın bir dəfə daxil edilməsi və sonra həmin informasiyadan dəfələrlə istifadə olunması imkanları
- ☐ Eyni səviyyəli müxtəlif obyektlərdə informasiyanın emalı üçün oxşar proqram və texniki vasitələrdən istifadə edən əməliyyatların qruplaşdırılması
- ☐ Sistem elə yaradılmalıdır ki, ora sonrada yeniliklər daxil etmək mümkün olsun.
- ☐ Metodik vahidlik, yəni sistem vahid metodik təlimaylar əsasında yaradılmalıdır
- ☐ Avtomatlaşdırılmış informasiya sisteminin modulluğu.

412 Aşağıda sadalananlardan elektron kommersiyanın kateqoriyasına aid olmayanı göstərin:

- ☒ C2Q
- ☐ B2B
- ☐ B2G
- ☐ B2A
- ☐ C2C

413 Elektron biznes terminindən nə məqsədlə istifadə edilir?

- ☐ Bütün cavablar doğrudur
- ☐ İnternetdə əqdlərin səviyyəsini müəyyən etmək üçün
- ☒ biznes-proseslərin idarə olunması üçün kompüter texnologiyalarından istifadə ilə elektron kommersiya arasında hədd qoymaq üçün
- ☐ Malların və xidmətlərin İnternet vasitəsilə həyata keçirilən alqı və satqı prinsiplərini aşkar etmək üçün
- ☐ Malların şəbəkə üzrə və şəbəkədən kənar alqı və satqısının fərqi göstərmək üçün

414 Biometrik göstəricilərin neçə növü vardır?

- ☐ 2
- ☐ 3
- ☐ 6
- ☐ 4
- ☒ 5

415 Kriptografiya zamanı neçə açardan istifadə edilir?

- ☒ 2
- ☐ 3
- ☐ 6
- ☐ 4
- ☐ 5

416 Elektron mağazanın quruluşu neçə mexanizmdən ibarət olur?

- ☐ 5
- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 6

417 Elektron kommersiya bazarında neçə növ xidmət mövcuddur?

- ☒ 4
- ☐ 2
- ☐ 6
- ☐ 3
- ☐ 5

418 Vergi sistemində avtomatlaşdırma obyektləri neçə səviyyə üzrə qruplaşdırılır :

- ☐ 3
- ☐ 5
- ☐ 6
- ☒ 2
- ☐ 4

419 Aşağıdakı sistemlər biznes proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur:

- ☐ HRM
- ☐ ECM
- ☐ ERP
- ☒ ARP
- ☐ Bİ

420 Elektron iqtisadiyyatın inkişafına təkan verən qüvvə nə olmuşdur?

- ☒ İnformasiya texnologiyalarının inkişafı
- ☐ Biznes informasiyanın çoxalması
- ☐ Biznes modellərin qurulması
- ☐ Məhsul mübadiləsinin təkmilləşdirilməsi
- ☐ İri korporasiyaların inkişafı

421 Front-Office nədir?

- ☐ istifadəçinin İnternet hipermühitində sərbəst hərəkətini təmin edir
- ☐ məsafədən mağazanı idarə etmək üçündür
- ☒ malları və xidmətləri müştəriyə nümayiş etdirən mexanizmdir
- ☐ elektron ödəmə sisteminə nəzarət edir.
- ☐ istifadəçiyə tarif qismində cavab verən

422 Elektron cib kisəsi hansı informasiyanı özündə saxlayır?

- ☐ Kredit kartı haqqında informasiyanı

- ☐ İstifadəçinin kimliyini təyin edən məlumatları
- ☐ İstifadəçinin kimliyini təyin edən məlumatları
- ☒ Yuxarıda sadalananların hamısını
- ☐ Elektron pullar haqqında informasiyanı

423 Aşağıda sadalananlardan elektron kommersiyanın biznes-modelini göstərin:

- ☒ Yuxarıda sadalananların hamısı
- ☐ İnformasiya brokeri
- ☐ Aukşion
- ☐ Kontent tədarükçüsü
- ☐ Bazar cəmləşdiricisi

424 İlk dəfə elektron biznes termini kim tərəfindən işlənilmişdir?

- ☐ Saymon Kuznets
- ☒ Lui Göretner
- ☐ Nikolaz Neqroponte
- ☐ Qari Beker
- ☐ Teodor Şults

425 Elektron ödəniş sistemlərinə aiddir:

- ☐ Elektron pullar və cib kisələri
- ☐ Kredit kartları
- ☒ Bütün cavablar doğrudur
- ☐ Elektron çeklər və veksellər
- ☐ Mikroprosessorlu kredit kartları

426 Öz sahibinə bütün dünyada eksklüziv üstünlüklər təmin edən ən prestij kart hansıdır?

- ☐ Gold karta
- ☐ Platinum
- ☐ Visa Classic
- ☒ Titanium
- ☐ Mastercard

427 .Distent bank xidməti texnologiyalarına aid deyil:

- ☐ Bankomatlardan istifadə etməklə xidmət
- ☐ İnternet bankinq
- ☐ Mobil bankinq
- ☐ PC-banking
- ☒ Nağd pulla bankinq

428 Elektron kommersiyanın biznes modelini göstərin:

- ☐ İnteraktiv birja
- ☐ Virtual mağaza
- ☒ Bütün cavablar doğrudur
- ☐ Əks aukşion
- ☐ Əməliyyat brokeri

429 Elektron kommersiyanın texnoloji əsasını nə təşkil edir?

- ☐ İntranet
- ☐ Lokal şəbəkə
- ☐ Regional şəbəkə
- ☒ Qlobal şəbəkə

☐ Ekstranet

430 Portallar neçə yerə bölünür?

- ☐ 4
☒ 2
☐ 6
☐ 3
☐ 5

431 Back-Office nədir?

- ☐ istifadəçiyə tarif qismində cavab verən
☒ məsafədən mağazanı idarə etmək üçündür
☐ malları və xidmətləri müştəriyə nümayiş etdirən mexanizmdir
☐ elektron ödəmə sisteminə nəzarət edir.
☐ istifadəçinin İnternet hipermühitində sərbəst hərəkətini təmin edir

432 3. Azərbaycanda elektron rabitə sektorunda şəxsi məlumatların işlənməsi və məxfiliyin qorunması ilə bağlı Direktiv müvafiq milli qanunvericilik neçənci ildə qəbul edilmişdir,

- ☐ 14 iyul 2002-ci il
☒ 12 iyul 2002-ci il
☐ 23 İyul 2004- cü il
☐ 3 iyun 2005-ci il
☐ 14 iyun 2005-ci il

433 Elektron ticarət və elektron sənəd haqqında Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə neçənci ildə AR Prezidentinin müvafiq fərmanı verilmişdi,

- ☐ 14 iyul 2002-ci il
☐ 23 İyul 2004-cü il
☒ 3 iyun 2005-ci il
☐ 14 iyun 2005-ci il
☐ 12 iyul 2002-ci il

434 İnteraktiv bazarları başqa cür necə adlandırırlar?

- ☒ Elektron hab
☐ Auksion
☐ İnformasiya brokeri
☐ Bazar cəmləşdiricisi
☐ Virtual mağaza

435 İşgüzar bilik, biznes-informasiya və informasiya verilənləri birlikdə nəyi təşkil edir? (Sürət 21.09.2015 17:10:47)

- ☐ biznes resurslarını
☐ bütün cavablar doğrudur
☐ İnternet resurslarını
☐ bank resurslarını
☒ informasiya resurslarını

436 Qlobal menecment paradigmasının formalaşması dövrü (Sürət 21.09.2015 17:10:33)

- ☐ 1998-ci ildə
☐ 1991-ci ilin axırlarında
☐ 1990-cı ilin əvvəllərində
☒ 1990-cı ilin ortalarında

☐ 1992-ci ildə

437 Qlobal menecment paradigmasının inkişafı neçə mərhələyə bölünür (Sürət 21.09.2015 17:10:19)

- ☒ düzgün cavab yoxdur
☐ beş mərhələyə
☐ dörd mərhələyə
☐ iki mərhələyə
☐ altı mərhələyə

438 Konsensus prinsipi nədir? (Sürət 21.09.2015 17:09:33)

- ☐ ictimai qərarların qəbulunda rəhbərliyin rəyinin nəzərə alınması
☐ ictimai qərarların qəbulunda mütəxəssislərin rəyinin nəzərə alınması
☐ ictimai qərarların qəbulunda çoxluğun rəyinin nəzərə alınması
☒ ictimai qərarların qəbulunda azlığın rəyinin nəzərə alınması
☐ ictimai qərarların qəbulunda sahibkarların rəyinin nəzərə alınması

439 Sosial-mədəni sahədə əmək haqqı amillərinə nə daxildir: (Sürət 21.09.2015 17:08:45)

- ☐ ümumi insan kapitalı, xüsusi insan kapitalı, sosial-mədəni sahə, təşkilatının statusu, əməyin cari məhsuldarlığı, yaşayış minimumunun kəmiyyəti
☐ ümumi insan kapitalı, xüsusi insan kapitalı, əməyin alternativ dəyəri, əməyin cari məhsuldarlığı
☐ ümumi insan kapitalı, əməyin alternativ dəyəri, işçinin statusu, əlavə işlərin yerinə yetirilməsi
☐ yaşayış minimumunun kəmiyyəti, əlverişsiz əmək şəraiti, sosial-mədəni sahə, əməyin cari məhsuldarlığı
☒ ümumi insan kapitalı, xüsusi insan kapitalı, əməyin alternativ dəyəri, yaşayış minimumunun kəmiyyəti, əlverişsiz əmək şəraiti, sosial-mədəni sahə, təşkilatının statusu, işçinin statusu, əlavə işlərin yerinə yetirilməsi, əməyin cari məhsuldarlığı

440 İnformasiya iqtisadiyyatının əsas baza prinsipləri aşağıdakı deyil? (Sürət 21.09.2015 17:06:15)

- ☐ İctimai rifahın geniş tətbiqi
☐ Təhsil səviyyəsi
☒ Elektron hökumət
☐ İqtisadi azadlığın yüksək indeksi
☐ Informasiyalara tələbat

441 Amazon.com internet mağazası neçənci ildə yaradılmışdır?

- ☐ 1992
☐ 1993
☐ 1994
☒ 1995
☐ 2000

442 Satılması qadagan olan məhsullar sırasına hansı aid deyil?

- ☒ Brend geyimlər
☐ Brendlərin, son dizayner işlərinin surətini çıxardaraq satışa qoyulan məhsul
☐ Alkoqollu içkilərin satışı
☐ Lisenziyasız Proqramlar və oyunların satılması
☐ Odlu silah

443 eBay-da qeydiyyat ödənişi nə qədərdir?

- ☐ 100 AZN
☒ Pulsuz
☐ 20 AZN
☐ 50 AZN
☐ 10 AZN

444 eBayda qeydiyyat mərhələsinə aid olmayanı seçin: 1. Ad 2. Doğum tarixi 3. Nick və parolun yaradılması 4. Auksionda iştirak etmək 5. Ödənişin edilməsi

- ☐ 1,5
- ☐ 2,3
- ☐ 1,2
- ☒ 4,5
- ☐ 3,5

445 eBay-da məhsul alışıni həyata keçirmək üçün düzgün ardıcılığı qeyd edin: 1.Axtardığınız məhsulun seçimi 2. Qeydiyyat 3. Feedback edilməsi 4. Ödənişin edilməsi 5. Bid və ya Buy it now edilməsi

- ☐ 3,4,5,2,1
- ☐ 4,5,2,3,1
- ☐ 2,3,4,5,1
- ☒ 2,1,5,4,3
- ☐ 4,5,3,2,1

446 Auksiondan satış növünə aid düzgün mülahizəni seçin:

- ☒ c, d variantları düzgündür
- ☐ Ən yüksək qiymət qoyan alıcı mala sahib olur.
- ☐ Satıcı məhdud olmayan vaxt civarında öz məhsulunu Ebay-in veb saytında yerləşdirir ki, burada da yalnız bir satıcının lotu orada təqdim edilir.
- ☐ Satıcı öz məhsulunu əvvəlcədən müəyyən edilmiş vaxta qədər müəyyən edilmiş qiymətə alıcılara təqdim edir
- ☐ Bu satış növü eBay firmasına ən böyük müfəvvəqiyyəti gətirdi.

447 Hansı ölkədə e-Bay güclü nailiyyət əldə edə bilməmişdir?

- ☐ Çin
- ☐ İtaliya
- ☐ Hindistan
- ☐ Karey
- ☒ Yaponiya

448 Kampaniyanın indiki e-Bay adı neçənci ildə təsdiq olunub?

- ☐ 1993
- ☐ 1996
- ☒ 1997
- ☐ 1995
- ☐ 1994

449 İnformasiya cəmiyyətində iqtisadi hakimiyyətin üstünlük təşkil edən amili hansıdır? (Sürət 22.09.2015 12:09:13)

- ☐ informasiya texnologiyası
- ☐ informasiya resursu
- ☒ fərdin yaradıcılıq qabiliyyəti
- ☐ İnformasiya məhsulu
- ☐ yaradıcılıq resursu

450 Mənbə aspektində kreativ kapital hansı formada təzahür edir (Sürət 22.09.2015 12:08:53)

- ☐ Məqsəd
- ☐ İnvestisiyalar
- ☐ Vaxt
- ☐ Pul
- ☒ İnkişaf

451 Ölçü vahidi aspektində kreativ kapital hansı formada təzahür edir (Sürət 22.09.2015 12:08:40)

- ☐ Məqsəd
- ☐ İnvestisiyalar
- ☒ Vaxt
- ☐ Pul
- ☐ İnkişaf

452 eBay community Wiki və eBay Bloqs nədir?

- ☐ eBayın partnyorlar şəbəkəsi
- ☒ Bu elə content proyektlərdir ki, burada çatlar, forumlar, istehlakçı forumları, məhsulları təsviri blokları daxildir
- ☐ Qeyri adi və unikal axtarışını təşkil edən xidmət növü
- ☐ eBayda olan daha populyar axtarış sifrişləri haqqında məlumat verən xidmət növü
- ☐ Express xidməti olub yalnız ABŞ-da yaşayan istehlakçılar üçün nəzərdə tutulub

453 Best of eBay nədir?

- ☐ düzgün cavab qeyd edilməyib
- ☐ Bu elə content proyektlərdir ki, burada çatlar, forumlar, istehlakçı forumları, məhsulları təsviri blokları daxildir
- ☒ Qeyri adi və unikal axtarışını təşkil edən xidmət növü
- ☐ eBayda olan daha populyar axtarış sifrişləri haqqında məlumat verən xidmət növü
- ☐ Express xidməti olub yalnız ABŞ-da yaşayan istehlakçılar üçün nəzərdə tutulub

454 Auksionda qeyri standart stiusiyalara aid deyil?

- ☐ Məhsul sifarişə uyğun olmadıqda onun qaytarılmasına etiraz;
- ☐ Arzu olunmaz alıcının siyahıdan çıxarılması
- ☐ Ödəmədən sonra məhsulun çatdırılmaması;
- ☐ Alqı satqıda lot qiymətə müəyyən olunduqdan sonra onu dəyişdirmək cəhdi;
- ☒ Auksionda çatdırılma və ödəmə formalarının dəyişdirilə bilinməməsi imkanı

455 eBayda Fiksə edilmiş qiymətlə satış növünə aid olmayan variantı seçin: 1. Bu bölmədə eyni satıcının digər məhsulları haqda da məlumat yerləşdirilə bilər. 2. ən yüksək qiymət qoyan alıcı mala sahib olur. 3. Satıcı öz məhsulunu əvvəlcədən müəyyən edilmiş vaxta qədər müəyyən edilmiş qiymətə alıcılara təqdim edir 4. Bu satış növü eBay firmasına ən böyük müfəvvəqiyyəti gətirdi 5. Kombinə etmək də mümkündür.

- ☐ 3,4
- ☐ 2,3,4
- ☐ 1,2,3
- ☒ 1,2,4
- ☐ 2,3

456 Auksionda qeyri standart stiusiyalara aid deyil?

- ☐ “İkinci əl” satışı
- ☐ Reklam xarakterli elanlar
- ☒ Auksiondan satış
- ☐ Fiksə olunmuş qiymətlə satış
- ☐ Birbaşa məhsul satışı

457 Snaypinq funksiyası nədir?

- ☐ Qeyri adi və unikal axtarışını təşkil edən funksiya
- ☐ Satıcı məhdud olmayan vaxt civarında öz məhsulunu Ebay-in veb saytında yerləşdirir ki, burada da yalnız bir satıcının lotu orada təqdim edilir.
- ☐ Alıcıların bilavasitə iştirakı olmadan distant aparılması
- ☒ Auksionda sərfəli münasibət qurmaq və auksionu bütün mümkün hallarda udmaq bacarığıdır.
- ☐ eBayda olan daha populyar axtarış sifrişləri haqqında məlumat verən xidmət növü

458 İlk Onlayn hərrac saytı neçənci ildə və kim tərəfindən yaradılmışdır?

- ☐ 1991, Tim Berners-Li
- ☐ 1998, Meq Vitman
- ☐ 1994, Kris Aqarpao
- ☒ 1995, Pyer Omidyar
- ☐ 1996, R.H.Donell

459 pozitiv , neqativ ,və ya neytral rəy bildirişinin yaradılmasında əsas zəruriyyət nə olmuşdur?

- ☐ qeyd edilən variantların hamısı
- ☐ Aktiv alıcı – satıcı münasibətinin yaradılması üçün
- ☐ Sadəcə məhsulun keyfiyyəti haqqında rəy formalaşdırmaq üçün
- ☒ Aldadılma və möhtəkirlik hallarının aradan qaldırılması, şirkətin eBayda fəaliyyəti haqqında fikir formalaşdırılması üçün
- ☐ Məhsul təklif edən şirkətin reklamı üçün

460 Aukcion xidmətində Ebay Pulse nədir?

- ☐ düzgün cavab qeyd edilməyib
- ☐ Bu elə contact proyektədir ki, burada çatlar, forumlar, istehlakçı forumları, məhsulları təsviri blokları daxildir
- ☐ Qeyri adi və unikal axtarışını təşkil edən xidmət növü
- ☒ eBayda olan daha populyar axtarış sifrişləri haqqında məlumat verən xidmət növü
- ☐ Express xidməti olub yalnız ABŞ-da yaşayan istehlakçılar üçün nəzərdə tutulub

461 Aukciondan satış növünə aid olmayan mülahizəni seçin: Bu bölmədə eyni satıcının digər məhsulları haqda da məlumat yerləşdirilə bilər. 2. ən yüksək qiymət qoyan alıcı mala sahib olur. 3. Satıcı öz məhsulunu əvvəlcədən müəyyən edilmiş vaxta qədər müəyyən edilmiş qiymətə alıcılara təqdim edir 4. Bu satış növü eBay firmasına ən böyük müfəvvəqiyyəti gətirdi

- ☐ hamısı aiddir
- ☐ 3,4
- ☐ 1,2
- ☐ 2,4
- ☒ 1,3

462 eBay-da Fiksə edilmiş qiymətlə satış növünə aid düzgün variantı seçin:

- ☐ Heç biri
- ☐ Ən yüksək qiymət qoyan alıcı mala sahib olur.
- ☐ Satıcı məhsulun ilk qiymətini qoyulan lot vasitəsi ilə başlayır
- ☒ Satıcı öz məhsulunu əvvəlcədən müəyyən edilmiş vaxta qədər müəyyən edilmiş qiymətə alıcılara təqdim edir
- ☐ Satıcı məhdud olmayan vaxt civarında öz məhsulunu Ebay-in veb saytında yerləşdirir ki, burada da yalnız bir satıcının lotu orada təqdim edilir.

463 e-Bayda satılan ən dəyərli məhsul hansı olmuşdur?

- ☒ Şekspirin "Prince of Tyre" əlyazması
- ☐ Honus Vaqnerin beysbol kartı
- ☐ Grumman Gulfstream təyyarəsi
- ☐ Black Betsy nun beysbolisti Jo Jeksonun bitəsi
- ☐ Ferrari Enzo

464 İşgüzar biliklər (Sürət 22.09.2015 12:17:25)

- ☐ verilənlər əsasında formalaşmış biliklərdir
- ☐ ümuminöv biliklərdir
- ☐ təhlillər toplusu
- ☒ məqsədyönlü istiqamətlənmiş fəaliyyətlə bağlı toplanmış potensialdır
- ☐ xüsusi növ biliklərdir

465 Biznes informasiya hansı informasiyaya deyilir (Sürət 22.09.2015 12:16:57)

- ☐ düzgün cavab yoxdur
- ☒ firmanın fəaliyyəti birbaşa ondan asılı olsun
- ☐ intiutsiyaya əsaslanan biliklərə
- ☐ işgüzar biliklərə
- ☐ xüsusi növ biliklərə

466 Avtonom kreativ kapital nədir? (Sürət 22.09.2015 12:14:19)

- ☐ variantlardan heç biri
- ☐ fərdin kreativ əlaqələrinin artırılması gedində yığılmış kreativ kapitalının həcmi
- ☐ yaradıcı işçilərin ayrılıqda kreativ kapitalının həcmi
- ☒ fərdin əvvəlki kreativ əlaqələrinin itirilməsindən sonra saxlanılan kreativ kapitalının həcmi
- ☐ potensial və istifadə olunmuş kapital arasında fərq kimi yaranmış kreativ kapitalın həcmi

467 Sənaye cəmiyyətində hakimiyyət sistemi aşağıdakılardan hansıdır (Sürət 22.09.2015 12:13:10)

- ☐ variantların heç biri doğru deyil
- ☐ aristokratiya
- ☒ demokratiya
- ☐ meritokratiya
- ☐ oliqarxiya

468 İnformasiya cəmiyyətində hakimiyyət amili aşağıdakılardan hansıdır (Sürət 22.09.2015 12:12:34)

- ☐ variantların heç biri doğru deyil
- ☐ fiziki qüvvə
- ☐ titul
- ☐ sahibkarlıq fəaliyyəti
- ☒ yaradıcılıq qabiliyyəti

469 İnformasiya cəmiyyətində üstünlük təşkil edən rifah aşağıdakılardan hansıdır (Sürət 22.09.2015 12:12:12)

- ☒ informasiya məhsulu
- ☐ maddi nemət
- ☐ həyatı təmin edən predmetlər
- ☐ əmtəə
- ☐ variantların heç biri doğru deyil

470 İntellektual mülkiyyət - ...: (Sürət 22.09.2015 12:15:46)

- ☐ intellektual fəaliyyətin nəticələri üzərində həm şəxsi, həm də əmlak xarakterli müstəsna hüquqların məcmusudur
- ☐ xüsusi və fərdi mülkiyyət formalarının xarakterik cəhətlərinə malikdir
- ☒ bütün cavablar doğrudur
- ☐ xüsusi mülkiyyətlə fərdi mülkiyyətin arasında olan formadır
- ☐ yaradıcı fəaliyyətin nəticələri, habelə onlara bərabər tutulan obyektlər üzərində həm şəxsi, həm də əmlak xarakterli müstəsna hüquqların məcmusudur

471 İntellektual mülkiyyət özündə hansı mülkiyyət növlərini birləşdirir (Sürət 22.09.2015 12:15:29)

- ☐ düzgün cavab yoxdur
- ☒ müəllif hüququ, patent hüququ, mülki dövryyə, ənənəvi olmayan intellektual obyektləri
- ☐ müəllif hüququ, patent hüququ
- ☐ müəllif hüququ, patent hüququ, mülki dövryyə
- ☐ müəllif hüququ, patent hüququ, ənənəvi olmayan

472 Şəxslərarası kapital – bu.... (Sürət 22.09.2015 12:14:40)

- ☐ daxili kapital
- ☒ sosial-kreativ kapital
- ☐ ictimai kapital
- ☐ daxili kapital
- ☐ kreativ kapital

473 Facebookda minimum yaş məhdudiyyəti nə qədərdir?

- ☐ 15
- ☐ 11
- ☒ 13
- ☐ 14
- ☐ 12

474 Saytdan ilk vaxtlarda ancaq kimlər istifadə edə bilərdi?

- ☐ Philips Exter Academy şagirdləri
- ☐ Amerikaa Universitetləri ələbələri
- ☐ Boson Universitetləri tələbələri
- ☒ Harvard Universiteti tələbələri
- ☐ Kaliforniya Universiteti tələbələri

475 Facebook ilk vaxtlar nece adlanırdı?

- ☐ Facechat
- ☐ Facepage
- ☐ facemash
- ☒ The facebook
- ☐ Facebook

476 Facebook sosial şəbəkəsinin yaradıcısı kimdir?

- ☐ Pyer Omidyar
- ☒ Mark Zukerberg
- ☐ R.H.Donell
- ☐ Meq Vitman
- ☐ Kris Aqarpao

477 Facebook sosial şəbəkəsi neçənci ildə yaradılmışdır?

- ☐ 2003
- ☒ 2004
- ☐ 2000
- ☐ 2001
- ☐ 2002

478 Daxili informasiyanın əsas növlərinə aiddir? (Sürət 22.09.2015 12:38:51)

- ☐ rəqiblə haqqında informasiya
- ☒ istehsal haqqında informasiya
- ☐ kənar maliyyə informasiyası
- ☐ bazar informasiyası
- ☐ tədarükçülər haqqında informasiya

479 Xarici informasiyanın əsas növləri hansılardır (Sürət 22.09.2015 12:30:58)

- ☐ düzgün cavab yoxdur
- ☒ bazar, rəqiblər, makroiqtisadi və geosiyasi, tədarükçülər, xarici maliyyə, vergi qoyma və tənzimləmə haqqında

- ☐ bazar, rəqiblər, makroiqtisadi və geosiyasi
- ☐ tədarükçülər, xarici maliyyə, vergi qoyma
- ☐ istehsal haqqında, daxili maliyyə, rəqiblər, bazarlar haqqında

480 Firmanın idarə olunmasının hansı strukturu göstərilmişdir (Sürət 22.09.2015 12:30:16)

- ☐ düzgün cavab yoxdur
- ☐ dairəvi
- ☒ səthi
- ☐ iyerarxik
- ☐ şəbəkə

481 İstehsal haqqında informasiya özündə hansı məlumatları birləşdirir (Sürət 22.09.2015 12:36:23)

- ☐ düzgün cavab yoxdur
- ☒ istehsal qüvvələri, məsrəflər, tullantılar, keyfiyyətlə bağlı
- ☐ istehsal qüvvələri, məsrəflər, dünya maliyyə bazarları
- ☐ istehlakçıların alıcılıq qabiliyyəti, məsrəflər, keyfiyyətlə bağlı
- ☐ istehsal qüvvələri, tullantılar, daxili maliyyə bazarları

482 Hər bir xüsusi müştəri və ya müştərilərin əlaqələndirilmiş qrupu ayrıca bazara çevrilir, bu dəyişiklik Bazarlar deyil, insanlar alır kəlamı ilə təsvir olunur, fərdi sifarişlə istehsal olunan əmtəələr, müştəri tərəfindən nəzarət olunan istehsalın bitməsi prosesi və xidmətlərin göstərilməsi, özünəxidmət və özünə elə prinsipi və s. bu kimi hadisələr istehsal məqsədlərinin və üsullarının tam islahatlaşdırılmasını təcəssüm etdirir. Bu ifadə qlobal menecment paradigmasının hansı tərkib hissəsinə aiddir, (Sürət 22.09.2015 12:37:38)

- ☐ üfqi korporasiya
- ☐ müştərilərin integrasiyası
- ☐ avtonom komandalar və özləklər
- ☒ müştəriyə tam meyillilik
- ☐ prosesin reinjinerinqi

483 Firmanın idarə olunmasının hansı strukturu göstərilmişdir (Sürət 22.09.2015 12:29:57)

- ☐ dairəvi
- ☐ səthi
- ☒ iyerarxik
- ☐ şəbəkə
- ☐ düzgün cavab yoxdur

484 Biznes informasiya hansı informasiyaya deyilir (Sürət 22.09.2015 12:29:32)

- ☐ işgüzar biliklərə
- ☐ intuitsiyaya əsaslanan biliklərə
- ☐ düzgün cavab yoxdur
- ☒ firmanın fəaliyyəti birbaşa ondan asılı olsun
- ☐ xüsusi növ biliklərə

485 Kənar informasiyanın əsan növlərinə aid deyil? (Sürət 22.09.2015 12:38:28)

- ☐ kənar maliyyə informasiyası
- ☐ bazar informasiyası
- ☐ rəqiblə haqqında informasiya
- ☒ istehsal haqqında informasiya
- ☐ tədarükçülər haqqında informasiya

486 Firmalar informasiyadan neçə məqsədlə istifadə edir? (Sürət 22.09.2015 12:38:06)

- ☐ 5

- ☐ 6
- ☐ 2
- ☐ 3
- ☒ 4

487 İnformasiya ilə bağlı işlərə aiddir: (Sürət 22.09.2015 12:37:08)

- ☐ axtarış, etibarlılıq, kommunikasiya
- ☒ daxilolma, kommunikasiya, emal
- ☐ mühafizə, təhlükəsizlik, saxlanma
- ☐ axtarış, çıxış, təhlükəsizlik
- ☐ təhlükəsizlik, giriş, çıxış

488 İnformasiya ilə bağlı işlər hansı hissələrdən ibarətdir (Sürət 22.09.2015 12:36:51)

- ☐ informasiyanın redaktəsi, saxlanması
- ☒ daxil olma, kommunikasiya, informasiyaya giriş
- ☐ axtarış, informasiyanın bir formadan digər formaya salınması
- ☐ axtarış, işlənmə, saxlanma
- ☐ düzgün cavab yoxdur

489 Facebook-un Azərbaycandan dilinə tərcüməsi neçənci ildən başlamışdır?

- ☐ 2006
- ☐ 2005
- ☒ 2008
- ☐ 2007
- ☐ 2009

490 Facebook un əməkdaşlıq etdiyi ilk ödəmə sistemi hansıdır?

- ☐ Paymate
- ☐ Golden Pay
- ☒ Pay Pal
- ☐ Moneybookers
- ☐ Propay

491 Neçənci ildən facebookdan təyin edilən yaşdan yuxarı hər kəs istifadə edə bilərdi?

- ☐ 2008
- ☐ 2004
- ☒ 2005
- ☐ 2006
- ☐ 2007

492 Ay ərzində orta hesabla facebook-un mobil versiyasının istifadəçilərinin sayı:

- ☐ 250 mln
- ☐ 300 mln
- ☐ 600 mln
- ☐ 550 mln
- ☒ 500 mln

493 Hal – hazırda dünyada facebook istifadəçilərinin sayı nə qədərdir?

- ☒ 1 milyard
- ☐ 0,5 milyard
- ☐ 2,5 milyard
- ☐ 2 milyard

- ☐ 1,5 milyard

494 Qlobal menecment paradigması (Sürət 22.09.2015 12:41:23)

- ☐ milli dəyərlərin qorunduğu və inkişaf etdirildiyi sistemdir
☒ düzgün cavab yoxdur
☐ qarşılıqlı maraqlar üzərində qurulmuş sistemdir
☐ milli maraqların üstün tutulduğu sistemdir
☐ milli dəyərlərin qorunduğu sistemdir

495 İxtira nədir? (Sürət 22.09.2015 12:47:05)

- ☐ Yeni ideyaların yaradılması və tətbiqi hesabına müəssisənin iqtisadi potensialında məqsədyönlü dəyişiklikdir
☐ Yeni texnologiyaların tətbiqi ilə ideyalardır
☒ Laboratoriya şəraitində fəaliyyət göstərən ideyadır
☐ İdeyanın ağlabatan məsrəflərlə geniş tətbiqidir
☐ İnformasiya texnologiyaları sahəsində ideyalardır

496 İnnovasiya nədir? (Sürət 22.09.2015 12:46:40)

- ☐ Yeni texnologiyalar sahəsində ideyalardır
☒ İdeyanın ağlabatan məsrəflərlə geniş tətbiqidir
☐ İndiyədək məlum olmayan və reallığa çevrilən ideyadır
☐ Laboratoriya şəraitində fəaliyyət göstərən ideyadır
☐ Yeni texnologiyaların tətbiqidir

497 Hansı konsepsiyaya əsasən biliklərə firmanın qeyri-maddi aktivini kimi baxılır? (Sürət 22.09.2015 12:46:25)

- ☐ Virtual komanda
☐ Virtual korporasiya
☐ Kompüter korporasiyası
☒ Biliklər korporasiyası
☐ Komanda işi olan firma

498 Daxili toplantılar və münasibətlər şəbəkələr vasitəsilə mümkündür, köhnə lokal şəbəkələr şirkətin vahid ümumi şəbəkəsilə əvəz olunur, bu şəbəkədə bütün fəhlələr, işçilər iştirak edir, şəbəkə onlara kiminlə, nə zaman və harada olursa, olsun görüşməyə, əlaqə yaratmağa kömək edir. Bu ifadə kinetik sahibkarlığın infrastrukturunun hansı elementlərinə aiddir, (Sürət 22.09.2015 12:44:57)

- ☐ adaptasiya vasitələri
☐ eyni zamanlı iş üçün imkanların yaradılması
☒ daxili səbəblərdən törənmiş əməkdaşlıq və təlim üçün şəbəkələr
☐ minimal zaman məsrəfli sazişlər üçün informasiya texnologiyaları
☐ xüsusi alıcılara xidmətin texnoloji prosesi

499 Avtoishehsal nədir? (Sürət 22.09.2015 12:43:35)

- ☐ heç biri
☐ təkrar istehsal
☐ avtomobil istehsalı
☒ istehsal etmək qabiliyyətinin daim istehsal edilməsi
☐ istehlak etmək qabiliyyətinin daim istehsal edilməsi

500 Prosesin idarə edilməsinin ənənəvi sxemi hansı elementlərlə xarakterizə olunur? (Sürət 22.09.2015 12:42:24)

- ☐ İstehsal, məsrəflər, məhsul və istehlakçı;
☐ Məsrəflər, məhsul, istehsal və istehlakçı;

- ☐ Plan (motiv), məhsul, istehsal və istehlakçı;
- ☒ Plan (motiv), məsrəflər, məhsul və istehlakçı;
- ☐ Plan (motiv), məsrəflər, istehsal və istehlakçı;

501 Yalnız bir insana məxsus, onun iş yerinə gətirdiyi və ya məsələnin həllində tətbiq etdiyi biliklərdir, çünki qrup biliyin keyfiyyətini artıran sintez gücünə malikdir. Bu ifadə biliyin hansı növünə aid edilir, (Sürət 22.09.2015 12:41:36)

- ☐ mənimsənilmiş--xüsusişdirilmiş.
- ☒ fərdi-qrup
- ☐ bazar-qeyri-bazar
- ☐ eksplisit-implisit.
- ☐ makro - mikro

502 Neçənci ildən facebookda istifadəçilər başqa saytlardan fərqli olaraq öz adresini sərbəst seçə bilərdilər?

- ☐ 2004
- ☒ 2009
- ☐ 2006
- ☐ 2007
- ☐ 2008

503 2009-cu ildə gəlirinə görə facebook hansı iki saytdan sonra gəlirdi?

- ☐ ebay və amazon
- ☐ ebay və google
- ☐ google and yahoo
- ☐ Yahoo
- ☒ Google və Amazon

504 2011-ci ilin statistic göstəricilərinə görə Facebook un xalis gəliri təqribi olaraq nə qədərdir?

- ☐ 2,5 mlrd \$
- ☐ 2,7 mlrd \$
- ☒ 3,7 mlrd \$
- ☐ 1,7 mlrd \$
- ☐ 3,2 mlrd \$

505 Hansı müddətdən etibarən Facebook rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərdi?

- ☐ 23 dekabr 2009
- ☐ 2 sentyabr 2008
- ☐ 22 noyabr 2007
- ☐ 12 dekabr 2009
- ☒ 2 oktyabr 2009

506 Facebook sosial şəbəkəsinin yaradıcısı olan Mark Stukerberq hal hazırda neçə faiz səhmə sahibdir?

- ☐ 23%
- ☐ 24%
- ☒ 27%
- ☐ 26%
- ☐ 25%

507 2010-cu ilin oktyabrında Facebook-un 1,6% səhmini 240 milyon dollara alan kompaniya hansıdır?

- ☐ Oracle
- ☒ Microsoft
- ☐ Dell

- ☐ Apple
- ☐ Cisco

508 Amazon.com internet mağazası kim tərəfindən yaradılmışdır?

- ☐ R.H.Donell
- ☐ Cefri Skoll
- ☐ Kris Aqarpao
- ☐ Pyer Omidyar
- ☒ Ceff Bezos

509 Amazon.com internet mağazası neçənci ildə yaradılmışdır?

- ☐ 1992
- ☐ 2000
- ☒ 1995
- ☐ 1994
- ☐ 1993

510 Aşağıda sadalananlardan innovasiyaların kateqoriyalarına aid olanı göstərin: (Sürət 22.09.2015 12:49:06)

- ☐ İnnovasiya cəmiyyəti
- ☒ Baza innovasiyaları
- ☐ Yaradıcı düşüncə
- ☐ İnnovasiya təfəkkürü
- ☐ İnnovasiyaların idarə edilməsi

511 Araşdırmaçıların ağılında və istehsal sistemlərinin imkanlarında mövcud olan, istehlakçıların ən yaxın gələcəkdə möhtac olacaqları məhsulu istehsal etməyə qadir olan firma necə adlanır? (Sürət 22.09.2015 12:55:04)

- ☐ Düzgün cavab yoxdur
- ☐ Komanda işi olan firma
- ☒ Virtual korporasiya
- ☐ Virtual komanda
- ☐ A və C

512 Virtual korporasiyanın əsasını neçə element təşkil edir? (Sürət 22.09.2015 12:52:21)

- ☐ 5
- ☐ 2
- ☐ 4
- ☒ 3
- ☐ 6

513 İnnovasiyalar üçün maneələrin növləri hansılardır, (Sürət 22.09.2015 12:52:08)

- ☐ kənar və yaxın
- ☐ daxili və xarici
- ☐ ümumi və xüsusi
- ☐ daxili və xüsusi
- ☒ kənar və daxili

514 İnnovasiyaların neçə kateqoriyasını ayırd edirlər, (Sürət 22.09.2015 12:51:45)

- ☐ 5
- ☐ 6
- ☐ 2

- ☒ 3
☐ 4

515 İnnovasiyaların neçə kateqoriyası vardır? (Sürət 22.09.2015 12:51:26)

- ☐ 2
☐ 6
☒ 3
☐ 5
☐ 4

516 Korporativ kompüter şəbəkələrində iş necə adlanır, (Sürət 22.09.2015 12:51:09)

- ☐ DARPA
☐ MYCIN
☒ CSCW
☐ DENDRAL
☐ ESPRIT

517 Virtual korporasiyanın əsasını neçə element təşkil edir, (Sürət 22.09.2015 12:50:37)

- ☐ 2
☒ 3
☐ 6
☐ 5
☐ 4

518 İnnovasiyaların aşağıdakı növü mövcud deyil? (Sürət 22.09.2015 12:50:16)

- ☐ Marketing
☐ Texnoloji
☐ Sosial
☐ Təşkilatı
☒ Elmi

519 Virtual korporasiyanın əsasını neçə element təşkil edir, (Sürət 22.09.2015 12:50:01)

- ☐ 2
☐ 6
☐ 5
☐ 4
☒ 3

520 İnnovasiyaların neçə kateqoriyası vardır? (Sürət 22.09.2015 12:49:41)

- ☐ 5
☐ 6
☐ 2
☐ 4
☒ 3

521 Amazonda ilk vaxlar nə satılırdı?

- ☐ musiqi diskləri
☐ geyim
☐ video oyunları
☐ elektrik əşyaları
☒ kitablar

522 Amazon.com internet mağazası ilk fəaliyyəti zamanı hansı məhsulun satışı ilə məşğul olmuşdur?

- ☐ computer
- ☒ kitab
- ☐ mobil telefonlar
- ☐ texniki qurğular
- ☐ proqram məhsulları

523 Uğurlu virtual təşkilatın yaradılması üçün vacib şərt nədir? (Sürət 22.09.2015 12:59:57)

- ☐ Etibarlılıq
- ☐ Perspektivlilik
- ☐ Prinsipiallıq
- ☐ Təhlükəsizlik
- ☒ Etimad

524 Reprezentativ məlumat nədir? (Sürət 22.09.2015 13:00:34)

- ☐ lazımsız
- ☐ pullu
- ☐ ümumi
- ☒ seçmə
- ☐ şifrəli

525 İnnovasiyaların idarə olunmasının məqsədi nədir? (Sürət 22.09.2015 13:00:22)

- ☐ Yeni ideyaların motivasiyasıdır
- ☐ Yeni ideyaları planlaşdırmaq və alınmış nəticələri bazara çıxarmaqdır
- ☐ Yeni ideyaların işlənilib hazırlanmasının strategiyasıdır
- ☐ Bütün cavablar doğrudur
- ☒ Yeni ideyaları nəzarətdə saxlamaq və alınmış nəticələri bazara çıxarmaqdır

526 Virtual komandanın xüsusiyyəti deyil: (Sürət 22.09.2015 12:59:30)

- ☐ Hüdudsuzluq
- ☐ Anonimlik
- ☒ Aktualıq
- ☐ Transendentallıq
- ☐ Məhdudiyyətlərin hüdudlarından kənara çıxma

527 Virtual komanda nədir? (Sürət 22.09.2015 12:59:12)

- ☐ Virtual təşkilatın köməyi ilə qrup şəklində işin təşkilidir.
- ☐ Yaradıcılıq ideyalarının təşkilidir
- ☐ Kommunikasiya texnologiyalarının köməyi ilə milli korporasiyaların təşkilidir.
- ☒ Kommunikasiya texnologiyalarının köməyi ilə gizli qalmış insan resurslarını səfərbər edən global işçi qüvvəsinin təşkilidir.
- ☐ Məsafənin və zamanın yaratdığı sədləri aradan qaldırmaqla və kommunikasiya texnologiyalarının köməyi ilə korporativ işin təşkilidir.

528 Dəyər zəncirinin bir hissəsinin virtuallaşdırılması nəyi ifadə edir? (Sürət 22.09.2015 12:57:30)

- ☐ Biliklər kapitalına investisiyaları
- ☐ Əlavə kapital qoyuluşunu
- ☐ Müəssisənin reinjiniinqini
- ☒ Daxili texnologiyalardan istifadəni
- ☐ Əlavə işçi qüvvəsinin cəlb edilməsini

529 Qərar qəbuluna yardım üçün korporativ sistemlər nə məqsədlə yaradılır? (Sürət 22.09.2015 12:58:51)

- ☐ Bütün cavablar doğrudur
- ☐ İllik gəlirlərin bölüşdürülməsi üzrə həllərin qəbulu üçün
- ☒ Həlli qrup halında işləyən ayrı-ayrı insanlar tərəfindən təklif edilən strukturlaşdırılmamış problemlərin həlli üçün
- ☐ Korporasiyanın rəhbərləri tərəfindən idarəetmə qərarlarının qəbulu üçün
- ☐ Korporasiyanın biznes həllərinin qəbulu üçün

530 Komandanın rolunu göstərin: (Sürət 22.09.2015 12:58:32)

- ☒ İnsanlar səlahiyyətləri, məsuliyyəti, mükafatı bölüşdürməklə informasiya və ideya mübadiləsi aparırlar
- ☐ İnsanlar söylərini birləşdirir və birgə işləyirlər
- ☐ İnsanlar birgə iş üçün ideyaları bölüşürlər
- ☐ İnsanlar ümumi təsərrüfatçılıq üçün birləşirlər və gəliri bərabər bölürlər
- ☐ İnsanlar informasiya mübadiləsi etmək və ümumi təşkilat yaratmaq üçün birləşirlər

531 Virtual korporasiyanın elementi deyil: (Sürət 22.09.2015 12:57:51)

- ☐ İnformasiya sistemlərinin infrastrukturunu
- ☒ Biliklər korporasiyası
- ☐ İnformasiya texnologiyalarının və sistemlərinin baza infrastrukturunu
- ☐ Virtual dəyər zəncirləri
- ☐ Alıcıların virtual birlikləri

532 Virtual dəyər zənciri nəyi göstərir? (Sürət 22.09.2015 12:57:02)

- ☐ Firmanın gəlirinin artımını
- ☒ İnformasiyanın firmanın dəyərinin artmasına təsirini
- ☐ Fiziki dəyər zəncirinin fəaliyyətini
- ☐ İnformasiyanın firmanın genişlənməsinə təsirini
- ☐ Firmanın mənfəətinin artımını

533 Amazon neçənci ildən öz məhsul keşidlərini genişləndirir?

- ☐ 1996
- ☒ 1998
- ☐ 1994
- ☐ 1997
- ☐ 1995

534 Hal-hazırda Amazon neçə kateqriyada məhsul təqdim edir?

- ☐ 36
- ☐ 30
- ☐ 32
- ☒ 34
- ☐ 35

535 2011-ci ilin statistik göstəricilərinə görə Amazonun -nun real dövriyyəsi nə qədərdir?

- ☐ 43,98 mlrd %
- ☐ 32,046 mlrd %
- ☒ 48,077 mlrd \$
- ☐ 631 mln \$
- ☐ 45 mlrd %

536 Amazon (ABŞ)-dan olan məhsulları First Class Mail (US) servisi ilə göndərilərsə məhsul ABŞ-dan göndəriləndən sonra nə qədər müddətə Azərbaycanda olar?

- ☐ 15-30days
- ☒ 30days

- ☐ 5-7 days
- ☐ 15-20 days
- ☐ 7-15 days

537 Amazon vasitəçi işləmə ardıcılığı düzgün verilmiş variantı seçin: 1.Siz məhsulların linkini kopyalayırırsınız, sifarişlər sistemində sifariş edirsiniz və onun haqqını ödəyirsiniz. 2.Operator mağazada sifarişi və onun ABŞ və ya Almaniya anbarlarına çatdırılmasını təsdiqləyir. 3.Mallar anbara gəlib çatdıqdan sonra sifarişiniz çatdırılma xidməti vasitəsilə Sizin ünvanına çatdırılır. 4.Siz Amazon.com internet-mağazasından, eBay.com hərracından və ya digər birindən məhsul seçirsiniz.

- ☐ 4.3.1,2
- ☒ 4,1,2,3
- ☐ 1,2,3,4
- ☐ 2,4,3,1
- ☐ 1,2,4,3

538 Amazon.com, Inc. hansı ölkənin kompaniyasıdır?

- ☐ Avstraliya
- ☐ İngiltərə
- ☒ Amerika
- ☐ Fransa
- ☐ Kanada

539 Amazon saytının əməkdaşlarının sayı:

- ☐ 56 600
- ☐ 55 300
- ☐ 56 400
- ☒ 56 200
- ☐ 56 500

540 Amazon internet mağazası harada yaradılmışdır?

- ☐ Paris
- ☐ Norveç
- ☐ İsveç
- ☒ Vaşinqton
- ☐ Nyuyork

541 Ceff Bezos indiki Amazon u kompaniya olaraq neçənci ildə qurmuşdur?

- ☐ 1990
- ☒ 1994
- ☐ 1993
- ☐ 1992
- ☐ 1991

542 Amazon internet mağazasının Almaniya da olan alternativini düzgün əks etdirən variant seçin:

- ☐ www.amazon.cn
- ☒ www.amazon.de
- ☐ www.amazon.co.uk
- ☐ www.amazon.co.jp
- ☐ www.amazon.ca

543 İdeyaların yaradıcı istehsalının ikinci prinsipinə aiddir, (Sürət 22.09.2015 13:04:09)

- ☐ qrupun fəaliyyətinin nəticələri iş şəraitindən asılıdır, sakitlik və xeyirxahlıq şəraiti, rahatlıq, kənar müşahidəçilərin olmaması tələb edilir.
- ☐ bu qruplarda aqressiv, üstünlüyə, öz fikrini sınımağa meyilli adamlar iştirak etməməlidirlər.
- ☒ təcrübənin, informasiyanın və ya ekspert ixtisasının hədsiz çoxluğu yaradıcılığa mane olur, ideyaların yaradıldığı qruplarda müxtəlif xarakterlərin və müxtəlif fənlərin mövcudluğu təmin edilməlidir.
- ☐ qiymətləndirmə və tənqid yaradıcılığın qarşısını asanlıqla alır, ideyaların generasiyası prosesi onların qiymətləndirilməsi və ən yaxşı ideyanın seçilməsi prosesindən ayrılmalıdır.
- ☐ kiçik qruplar rəhbərdən çox asılı olurlar, böyük qruplarda isə əlaqələndirmə problemləri yaranır. İnnovasiya qrupunun optimal ölçüsü təqribən on iki nəfərdir.

544 İnnovasiyaların əsas xarakterik cəhəti nədir? (Sürət 22.09.2015 13:03:48)

- ☐ Yeni biliklərin alınmasına imkan verir
- ☐ Qlobal informasiya məkanının yaranmasına imkan verir
- ☒ Innovatora əlavə dəyər almağa imkan verir
- ☐ Keyfiyyətin idarə olunmasına imkan verir
- ☐ Təşkilatların fəaliyyətində dərin yeniləşmə aparılır

545 İnnovasiya nə deməkdir? (Sürət 22.09.2015 13:03:15)

- ☐ İntellektual fəaliyyətin istehsala tətbiqi
- ☐ Keyfiyyətin idarə olunması
- ☒ Yeni biliklərin alınması və işlənilməsinin intellektual həllinin investisiyalaşmasının nəticəsi
- ☐ Postsənaye cəmiyyətinin inkişaf nəticəsi
- ☐ İntellektual fəaliyyətin məntiqi nəticələri

546 İnnovasiya fəaliyyəti aşağıdakı prosesi əhatə etmir? (Sürət 22.09.2015 13:02:25)

- ☒ Qlobal informasiya məkanının yaranması
- ☐ İstehsalatda yüksək iqtisadi səmərəlilik təmin olunur
- ☐ Dünya standartlarına uyğun xidmətlər təmin olunur
- ☐ Patentyönlü məhsulun çıxımı təmin edir
- ☐ İntellektual fəaliyyətin nəticələri tədricən və yaxud tam olaraq istifadə olunur

547 İnnovasiya fəaliyyəti nə deməkdir? (Sürət 22.09.2015 13:03:28)

- ☐ Əməyin təşkili və idarə olunmasında intellektual fəaliyyət
- ☐ Təşkilatların fəaliyyətlərinin yeniləşməsi
- ☐ Keyfiyyətin idarə olunması
- ☐ Yeni biliklərin alınması və işlənilməsi
- ☒ Təşkilatların strategiyasında, proseslərində radikal və tədrici dəyişikliklər

548 Aşağıdakı ifadələrdən hansı xidmət prosesinə aiddir, (Sürət 22.09.2015 13:05:26)

- ☐ Tədarükçülərin idarə olunması ticarət əməliyyatlarının şəbəkə sxeminin köməyi ilə həyata keçirilir, bu sxem ehtiyatları minimuma qədər endirməyə imkan yaradır, «Paralel layihələndirmə» sistemlərindən istifadə olunur ki, bu da məhsulun işlənilib hazırlanması üzrə cərpaz fəaliyyət göstərən qrupların yaranmasına gətirib çıxarır.
- ☐ Bu fəaliyyəti virtuallaşdıran firmalar potensial alıcılara öz məhsulları və xidmətləri haqqında təsəvvürü uzaq məsafədən əldə etmək imkanı yaradır, bəzi firmalar potensial alıcıları öz məhsullarının işlənilib hazırlanması prosesinə cəlb edir, bununla da məhsulları və xidmətləri onlar üçün modifikasiya edirlər.
- ☐ Firmadan malların və xidmətlərin alıcıya göndərilməsi ilə bağlıdır, burada virtuallaşmaya misal kimi tədarükün ənənəvi yollarından yan keçən birbaşa satışlar, real zaman rejimində aparılan bank əməliyyatları, aviasiya şirkətinin bilet üçün xüsusi qiymətləri modelini göstərmək olar.
- ☐ Ənənəvi dəyər zəncirinin bu hissəsi şəbəkə istehsalının təşkili vasitəsi ilə virtuallaşdırıla bilər, buna misal kimi şirkətin məqsədləri üçün fəaliyyət göstərən kənar firmaların birliyinin yaradılmasını göstərmək olar, belə birlik informasiyadan birgə istifadəni nəzərdə tutan etimada əsaslanır.
- ☒ Virtuallaşmaya misal kimi aşağıdakılar göstərilə bilər: liftlərin məsafədən monitorinqi, kommunal xidmət sayğaclarının göstəricilərinin məsafədən toplanması, məsafədən tibbi yardım, uçuş zamanı təyyarənin mühərrikinin işinə məsafədən nəzarət.

549 İdeyaların yaradıcı istehsalının birinci prinsipinə aiddir, (Sürət 22.09.2015 13:04:34)

- ☐ qrupun fəaliyyətinin nəticələri iş şəraitindən asılıdır, sakitlik və xeyirxahlıq şəraiti, rahatlıq, kənar müşahidəçilərin olmaması tələb edilir.
- ☐ bu qruplarda aqressiv, üstünlüyə, öz fikrini sınımağa meyilli adamlar iştirak etməməlidirlər.
- ☐ təcrübənin, informasiyanın və ya ekspert ixtisasının hədsiz çoxluğu yaradıcılığa mane olur, ideyaların yaradıldığı qruplarda müxtəlif xarakterlərin və müxtəlif fənlərin mövcudluğu təmin edilməlidir.
- ☒ qiymətləndirmə və tənqid yaradıcılığın qarşısını asanlıqla alır, ideyaların generasiyası prosesi onların qiymətləndirilməsi və ən yaxşı ideyanın seçilməsi prosesindən ayrılmalıdır.
- ☐ kiçik qruplar rəhbərdən çox asılı olurlar, böyük qruplarda isə əlaqələndirmə problemləri yaranır. İnnovasiya qrupunun optimal ölçüsü təqribən on iki nəfərdir.

550 Rəqəmsal iqtisadiyyatın üstünlüklərinə aiddir:

- ☒ sadalananların hamısı
- ☐ İnformasiya ilə müxtəlif manipulyasiyaların həyata keçirilməsinə imkan yaradılması
- ☐ Operativlik
- ☐ İnformasiyanın saxlanması və daşınmasında yüksək sürətin olması
- ☐ yeni iqtisadi aktivin – informasiya kapitalının meydana gəlməsi

551 Qlobal Rəqəbat İndeksinə görə Azərbaycanın dünya ölkələri və MDB ölkələri sırasında uyğun olaraq müvqeyi?

- ☐ 12-3
- ☐ 44-1
- ☐ 34-4
- ☒ 55 -1
- ☐ 65-4

552 Texnoloji rəqəbatın zəifləməsi inkişaf etmiş ölkələrdə hansı sektorun inkişafına birbaşa təsir göstərir?

- ☐ Elektron kommersiya
- ☐ İnternet
- ☐ Rəqəmsal iqtisadiyyat
- ☒ Texnoloji proqramlar
- ☐ Elektron ticarət

553 2011 ci ilin göstəricilərinə görə dünyanın ən müvəffəqiyyətli ölkələri sırasında 1ci yerdə hansı ölkə durur?

- ☐ Danimarka
- ☐ Yeni Zelandiya
- ☒ Norveç
- ☐ İsveçrə
- ☐ Avstraliya

554 İndiyədək nanotədqiqatlarla bağlı ən çox elmi nəticələr dərc etmiş ölkə :

- ☐ Cənubi Koreya
- ☐ Çin
- ☐ Rusiya
- ☒ ABŞ
- ☐ Yaponiya

555 Bir tərəfdən iqtisadi inkişaf ənənəvi formalardan uzaqlaşmağa çalışır , digər tərəfdən isə ənənəvi iqtisadi qanunların təsiri altına düşür – bu fikir hansı alimə məxsusdur?

- ☐ Tomi Ahonen
- ☐ Tim Berners Lee
- ☐ Maykl Aldriç
- ☒ Ceyms Boyl
- ☐ Jeff Bezos

556 . İnformasiya kapitalına aiddir: 1. Müəlliflik hüququ 2. Dövriyyə vəsaitləri 3. Patentlər 4. Nağd pul 5. Maddi mülk

- ☐ 1,2,5
- ☐ 2,3,5
- ☐ 1,2,4
- ☒ 1,2,3
- ☐ 3,4,5

557 İqtisadi inkişaf nəzəriyyəsi əsərində ilk dəfə hansı iqtisadi termin işlədilmişdir? (Sürət 22.09.2015 13:02:54)

- ☐ Kreativ rifah
- ☐ İqtisadi informasiya
- ☐ İntellektual mülkiyyət
- ☒ İqtisadi innovasiya
- ☐ İnvestisiya

558 Dövlət idarəetməsində hansı dəyərlərin nəzərə alınması məsləhət görülmür? (Sürət 22.09.2015 13:26:23)

- ☐ sosial-siyasi
- ☐ universal təşkilati
- ☒ şəxsi
- ☐ siyasi
- ☐ hüquqi

559 Hakimiyyətin müasir tələblərə uyğun fəaliyyətinin təmini prinsipidir: (Sürət 22.09.2015 13:25:51)

- ☐ “yeni həyat tərz”
- ☐ “yeni dövlət menecmenti”
- ☒ “bir pəncərə”
- ☐ “yenidən qurulan dövlət”
- ☐ “yenidənqurma”

560 Konstitusiyalı dövlətlərdə hökumətin tərkibinə daxil olmayanı seçin. (Sürət 22.09.2015 13:25:34)

- ☐ ali məhkəmə
- ☒ monarx
- ☐ respublika prezidenti
- ☐ parlament
- ☐ nazirlər kabineti

561 Elektron hökumət nədir? (Sürət 22.09.2015 13:25:06)

- ☐ elektron hökumət çərçivəsində vətəndaşların öz maraqlarının müdafiə və dövlətlə əməkdaşlıq formalarının təyin olunma atributudur
- ☒ informasiya cəmiyyəti üçün xarakterik dövlət idarəetməsinin həyata keçirilmə konsepsiyasıdır
- ☐ dövlətdə ali qanunvericilik, icra və məhkəmə hakimiyyətinə malik şəxslər və idarələr yığıdır
- ☐ elektron hökumətin təqdim etdiyi müəyyən imkanlardan istifadə üsullarıdır
- ☐ hökumətin və dövlətin daha səmərəli qarşılıqlı təsir üsuludur

562 Amazon.com kim tərəfindən yaradılmışdır?

- ☐ J.H. Snider
- ☒ Jeff Bezos
- ☐ Tim Berners-Li
- ☐ R.H.Donell
- ☐ Terra Ziporyn

563 Amazon.com neçənci ildə yaradılmışdır?

- ☐ 1994
- ☒ 1995
- ☐ 1991
- ☐ 1992
- ☐ 1993

564 B2B sistemindən istifadə edən ilk ölkə hansıdır?

- ☐ ABŞ
- ☒ Birləşmiş Krallıq
- ☐ İsveçrə
- ☐ Norveç
- ☐ Yaponiya

565 Onlayn ticarət neçənci ildə ixtira edilmişdir?

- ☐ 1975
- ☒ 1979
- ☐ 1978
- ☐ 1977
- ☐ 1976

566 İlk onlayn ticarət sistemini yaratmışdır:

- ☐ Tomi Ahonen , 1992
- ☒ Maykl Aldriç
- ☐ Tim Berners Lee , 1990
- ☐ J.H. Snider və Terra Ziporyn, 1992
- ☐ Jeff Bezos 1995

567 Kredit kartları neçənci illərdə meydana gəlmişdir?

- ☐ 1970- ci illər
- ☒ 1980-ci illərdə
- ☐ 1950 –ci illər
- ☐ 1979-ci il
- ☐ 1960-ci illər

568 Azərbaycan ilk dəfə hansı ödəniş sistemi yaradılmışdır?

- ☐ Paymate
- ☒ Golden Pay
- ☐ Pay Pall
- ☐ Moneybookers
- ☐ Propay

569 İlk dəfə kim hansı ildə World Wide Web server və brauzerini yaratdı?

- ☐ J.H. Snider və Terra Ziporyn, 1992
- ☒ Tim Berners Lee , 1990
- ☐ Tomi Ahonen , 1992
- ☐ Jeff Bezos 1995
- ☐ Maykl Aldriç, 1979

570 İlk dəfə olaraq elektron banklar və elektron pizza mağazası Pizza Hut nə vaxt yaradılmışdır?

- ☒ 1994

- ☐ 1991
- ☐ 1990
- ☐ 1992
- ☐ 1993

571 Elektron kommersiyanın əsas neçə və hansı növlər var?

- ☐ 1 –B2B
- ☐ 2 – B2B , B2C
- ☐ 2- B2C , C2C
- ☒ 4- B2B, B2C, C2C,C2B
- ☐ 3- B2B, B2C,C2C

572 Elektron cib kisəsi hansı informasiyanı özündə saxlayır? (Sürət 22.09.2015 13:51:32)

- ☐ Elektron pullar haqqında informasiyanı
- ☒ Yuxarıda sadalananların hamısını
- ☐ İstifadəçinin adını
- ☐ İstifadəçinin kimliyini təyin edən məlumatları
- ☐ Kredit kartı haqqında informasiyanı

573 İnteraktiv birja nədir? (Sürət 22.09.2015 13:51:13)

- ☒ Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilirlər
- ☐ Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansaş endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir
- ☐ Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
- ☐ Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır
- ☐ Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır

574 Portallar neçə yerə bölünür? (Sürət 22.09.2015 13:52:17)

- ☐ 6
- ☐ 3
- ☒ 2
- ☐ 4
- ☐ 5

575 Front-Office nədir? (Sürət 22.09.2015 13:51:44)

- ☒ malları və xidmətləri müştəriyə nümayiş etdirən mexanizmdir
- ☐ məsafədən mağazanı idarə etmək üçündür
- ☐ istifadəçiyə tarif qismində cavab verən
- ☐ istifadəçinin İnternet hipermühitində sərbəst hərəkətini təmin edir
- ☐ elektron ödəmə sisteminə nəzarət edir.

576 Elektron mağazanın quruluşu neçə mexanizmdən ibarət olur? (Sürət 22.09.2015 13:52:01)

- ☐ 6
- ☐ 3
- ☒ 2
- ☐ 4
- ☐ 5

577 Elektron hökumətin xarakterik xüsusiyyətlərinə aid deyil: (Sürət 22.09.2015 13:52:34)

- ☒ növbəti tətbiqi qərar, mövcud struktur və münasibətlərin modernləşdirmə metodu
- ☐ bütün kateqoriyadan olan vətəndaşlara (təqaüdçülərə, işçilərə, bizneslə məşğul olanlara, dövlət qulluqçularına və s.) elektron vəsi-tələrlə dövlət orqanlarının bütün xidmətlərinin təqdim edilməsi
- ☐ informasiyanın elektron emalı, ötürülməsi və yayılması və-sitələri əsasında dövlət idarəetməsinin təşkili

- ☐ dövlət idarəçiliyində informasiya texnologiyaları
- ☐ vətəndaşların bütün zəruri dövlət infor-masiyasına sərbəst daxil olmasının təmini

578 Elektron hökumət qərb anlamında hansı modullardan ibarətdir? (Sürət 22.09.2015 13:52:47)

- ☐ CALS, ERP, MRPII
- ☐ ERPİİ, CRM, Workflow
- ☒ G2G, G2B, G2C
- ☐ SCM, OLAP, CRM
- ☐ SCM, OLAP, CRM

579 Komptometr kim tərəfindən yaradılmışdır?

- ☐ Çarlz Bebbic
- ☐ German Hollrit
- ☐ Şarl De Kolmar
- ☒ Dorr Felt
- ☐ Vilhem Şikard

580 Analitik maşın ideyası kim tərəfindən irəli sürülmüşdür?

- ☒ Çarlz Bebbic
- ☐ German Hollrit
- ☐ Blez Packal
- ☐ Şarl De Kolmar
- ☐ Dorr Felt

581 BASİC alqoritmik dili nə vaxt yaradılmışdır?

- ☐ 1890
- ☐ 1962
- ☐ 1963
- ☒ 1964
- ☐ 1960

582 Proqramlaşdırma dili olan Short Code nə vaxt yaradılmışdır?

- ☐ 1890
- ☐ 1929
- ☐ 1939
- ☒ 1949
- ☐ 1948

583 Qeyd edilənlərdən hansı tarix internetin dünyada ilk dəfə meydana gəldiyi tarix hesab olunur?

- ☐ c) 1973-1974-cü illərdə TCP/IP protokolunun yaradılması
- ☐ c) 1973-1974-cü illərdə TCP/IP protokolunun yaradılması
- ☐ c) 1973-1974-cü illərdə TCP/IP protokolunun yaradılması
- ☐ b) 1971-ci ildə ARPANETİN yaradılması
- ☒ 1969-cu ildə Koliforniya Universitetlərinin birində iki kompüter arasında üç hərfdən ibarət elektron məktubun göndərilməsi

584 İlk dəfə olaraq 15 müxtəlif kompüterləri vahid şəbəkədə birləşdirməyə imkan verən ARPANET nə vaxt yaradılmışdır?

- ☐ 1968
- ☐ 1970
- ☒ 1971
- ☐ 1969

☐ 1890

585 URL- ünvana müraciət etdikdə sorğunun yerinə yetirilməsi 4 mərhələyə bölünür. Bu mərhələlər ardıcılığını qeyd edin: 1) Connection 2) Close 3) Request 4) Response

- ☐ 2,3,4,1,
☒ 1,3,4,2
☐ 1,2,3,4
☐ 2,1,4,3
☐ 4,3,2,1

586 Çeklərin yoxlanılması və təsdiq edilməsi, debet və kredit kartlarına xidmət göstərilməsi və onların yoxlanılması, elektron hesablama sistemlərindən istifadə edilməsi kimi xidmətləri hansı sistem göstərir? (Sürət 22.09.2015 13:58:25)

- ☐ SSL
☐ VAN
☐ CVV2/ CVC2
☒ POS
☐ EVM

587 - ödəmə sistemi iştirakçıları arasında informasiya və texniki qarşılıqlı əlaqələri təmin edən ixtisaslaşdırılmış hesablama mərkəzidir. (Sürət 22.09.2015 13:59:46)

- ☐ zəmin
☐ zəmanətin limiti
☒ prosessinq mərkəzi
☐ ekvayer
☐ emitent

588 STB Card sisteminin funksiyasıdır: (Sürət 22.09.2015 13:58:54)

- ☒ prosessorun hostunda saxlanılan kartlar üzrə həyata keçirilən tranzaksiyalarda təhlükəsizliyi təmin edir.
☐ bütün iştirakçılarda alışı (satışı,sifarişi və ya ödənişi) həyata keçirir.
☐ elektron kommersiya tranzaksiyasını həyata keçirir.
☐ elektron alışın ödənişinin həyata keçirilməsinə görə mağazaya zəmanətin verir.
☐ satışın iştirakçıları – alıcının,ticarət nümayəndəsinin və onun xidmətədarı bankının autentifikasiyasını həyata keçirir.

589 Ekvayer nədir? (Sürət 22.09.2015 13:59:12)

- ☐ ödəmə sistemi iştirakçıları arasında informasiya və texniki qarşılıqlı əlaqələri təmin edən ixtisaslaşdırılmış hesablama mərkəzi
☒ məhsul və xidmətlərə görə xidmət mərkəzinə (məs. mağazaya) pul vəsaitlərini ödəyən, plastik kartlarla hesablaşan təşkilat
☐ plastik kartların emissiyasını həyata keçirən və ödəmə sistemi infrastrukturunda yerinə yetirilən bütün ödəmələrə cavabdeh olan təşkilat
☐ kart sahibi tərəfindən malların, iş və xidmətlərin ödənilməsi, habelə nağd vəsaitin əldə edilməsi üçün istifadə edilən plastik (debet və ya kredit) kart
☐ zəminin cavabdehliyi altında ekvayerin qəbul edə bildiyi ödəmələrin maksimum günlük məbləği

590 - plastik kartların emissiyasını həyata keçirən və ödəmə sistemi infrastrukturunda yerinə yetirilən bütün ödəmələrə cavabdeh olan təşkilatdır. (Sürət 22.09.2015 13:59:35)

- ☒ emitent
☐ zəmanətin limiti
☐ prosessinq mərkəzi
☐ ekvayer
☐ zəmin

591 EVM – i həyata keçirən xidmətlərə aid deyil: (Sürət 22.09.2015 13:57:57)

- ☐ Əməkdaşların maksimal mümkün tələblərinin sayını reallaşdırmaq
- ☐ Ehtiyat surət çıxarma və qəzadan sonra bərpa edilmə xidmətlərinin qoşulması
- ☒ Şəbəkə üzrə əlaqə yaradılan şəxsin həqiqətən də özünü təqdim edən şəxs olmasına əmin olmaq (abonentin/verilənlər mənbəyinin autentifikasiyası)
- ☐ İşin vasiləsizliyinin və diaqnostik pozuntuların təmin edilməsi üçün şəbəkənin dəstəklənməsi və idarəetmənin həyata keçirilməsi
- ☐ Elektron poçt daxil olmaqla EVM – in bütöv tətbiqi məsələlər spektrini reallaşdırmaq

592 EVM –i həyata keçirən xidmətlər hansı funksiyaları yerinə yetirməlidir? (Sürət 22.09.2015 13:57:42)

- ☒ variantların hamısı doğrudur
- ☐ təsadüfi və ya məqsədli səhvlərdən mühafizənin təmini
- ☐ topologiyalar, trafik həcmi, giriş əldə etmə üsulu, avadanlıqların tipi, istifadəçilərin kəmiyyətindəki dəyişikliklərə adaptasiyanın təminatı
- ☐ müxtəlif istehsalçılar tərəfindən təchiz edilən proqram və aparat vasitələrinin müxtəlif tiplərinin dəstəklənməsi
- ☐ işin vasiləsizliyinin və diaqnostik pozuntuların təmin edilməsi üçün şəbəkənin dəstəklənməsi və idarəetmənin həyata keçirilməsi

593 Oflayn tranzaksiyanın funksiyasıdır: (Sürət 22.09.2015 14:01:46)

- ☐ tranzaksiyaların bütün iştirakçıları arasında bilavasitə informasiya əlaqəsini tələb edir
- ☒ tranzaksiyaların bütün iştirakçıları ilə eyni zamanda bilavasitə informasiya əlaqəsini tələb etmir
- ☐ elektron kommersiya tranzaksiyasını həyata keçirir
- ☐ prosessorun hostunda saxlanılan kartlar üzrə həyata keçirilən tranzaksiyalarda təhlükəsizliyi təmin edir
- ☐ variantların hamısı doğrudur

594 Emissiya mərkəzinin (emitent) funksiyasıdır: (Sürət 22.09.2015 14:01:27)

- ☒ müştərilərə xidmətin göstərilməsini - alıcıdan kartın qəbulunu və ona nəzarəti, avtorizasiya sorğusunun ödənilən məhsulun/xidmətin məbləğində formalaşdırılmasını, texniki əməliyyatların icra edilməsini təmin edir
- ☐ ödəmə kartlarının köməyi ilə yerinə yetirilən ödəmə əməliyyatları üzrə vəsaitlərin ticarət və xidmət müəssisələrinin hesabına daxil edilməsini təmin edir, eləcə də nağdların verilməsi məntəqələrinə xidmət edir
- ☐ müştərilərin xüsusi kart hesablarının açılmasına, müştərilərin kart vasitəsi ilə idarə etdiyi pul vəsaitlərinin hərəkətinə nəzarət edir
- ☐ cari fəaliyyət planında, eləcə də sistemin inkişaf planında ödəmə sisteminin ümumi işini həyata keçirir
- ☐ müştərilərə-kart sahiblərinə xidmətin təşkil edilməsindən ibarətdir

595 Ekvayrinq mərkəzinin funksiyasıdır: (Sürət 22.09.2015 14:01:00)

- ☐ müştərilərə xidmətin göstərilməsini - alıcıdan kartın qəbulunu və ona nəzarəti, avtorizasiya sorğusunun ödənilən məhsulun/xidmətin məbləğində formalaşdırılmasını, texniki əməliyyatların icra edilməsini təmin edir.
- ☒ ödəmə kartlarının köməyi ilə yerinə yetirilən ödəmə əməliyyatları üzrə vəsaitlərin ticarət və xidmət müəssisələrinin hesabına daxil edilməsini təmin edir, eləcə də nağdların verilməsi məntəqələrinə xidmət edir
- ☐ müştərilərin xüsusi kart hesablarının açılmasına, müştərilərin kart vasitəsi ilə idarə etdiyi pul vəsaitlərinin hərəkətinə nəzarət edir
- ☐ cari fəaliyyət planında, eləcə də sistemin inkişaf planında ödəmə sisteminin ümumi işini həyata keçirir
- ☐ ödəmə sisteminin bütün iştirakçıları arasındakı informasiya-texnoloji qarşılıqlı əlaqələri həyata keçirir

596 Mərkəzi inzibati orqanın funksiyasıdır: (Sürət 22.09.2015 14:00:28)

- ☐ müştərilərin xüsusi kart hesablarının açılmasına, müştərilərin kart vasitəsi ilə idarə etdiyi pul vəsaitlərinin hərəkətinə nəzarət edir
- ☐ ödəmə kartlarının köməyi ilə yerinə yetirilən ödəmə əməliyyatları üzrə vəsaitlərin ticarət və xidmət müəssisələrinin hesabına daxil edilməsini təmin edir, eləcə də nağdların verilməsi məntəqələrinə xidmət edir
- ☐ müştərilərə xidmətin göstərilməsini - alıcıdan kartın qəbulunu və ona nəzarəti, avtorizasiya sorğusunun ödənilən məhsulun/xidmətin məbləğində formalaşdırılmasını, texniki əməliyyatların icra edilməsini təmin edir.
- ☐ ödəmə sisteminin bütün iştirakçıları arasındakı informasiya-texnoloji qarşılıqlı əlaqələri həyata keçirir
- ☒ cari fəaliyyət planında, eləcə də sistemin inkişaf planında ödəmə sisteminin ümumi işini həyata keçirir

597 Elektron hökumətin tətbiqinin əsas maliyyə mənbəyi (Sürət 22.09.2015 13:57:18)

- ☒ dövlət büdcəsidir
- ☐ nazirlər kabinetidir
- ☐ transmilli təşkilatlardır
- ☐ beynəlxalq strukturlardır
- ☐ qeyri-hökumət təşkilatlarıdır

598 Amazona ilk vaxlar nə satılırdı?

- ☐ elektrik
- ☒ kitablar
- ☐ geyim
- ☐ musiqi diskləri
- ☐ video oyunları

599 Amazon.com, Inc. hansı ölkənin kompaniyasıdır?

- ☐ Fransa
- ☐ İngiltərə
- ☐ Avstraliya
- ☐ Kanada
- ☒ Amerika

600 Xidmətlərin interaktiv tədarükçüsü hansı fəaliyyəti yerinə yetirir? (Sürət 22.09.2015 14:13:17)

- ☐ Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır
- ☒ Aparat və proqram təminatı istifadəçilərinə xidmətlər və kömək göstərir
- ☐ Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır
- ☐ Məhsulların qiymətinin elektron nağdsız ödənişini, daim dəyişən, bəzən də alıcının hərəkətlərinə cavab olaraq dəyişən qiymətlər və mövcud ehtiyatlar haqqında məlumatları təklif edir
- ☐ Axtarış sistemində kontent (məzmun) təklif edərək, yaxud reklam yerləşdirərək mənfəət yaradır

601 Elektron biznes terminindən nə məqsədlə istifadə edilir? (Sürət 22.09.2015 14:12:57)

- ☐ Bütün cavablar doğrudur
- ☒ biznes-proseslərin idarə olunması üçün kompüter texnologiyalarından istifadə ilə elektron kommersiya arasında hədd qoymaq üçün
- ☐ Malların və xidmətlərin İnternet vasitəsilə həyata keçirilən alqı və satqı prinsiplərini aşkar etmək üçün
- ☐ Malların şəbəkə üzrə və şəbəkədən kənar alqı və satqısının fərqlərini göstərmək üçün
- ☐ İnternetdə əqdlərin səviyyəsini müəyyən etmək üçün

602 Elektron kommersiya nədir? (Sürət 22.09.2015 14:12:36)

- ☒ Bütün cavablar doğrudur
- ☐ Kompüter sistemlərindən istifadə etməklə malların və xidmətlərin alınması və satılması prosesidir
- ☐ İnternet vasitəsilə həyata keçirilən malların və xidmətlərin alınması və satılması prosesidir
- ☐ Malların, xidmətlərin, informasiyanın və ödəmələrin şəbəkə üzrə, həmçinin internet üzrə çatdırılması imkanı
- ☐ Müxtəlif növ informasiya və əməliyyat mübadiləsi: kommersiya müəssisələri, istehlakçılar arasında, həmçinin kommersiya müəssisələri və istehlakçılar arasında

603 Amazon saytının əməkdaşlarının sayı

- ☐ 56 400
- ☐ 55 300
- ☐ 56 600
- ☐ 56 500
- ☒ 56 200

604 Aşağıdakı ifadələrdən hansı virtual birliyə aiddir (Sürət 22.09.2015 14:11:44)

- ☐ Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır

- ☐ Axtarış sistemində kontent təklif edərək, yaxud reklam yerləşdirərək mənfəət yaradır
- ☐ Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır
- ☐ Alıcılar özləri üçün sərfəli qiymətlə malları əldə etmələri üçün çoxsaylı satıcılara sorğular verirlər
- ☒ variantlar arasında doğru cavab mövcud deyil

605 BankOnline xidmətinin fərqli cəhəti (Sürət 22.09.2015 14:08:46)

- ☐ məhsul və xidmətləri, filial və ATM şəbəkələri, investisiya imkanları, ssuda və faiz haqda məlumatı, dividendləri, səhm bazarındakı prosesləri e-mail və ya ismaric vasitəsilə təmin edir
- ☒ məhsul və xidmətləri, filial və ATM şəbəkələri, investisiya imkanları, ssuda və faiz haqda məlumatı e-mail və ya ismaric vasitəsilə təmin edir
- ☐ məhsul və xidmətləri, filial və ATM şəbəkələri, investisiya imkanları, ssuda və faiz haqda məlumatı, dividendləri e-mail və ya ismaric vasitəsilə təmin edir
- ☐ məhsul və xidmətləri, investisiya imkanları, ssuda və faiz haqda məlumatı, dividendləri, səhm bazarındakı prosesləri e-mail və ya ismaric vasitəsilə təmin edir
- ☐ filial və ATM şəbəkələri, investisiya imkanları, ssuda və faiz haqda məlumatı, dividendləri, səhm bazarındakı prosesləri e-mail və ya ismaric vasitəsilə təmin edir

606 Aşağıdakı ifadələrdən hansı sindikatora aiddir: (Sürət 22.09.2015 14:10:50)

- ☒ variantlar arasında doğru cavab mövcud deyil
- ☐ ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
- ☐ Axtarış sistemində kontent təklif edərək, yaxud reklam yerləşdirərək mənfəət yaradır
- ☐ Alıcılar özləri üçün sərfəli qiymətlə malları əldə etmələri üçün çoxsaylı satıcılara sorğular verirlər
- ☐ Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır

607 Virtual birlik: (Sürət 22.09.2015 14:10:21)

- ☒ Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
- ☐ Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır
- ☐ Axtarış sistemində kontent təklif edərək, yaxud reklam yerləşdirərək mənfəət yaradır
- ☐ Alıcılar özləri üçün sərfəli qiymətlə malları əldə etmələri üçün çoxsaylı satıcılara sorğular verirlər
- ☐ Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır

608 Elektron ticarətdə bu məsələlərdən hansıları təhlükəsizlik vasitələri ilə həll edilir? (Sürət 22.09.2015 14:09:59)

- ☐ məhdudiyyətsiz müraciət
- ☒ qarşılıqlı identifikasiya və autentifikasiya
- ☐ verilənlərin tamlığı
- ☐ sövdələşmə şərtlərindən imtina etməmək
- ☐ verilənlərin məxfiliyi

609 BankONet bankinq proqram təminatının funksiyalarını bölmək olar (Sürət 22.09.2015 14:09:16)

- ☒ fiziki şəxslərə göstərilən bankinq xidməti, və korporativ bankinq
- ☐ hüquqi şəxslərə göstərilən bankinq xidməti, xüsusi organlara göstərilən bankinq xidməti, və korporativ bankinq
- ☐ fiziki şəxslərə göstərilən bankinq xidməti, hüquqi şəxslərə göstərilən bankinq xidməti, xüsusi organlara göstərilən bankinq xidməti və korporativ bankinq
- ☐ fiziki şəxslərə göstərilən bankinq xidməti, hüquqi şəxslərə göstərilən bankinq xidməti, xüsusi organlara göstərilən bankinq xidməti, investisiy və korporativ bankinq
- ☐ fiziki şəxslərə göstərilən bankinq xidməti, hüquqi şəxslərə göstərilən bankinq xidməti, və korporativ bankinq

610 ən geniş yayılmış sertifikatlaşdırma mərkəzləri (Sürət 22.09.2015 14:06:58)

- ☐ VISA, CyberTrust, Platin,
- ☒ VISA, VeriSign, CyberTrust
- ☐ VISA, VeriSign, CyberTrust, SSL, STR, SET
- ☐ VISA, VeriSign, CyberTrust, SSL, STR
- ☐ VISA, CyberTrust, Platin

611 Onlayn tranzaksiyanın funksiyasına aiddir: (Sürət 22.09.2015 14:06:08)

- ☐ variantların hamısı doğrudur
- ☐ tranzaksiyaların bütün iştirakçıları ilə eyni zamanda bilavasitə informasiya əlaqəsini tələb etmir
- ☒ tranzaksiyaların bütün iştirakçıları arasında bilavasitə informasiya əlaqəsini tələb edir
- ☐ elektron kommersiya tranzaksiyasını həyata keçirir
- ☐ prosessorun hostunda saxlanılan kartlar üzrə həyata keçirilən tranzaksiyalarda təhlükəsizliyi təmin edir

612 Geniş yayılmış bankinq proqram təminatlarına misal göstərmək olar (Sürət 22.09.2015 14:08:26)

- ☒ BankONet, Macrobank4, PowerCard, Cash@Will, FinnOne və s misal göstərmək olar
- ☐ BankONet, Macrobank4, PowerCard, Cash@Will, FinnOne Instant, Cyberplat, Web Money, PayCash və s misal göstərmək olar
- ☐ PowerCard, Cash@Will, FinnOne Instant, Cyberplat, Web Money, PayCash və s misal göstərmək olar
- ☐ BankONet, Macrobank4, FinnOne Instant, Cyberplat, Web Money, PayCash və s misal göstərmək olar
- ☐ BankONet, Macrobank4, PowerCard, Cash@Will, FinnOne Instant, Cyberplat, PayCash və s misal göstərmək olar

613 Plastik kartlarla ödəmələrə alternativ olan ödəmə sistemi (Sürət 22.09.2015 14:08:09)

- ☐ Instant, Cyberplat,
- ☒ Instant, Cyberplat, Web Money, PayCash
- ☐ düzgün cavab yoxdur
- ☐ Web Money, PayCash, CyberTrust
- ☐ Instant, Cyberplat, Web Money, PayCash, CyberTrust

614 Amazon neçənci ildən öz məhsul keşidlərini genişləndirir?

- ☐ 1994
- ☐ 1996
- ☒ 1998
- ☐ 1995
- ☐ 1997

615 Hal-hazırda Amazon neçə kateqoriyada məhsul təqdim edir?

- ☐ 36
- ☐ 35
- ☐ 30
- ☐ 32
- ☒ 34

616 Yenidən qurulan dövlət konsepsiyasının ilkin prinsiplərinə aid deyil: (Sürət 22.09.2015 14:20:18)

- ☐ səmərəli dövlət informasiya cəmiyyətinin və biliklər iqtisadiyyatının tələblərinə uyğun olmalıdır, böyük, mərkəzləşdirilmiş və standartlaşdırılmış bürokratiya keçmişdə qalmalıdır
- ☒ dövlətə mütləq bəla kimi deyil, kollektiv fəaliyyət üsulu və ictimai problemlərin həlli kimi baxılır
- ☐ dövlət strukturunun çevikliyinə və innovasiyalılığına yönələn missiyaların yerinə yetirilməsi
- ☐ bütün vətəndaşlar üçün imkanların bərabərliyinin təmin olunması prinsipinə əsaslanmaq zəruridir
- ☐ dövlət idarəetməsinin problemi insanlar (bürokratiklər) deyil, bürokratik sistemin özüdür

617 Keyfiyyətli idarəetmə (Good Governance) yanaşma metodologiyasına uyğun olmayan keyfiyyət xarakteristikasını seçin. (Sürət 22.09.2015 14:19:41)

- ☐ qaydaların aliliyinin tanınması
- ☒ bərabərlik və ayrışdırılıqlı qəbul edilməsi
- ☐ hakimiyyətin vətəndaşlar qarşısında hesabat verməsi
- ☐ hakimiyyətin və onun qərarlarının şəffaflığı
- ☐ nəticəvilik, səmərəlilik və faydalılıq

618 Satış nöqtəsində hesablama sistemi terminalı ilə bankın kompüteri arasında ötürülən informasiyanın mühafizəsi zamanı tətbiq olunur, tranzaksiyanın şifrələnməsi açarı öncəki açarın və tranzaksiyaların parametrlərinin şəklinin birtərəfli dəyişdirilməsi yolu ilə hesablanır. Bu ifadə kriptosisteminin hansı növünə aiddir? (Sürət 22.09.2015 14:18:47)

- ☐ cavablar arasında doğru variant mövcud deyil
- ☐ baza/seans açarlar metodu
- ☒ çıxarılmış açar metodu
- ☐ açıq açarlar metodu
- ☐ tranzaksiya açarı metodu

619 İnkişaf etmiş dünya ölkələrində elektron hakimiyyət və idarəetmənin tətbiqi hökumətin yenidən qurulması konsepsiyasının əsaslandığı prinsiplərə aid deyil: (Sürət 22.09.2015 14:19:59)

- ☐ dövlət strukturunun çevikliyinə və innovasiyalılığınə yönələn missiyaların yerinə yetirilməsi
- ☒ hökumət üçün xidmətlər təqdim edə biləcək strukturların rəqabətinin qeyri-zəruriliyi
- ☐ yerli cəmiyyətlərə böyük səlahiyyətlərin verilməsi
- ☐ dövlət strukturunun pulun xərclənməsinə deyil, onun qazanılmasına yönəldilməsi
- ☐ uzunmüddətli planlaşdırma, profilaktika və qabaqlama üsulları ilə daha az xərclərlə problemlərin həlli

620 Elektron hökumət yalnız vətəndaşların və dövlət strukturlarının münasibətlərini deyil, eyni zamanda dövlət daxilində - onun ayrı-ayrı , və arasındakı münasibətlərin də formalarını dəyişir. 1. bəndləri 2. imkanları 3. səviyyələri 4. altbölmələri 5. funksiyaları (Sürət 22.09.2015 14:19:14)

- ☐ 1, 2, 3
- ☒ 1, 3,
- ☐ 2, 3,
- ☐ 1, 4, 5
- ☐ 3, 4, 5

621 Neçənci ildən facebookdan təyin edilən yaşıdan yuxarı hər kəs istifadə edə

- ☐ 2006
- ☐ 2004
- ☐ 2008
- ☐ 2007
- ☒ 2005

622 Facebookda minimum yaş məhdudiyyəti nə qədərdir?

- ☐ 12
- ☒ 13
- ☐ 11
- ☐ 14
- ☐ 15

623 Facebook ilk vaxtlar nece adlanırdı?

- ☒ The facebook
- ☐ facemash
- ☐ Facepage
- ☐ Face
- ☐ Facebook

624 Facebook saytıdan ilk vaxtlarda ancaq kimlər istifadə edə bilərdi?

- ☐ Kaliforniya Universiteti tələbələri
- ☒ Harvard Universiteti tələbələri
- ☐ Boson Universitetləri tələbələri

- ☐ Amerikaa Universitetləri ələbələri
- ☐ Philips Exter Academy şagirdləri

625 Neçənci ildən facebookda istifadəçilər başqa saytlardan fərqli olaraq öz adresini sərbəst seçə bilərdilər?

- ☐ 2007
- ☐ 2006
- ☐ 2005
- ☒ 2009
- ☐ 2008

626 Ay ərzində orta hesabla facebook-un mobil versiyasının istifadəçilərinin sayı:

- ☐ 300 mln
- ☐ 450 mln
- ☐ 350 mln
- ☒ 500 mln
- ☐ 250 mln

627 Hal – hazırda dünyada facebook istifadəçilərinin sayı nə qədərdir?

- ☐ 2,5 miyad
- ☐ 0,5 miyad
- ☒ 1 miyad
- ☐ 1,5 miyad
- ☐ 2 miyad

628 Bələdiyyə üzvünün səlahiyyət müddəti nə qədərdir?

- ☐ 2
- ☐ 8
- ☐ 10
- ☐ 15
- ☒ 5

629 100000 nəfərdən 300000 nəfərədək əhalisi olan ərazilərdə bələdiyyələrə neçə bələdiyyə üzvü seçilir?

- ☐ 15
- ☒ 19
- ☐ 18
- ☐ 17
- ☐ 16

630 1000 nəfərdən 5000 nəfərədək əhalisi olan ərazilərdə bələdiyyələrə neçə 9 bələdiyyə üzvü seçilir?

- ☐ 6
- ☐ 10
- ☐ 8
- ☒ 9
- ☐ 4

631 500 nəfərdən 1000 nəfərədək əhalisi olan ərazilərdə bələdiyyələrə neçə bələdiyyə üzvü seçilir?

- ☐ 8
- ☒ 7
- ☐ 6
- ☐ 4
- ☐ 10

632 500 nəfərdən az əhalisi olan ərazilərdə bələdiyyələrə neçə bələdiyyə üzvü seçilir?

- ☐ 4
- ☒ 5
- ☐ 10
- ☐ 3
- ☐ 3

633 İlk bələdiyyə seçkiləri nə vaxt keçirilmişdir?

- ☐ 1999-cu il 12 dekabr
- ☒ 1999-cu il 12 dekabr
- ☐ 1995-ci il 12 aprel
- ☐ 18 fevral
- ☐ 1999-cu il 12 dekabr

634 Azərbaycan Respublikasının Konstitusiyası neçənci ildə qəbul olunmuşdur?

- ☐ 1994
- ☒ 1995
- ☐ 1991
- ☐ 1992
- ☐ 1993

635 Bələdiyyə sözü ərəbcədən gəlib mənası

- ☐ Hakimiyyət
- ☒ Şəhər, məmləkət
- ☐ Hökumət
- ☐ Ölkə
- ☐ Hakimiyyət

636 ... müəyyən ərazini əhatə edən yerli özünü idarə edən inzibati vahiddir. Tamamlayın.

- ☐ Daxili İşlər Nazirliyi
- ☐ İcra hakimiyyəti
- ☒ Bələdiyyə
- ☐ Vergilər Departamenti
- ☐ Xarici İşlər Nazirliyi

637 Şəhərdə bir bələdiyyə orqanının yaradılması üçün müvafiq yaşayış yerində əhali sayı maximum nə qədər olmalıdır?

- ☐ 250.000
- ☒ 300.000
- ☐ 400.000
- ☐ 250.000
- ☐ 250.000

638 Ölkədə yerli özünü idarəetmənin bələdiyyələr vasitəsi ilə həyata keçirilməyi prinsipi nə vaxt qəbul edildi?

- ☒ 1995
- ☐ 1991
- ☐ 1992
- ☐ 1993
- ☐ 1994

639 İllik gəlirləri fərd başına 25 min dollardan çox olan inkişaf etmiş Avropa Birliyi üzvü ölkələlərində, ABŞ, Kanada, Yaponiya və s. ölkələrdə dövlətin sadəcə klassik funksiyaları həyata keçirilməsinə səbəb nədir?

- ☒ İnsanlara xidmətin bütün növləri yerli özünüidarə orqanları olan bələdiyyələrə, özəl hüquqivə fiziki şəxslərə verilib
- ☐ Əhalinin təhsil və həyat tərzinin yüksək olması
- ☐ İnsanlara xidmətin bütün növləri özəl hüquqi şəxslərə verilib
- ☐ Sosial həyatın inkişaf dərəcəsinin maksimum olması
- ☐ İnsanlara digər xidmətlərin bütün növləri şəhər icra hakimiyyətinə təhvil verilib

640 Dövlət orqanı kimi ilk müasir bələdiyyə Tanzimat dövrü sonralarında yaradılmışdı. Bu neçənci ilə təsadüf edir?

- ☒ 1839
- ☐ 1826
- ☐ 1829
- ☐ 1838
- ☐ 1832

641 Neçənci ildən əsasən İstanbulda bələdiyyələr rayonlar üzrə bölündü və bununla da İstanbulda rayon bələdiyyələrinin sayı 39-a qalxdı?

- ☒ 2008
- ☐ 2004
- ☐ 2005
- ☐ 2006
- ☐ 2007

642 Londonda ilk bələdiyyə seçkiləri nə vaxt keçirilmişdir?

- ☒ 1906
- ☐ 1902
- ☐ 1904
- ☐ 1903
- ☐ 1905

643 Konstitusiyaya görə, bələdiyyələrin statusunun əsasları və səlahiyyətləri nəyə əsasən müəyyən edilir?

- ☐ Referenduma əsasən
- ☐ Bələdiyyə seçkilərinə əsasən
- ☐ Düzün cavab qeyd edilməyib
- ☒ Azərbaycan Respublikasının Konstitusiyaya əsasən
- ☐ Azərbaycan Respublikasının Prezidenti tərəfindən

644 Bələdiyyə üzvlərinə əmək haqqı hansı büdcənin vəsaiti hesabına ödənilir?

- ☒ Bələdiyyə büdcəsinin
- ☐ Sosial Fondlar
- ☐ Sığorta fondu
- ☐ c,d variantları
- ☐ Dövlət büdcəsi

645 Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması qaydası nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin fərmanı nə vaxt təsdiq edilmişdir?

- ☐ 5 fevral 2011
- ☒ 16 fevral 2011

- ☐ 10 fevral 2011
- ☐ 10 yanvar 2011
- ☐ 15 fevral 2011

646 Bələdiyyə statusu haqqında Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul edilmişdir?

- ☐ 1995
- ☐ 1996
- ☐ 1997
- ☐ 1998
- ☒ 1999

647 Azərbaycan Respublikasının Prezidentinin sərəncamına görə yerli icra hakimiyyətlərinin səlahiyyətləri hansı orqan tərəfindən müəyyən edilir?

- ☐ Düzün cavab qeyd edilməyib
- ☒ Azərbaycan Respublikasının Prezidenti tərəfindən
- ☐ Azərbaycan Respublikasının Konstitusiyaya əsasən
- ☐ Referenduma əsasən
- ☐ Bələdiyyə seçkilərinə əsasən

648 İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, burada bələdiyyələrin fəaliyyətini düzgün əks etdirən variantı seçin:

- ☐ Düzgün cavab qeyd edilməyib
- ☒ Bələdiyyələrin göstərdikləri əsas xidmətlər bunlardır: şəhər planlaşdırılması, əhalinin xüsusi qrupları üçün (məs, yaşlı insanlar) sosial yardımın təmin edilməsi, yollar və ictimai nəqliyyat xidməti, su təchizatı (İngiltərə istisnadır), məktəb və digər təhsil ocaqlarının tikintisi, iqtisadi inkişafa dəstək.
- ☐ Bu ölkələrdə yerli özünüidarəetmə orqanlarının fəaliyyəti mərkəzləşmiş qaydada həyata keçirilir
- ☐ 'Lokal özünüidarəetmə-lokal səlahiyyətə malik yerli orqanları tərəfindən ölkə qanunları çərçivəsində idarə olunması anlamına gəlir
- ☐ Bu ölkələrdə lokal özünüidarəetmə qurumlarının fəaliyyətini tam təmin edən islahatlar hələ də tam başa çatdırılmayıb

649 Bələdiyyələrin büdcələrində vəsait olması üçün əsas ünsür kimi hansı amil qeyd edilir?

- ☐ Əhali tərəfindən maliyyələşdirmə
- ☒ Bələdiyyələrin səlahiyyətlərinin sərhədi açıq müəyyənləşdirilməlidir
- ☐ Komunal xərclərin olduğundan artıq alınması
- ☐ Sosial yardımlar
- ☐ Dövlət tərəfindən təminat

650 Bələdiyyələrin vəzifəsi tam olaraq düzgün verilmiş variantı seçin:

- ☐ Bələdiyyələr seçkili qurumdur və birmənalı olaraq əhalinin istəyi əsasında formalaşır.
- ☒ 'Lokal özünüidarəetmə-lokal səlahiyyətə malik yerli orqanları tərəfindən ölkə qanunları çərçivəsində, əhalinin istəyi əsasında formalaşan və yerli əhalinin maraqları nəzərə alınmaqla sahib olduqları hüquq və imkanlardan istifadə etməklə ictimai işlərin əhəmiyyətli bir hissəsinin nizamlanması və idarə olunması anlamına gəlir
- ☐ Bələdiyyə bir vitrin qurum olaraq yaradılıb
- ☐ Bələdiyyələrin fəaliyyətinin bir hissəsini təşkil edən yerli sosial inkişaf proqramlarında əsas ağırlığın dövlət orqanlarının yanında və ya onlara əlavə olaraq bu işlərin görülməsinə biləcəyi açıqca qanunla tənzimlənir.
- ☐ Bələdiyyələrin fəaliyyətində üzə çıxan nöqsanların məsuliyyət yükünün bir hissəsini həm də əhalinin üzərinə qoyur. Çünki, bələdiyyələr seçkili qurumdur və birmənalı olaraq əhalinin istəyi əsasında formalaşır.

651 Cash@Will funksional moduldan ibarətdir 1 yerli və xarici valyuta alətlərinin yığımını, müştərilər haqda məlumatların toplanmasını 2 ödəniş xidmətlərini əhatə edir 3 elastik idarəetmədir 4 müştərilər haqda məlumatların toplanmasını 5 Dvidentlərin idarə olunması (Sürət 22.09.2015 14:16:38)

- ☐ 2,3,4
- ☒ 1,2,3
- ☐ 1,3,4,5

- ☐ 2,3,4,5
- ☐ 1,2,5

652 Bələdiyyə strukturunun iyeraxiyasında neçə bölmə yerləşir?

- ☒ 12
- ☐ 9
- ☐ 5
- ☐ 7
- ☐ 11

653 Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması qaydası nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən internet informasiya ehtiyatlarında açıqlanmasının təşkili nənci ilə qədər başa çatmalıdır?

- ☐ 2021
- ☐ 2017
- ☐ 2019
- ☐ 2015
- ☒ 2014

654 Hal hazırda bələdiyyələrin fəaliyyətin əsas inkişaf istiqamətləri hansıdır?

- ☐ Heç biri
- ☐ Bələdiyyələrin fəaliyyət sahəsinin genişlənsirilməsi
- ☒ Bələdiyyələrin fəaliyyətinə İKT –nin tətbiqi
- ☐ Bələdiyyələrin təkmilləşdirilməsi və fəaliyyət sahəsinin daralması
- ☐ Bələdiyyələrin icra hakimiyyəti orqanının tərkib hissəsinə çevrilməsi

655 Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması qaydası nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin fərmanında əsas məqsəd nədir?

- ☐ Bələdiyyələrin büdcəsinin yaradılması
- ☒ Bələdiyyələrin İKT ilə təmin edilməsi və elektronlaşdırılması
- ☐ Bələdiyyə üzvlərinin əhali tərəfindən seçilməsi
- ☐ Bələdiyyələrin dövlətdən ayrı orqan kimi fəaliyyət göstərməsinin təsdiq edilməsi
- ☐ Bələdiyyələrin fəaliyyət istiqamətlərinin formalaşdırılması

656 Bələdiyyə üzvləri səlahiyyət müddəti qurtardıqdan sonra yeni müddətə seçilmədikdə bələdiyyə büdcəsinin vəsaiti hesabına nəçə ay ərzində müavinət alırlar?

- ☐ 12 ay
- ☒ 3ay
- ☐ 5 ay
- ☐ 6 ay
- ☐ 1 ay

657 Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi məsələsi necə həll edilir?

- ☐ Prezident tərəfindən
- ☒ Bələdiyyə iclasının sadə səs çoxluğu ilə
- ☐ a,c variantları
- ☐ Xitam verilə bilməz
- ☐ İcra hakimiyyəti tərəfindən

658 Satış nöqtəsində hesablama sistemi terminalı ilə bankın kompüterini arasında ötürülən informasiyanın mühafizəsi zamanı tətbiq olunur, sonrakı tranzaksiya üçün açarın hesablanması zamanı tranzaksiyanın

parametrlərindən istifadə olunmur. Bu ifadə kriptosisteminin hansı növünə aiddir? (Sürət 22.09.2015 14:17:07)

- ☐ cavablar arasında doğru variant mövcud deyil
- ☒ tranzaksiya açarı metodu
- ☐ baza/seans açarlar metodu
- ☐ çıxarılmış açar metodu
- ☐ açıq açarlar metodu

659 Biometrik göstəricilərin neçə növü vardır? (Sürət 22.09.2015 14:16:24)

- ☐ 2
- ☐ 3
- ☐ 6
- ☐ 4
- ☒ 5

660 Elektron pullar sisteminin inkişafına təsir göstərən vacib amili göstərin: (Sürət 22.09.2015 14:16:03)

- ☐ elektron pul sahibindən alınan komissiyanın miqdarı
- ☐ ənənəvi ödəniş alətləri ilə müqayisədə elektron pullar vasitəsilə ödənişin üstünlüyü
- ☐ elektron pul ödənişlərini qəbul edən infrastrukturun inkişaf səviyyəsi
- ☒ yuxarıda sadalananların hamısı
- ☐ elektron qurğulardan istifadənin sadəliyi

661 İstehlakçı (customer) ilə istehlakçı arasında olan iqtisadi əlaqə elektron kommersiyanın hansı növünə aiddir?

- ☐ G2B
- ☐ B2C
- ☒ C2C
- ☐ B2G
- ☐ C2B

662 Müəssisə (busines) ilə istehlakçı (customer) arasında olan iqtisadi əlaqə elektron kommersiyanın hansı növünə aiddir?

- ☐ G2B
- ☒ B2C
- ☐ C2C
- ☐ B2B
- ☐ C2B

663 Azərbaycanda 2009-cu ildə B2B bazarının həcmi neçə milyon dollar həcmində dəyərləndirilir?

- ☐ 2 milyon
- ☐ 4milyon
- ☐ 5milyon
- ☒ 6 milyon
- ☐ 3milyon

664 Azərbaycanda elektron B2B bazasının inkişafını sürətləndirən amil kimi aşağıda qeyd edilənlərdən hansı düzgündür?

- ☒ Sadalananların hamısı
- ☐ Şirkətlərin tədricən kompüterləşməsi.
- ☐ İnternet istifadəçiləri sayının sürətlə artması (xüsusilə, böyük şəhərlərdə).
- ☐ Respublikada böyük maliyyə imkanları malik şirkətlərin meydana gəlməsi.
- ☐ Özəl şirkətlərdə menecmentin səviyyəsinin getdikcə artması.

665 Azərbaycanda elektron kommersiya bazarının gəlirsiz hesab edilməsinin ən əsas səbəbi nədir?

- ☐ Qeyd edilənlərin hamısı
- ☐ Dövlət müəssisələrinin bu işdə əsaslı iştirak etməməsi
- ☒ Ən əsas səbəblərdən biri İnternet istifadəçilərin sayının hələlik qeyri-kafi olmasıdır
- ☐ Orta statistik İnternet istifadəçisi maddi təminat, texniki hazırlıq və təhsil səviyyəsinə görə orta statistik Azərbaycan sakinindən kəskin fərqlənir
- ☐ Rəqəmsal uçurum

666 Azərbaycanda İnternetin fəal inkişafı hansı illərə təsadüf edir?

- ☐ 1995-1996
- ☐ 1997-1998
- ☐ 1998-1999
- ☒ 1999-2000
- ☐ 1996-1997

667 Spamların yüksək səmərə verməsinə baxmayaraq əksər marketoloqlar bundan istifadənin məsləhət görməməsinin başlıca səbəbi nədir?

- ☐ Bütün cavablar düzgündür
- ☐ Müştərilərin buna reaksiyası azdır
- ☐ Spamlar qeyri qanuni olduğundan müəssisənin fəaliyyəti məhdudlaşdırıla bilər
- ☒ Onlar hesab edirlər ki, spamlar brendin imicinə zərər vurdura bilər.
- ☐ Spamlar daha çox əlavə xərclər tələb edir

668 Poçt serverlərində spamlar ümumi məktubların neçə faizini təşkil edir?

- ☐ 60%
- ☐ 40%
- ☐ 30%
- ☐ 50%
- ☒ 25%

669 Internetdə birbaşa marketingin əsas aləti nədir?

- ☐ heçbiri
- ☐ Internetdəcəlbədicireklamlar
- ☒ Email göndərişləri
- ☐ Web reklamsəhifələri
- ☐ b,c

670 Banner reklamının daha effektiv alınması üçün aşağıda qeyd edilənlər şərtlərdən hansı ödənməlidir?

- ☒ Bütün qeyd edilən şərtlər
- ☐ Pulsuz (free). Banner reklamında ən vacib sözlərdən biri “pulsuz”dur
- ☐ Bannerin tekstində yumor, böyük vəd və maraq olmalıdır.
- ☐ Banner mübadiləsi şəbəkələrində qeydiyyatdan keçmə
- ☐ Click here). Bannerə baxan və onunla maraqlanan istifadəçinin sonradan nə etmək lazım olduğunu bildiyini düşünmək səhv olardı. Şəbəkədə daim təcrübəsiz istifadəçilər mövcuddur. Bannerdə Click here yazılışı bu zaman köməyə gəlir.

671 Banner reklamının daha effektiv alınması üçün aşağıda qeyd edilənlər şərtlərdən hansı ödənməlidir?

- ☒ Bütün qeyd edilən şərtlər
- ☐ Əgər banner 3 ardıcıl dəyişən kadrda ibarətdirsə o zaman I kadr diqqəti cəlb etmək rolu oynamalı, qalan ikisi isə web-sayt haqqında təsəvvür yaratmalı və istifadəçilərdə maraq yaratmalıdır
- ☐ Sarı, narıni, mavi və yaşıl rənglərdən istifadə olunması daha faydalıdır
- ☐ Bannerin həm forması, həm də məzmunu “məna bax!” – deyə “qışqırmalıdır”.
- ☐ Ən optimal banner ölçüsü 3-4 Kb hesab olunur. Böyük bannerlər gec yüklənir.

672 Müasir dövrdə internet reklamların neçə faizi banner reklamlarının payına düşür?

- ☐ 25%
- ☐ 35%
- ☐ 55%
- ☒ 70%
- ☐ 65%

673 İstifadəçilər bütün reklam bannerlərinin cəmi neçə faizindən yararlanırlar?

- ☒ 0,5%
- ☐ 2,9%
- ☐ 0,9%
- ☐ 1,9 %
- ☐ 2,5%

674 İnternet-marketingdə əsas hərəkət verici qüvvə hesab olunur?

- ☐ Heç biri
- ☒ Reklam
- ☐ Rəqəmsal iqtisadiyyat
- ☐ Sürətli internet
- ☐ Müştəri

675 Web-saytın effektivliyi nəzarət həyata keçirilməlidir. İstifadəçilərin saytı tapmasının yolu kimi hansını qeyd etmək mümkündür:

- ☐ a,b düzgündür
- ☒ a,b,c düzgündür
- ☐ Server axtarış sistemi vasitəsilə aşkarlana bilər
- ☐ Serveri hipermətn göstərişləri vasitəsilə tapmaq olar
- ☐ Server haqqında məlumatı digər, o cümlədən, ənənəvi informasiya mənbələrindən (qəzet, jurnal, radio və s) əldə etmək olar.

676 Yeni iqtisadiyyatda əsas diqqət yönəlmişdir:

- ☐ Heç biri
- ☐ İstehsalçılara
- ☐ Yeni məhsulların yaradılmasına
- ☒ istehlakçılara, onların dəyişən individual tələbatlarının ödənilməsinə
- ☐ Keyfiyyətli məhsul istehsalına

677 Internetin müəssisələrə verdiyi üstünlüklər kimi qeyd edilənlərdən doğru olanı seçin:

- ☒ bütün cavablar doğrudur
- ☐ Ucuz kommunikasiya vasitəsidir.
- ☐ İnformasiya axtarışına sərf olunan vaxta xeyli qənaət edilməsi.
- ☐ Müəssisədaxili texniki və inzibati xərclərin azaldılması imkanı.
- ☐ İnternetdə firmanın cəlbedici obrazının yaradılmasına imkan verən informasiya sistemlərinin qurulmasının əlverişliliyi.

678 E-marketing nədir?

- ☐ İnternet vasitəsilə məhsul və xidmətlər haqqında informasiya verilməsi və onların kommunikasiyası
- ☐ kompaniyanın öz məhsul və xidmətləri haqqında informasiya verməsi, onların kommunikasiyası, irəlilədilməsi və satışı üzrə həyata keçirdiyi səylərindən ibarətdir.
- ☒ kompaniyanın İnternet vasitəsilə öz məhsul və xidmətləri haqqında informasiya verməsi, onların kommunikasiyası, irəlilədilməsi və satışı üzrə həyata keçirdiyi fəaliyyətlər toplusudur
- ☐ kompaniyanın İnternet vasitəsilə xidmətləri haqqında informasiya verməsi
- ☐ c,d variantları düzgündür

679 İnternet marketinqin əsası olan İnternet neçənci ildə yaradılmışdır?

- ☐ 1991
- ☒ 1995
- ☐ 1994
- ☐ 1993
- ☐ 1992

680 Müəssisə ilə müəssisə arasında olan iqtisadi əlaqə elektron kommersiyanın hansı növünə aiddir?

- ☐ C2B
- ☒ B2B
- ☐ C2C
- ☐ B2C
- ☐ G2B

681 Web-vitrinlərə aid olan düzgün mülahizələri seçin: 1. +onları yaradanlar ticarət sahəsinə qeyri-peşəkarlardır. 2. +Xidmətin zəifliyi şəraitində alıcıda şirkətə qarşı mənfi rəy formalaşır 3. pərakəndə ticarət təşkilatları üçün qəbul edilmiş qaydalar əsasən fəaliyyət göstərən internet-mağazalardır 4. Belə portallar internetə - son istehlakçılarla əks əlaqənin yeni üsullarını və ya web-marketinqin təşkili aləti kimi baxan real ticarət şirkətlərinin bazasında yaradılır.

- ☐ 3,1
- ☐ 1,4
- ☐ 3,2
- ☒ 1,2
- ☐ 2,4

682 Şəbəkədə fəaliyyət göstərən firmalar bir neçə səbəbdən uğursuzluqla üzləşirlər (müflisləşirlər). Aşağıda göstərilənlərdən hansı bu qeyd edilən səbəblərə aiddir?

- ☒ hamısı aiddir
- ☐ onlardan çoxları qabaqcadan heç bir tədqiqat və ya planlaşdırma aparmadan bazara girirlər
- ☐ web-saytların uğursuz dizaynına görə
- ☐ əmtəələrin vaxtılı-vaxtında çatdırılmaması
- ☐ servis xidmətinin aşağı səviyyədə olmasına görə

683 Sahə konvergensiyası anlayışı hansı variantda daha düzgün verilmişdir?

- ☐ İnsanları bir kompaniya daxilində bir-biri və baş kompyuterlə əlaqələndirən şəbəkəyə Intranet; kompaniyanı onun malgöndərənləri və distribyuteri ilə əlaqələndirən şəbəkəyə Ekstranet; nəhayət, istifadəçiləri “ümumdünya informasiya anbarı” ilə əlaqələndirən şəbəkəyə isə Internet deyilir
- ☐ Şəbəkədə işləyən yeni vasitəçilər (xüsusilə, Priceline.com) meydana çıxmışdır ki, onların müvəffəqiyyət qazanması artıq yeni tipli və iri miqyaslıvasitəçilərin yaranmasına işarədir.
- ☐ Heç biri
- ☒ Kompaniyalar təsdiq edirlər ki, iki və daha artıq sahənin kəsişməsi kütləvi sayda yeni imkanlar açır.
- ☐ Kastomizasiya dedikdə, kompaniyanın özünün hər bir müştərisinə, xüsusi olaraq onlar üçün nəzərdə tutulmuş məhsul, xidmət, qiymət və çatdırılma kanallarını təmin etmək iqtidarında olması başa düşülür.

684 Rəqəmli texnologiyaların yayılması və birləşmə imkanı anlayışı hansı variantda daha düzgün verilmişdir?

- ☒ İnsanları bir kompaniya daxilində bir-biri və baş kompyuterlə əlaqələndirən şəbəkəyə Intranet; kompaniyanı onun malgöndərənləri və distribyuteri ilə əlaqələndirən şəbəkəyə Ekstranet; nəhayət, istifadəçiləri “ümumdünya informasiya anbarı” ilə əlaqələndirən şəbəkəyə isə Internet deyilir
- ☐ Şəbəkədə işləyən yeni vasitəçilər (xüsusilə, Priceline.com) meydana çıxmışdır ki, onların müvəffəqiyyət qazanması artıq yeni tipli və iri miqyaslıvasitəçilərin yaranmasına işarədir.
- ☐ Heç biri
- ☐ Kompaniyalar təsdiq edirlər ki, iki və daha artıq sahənin kəsişməsi kütləvi sayda yeni imkanlar açır.

- ☐ Kastomizasiya dedikdə, kompaniyanın özünün hər bir müştərisinə, xüsusi olaraq onlar üçün nəzərdə tutulmuş məhsul, xidmət, qiymət və çatdırılma kanallarını təmin etmək iqtidarında olması başa düşülür.

685 Yeni iqtisadiyyatı hərəkətə gətirən dörd spesifik amilə aiddir:

- ☐ vasitəçilərin ləğv edilməsi və yeni tipli vasitəçilik, kastomizasiya və kastomerizasiya, sahə konvergensiyası
- ☒ Rəqəmli texnologiyaların yayılması və birləşmə imkanı, vasitəçilərin ləğv edilməsi və yeni tipli vasitəçilik, kastomizasiya və kastomerizasiya, sahə konvergensiyası
- ☐ rəqəmli texnologiyaların yayılması, vasitəçilərin ləğv edilməsi, kastomerizasiya, sahə konvergensiyası
- ☐ rəqəmli texnologiyaların birləşmə imkanı, yeni tipli vasitəçilik, kastomizasiya, sahə konvergensiyası
- ☐ rəqəmli texnologiyaların yayılması və birləşmə imkanı, vasitəçilərin ləğv edilməsi və yeni tipli vasitəçilik, kastomizasiya və kastomerizasiya

686 Rəqəmsal İqtisadiyyatda başlıca rəqabət amillərin biri:

- ☐ Heç biri
- ☐ Müasir dövrdə ucuz və keyfiyyətli məhsul rəqabətdə daha yüksəkdir
- ☐ Daha çox İKT tətbiqi başlıca amildir
- ☒ “İstehlakçı era”-sında istehsalçıların individual istehlakçı tələbatını effektiv istehsal və planlaşdırma sistemi ilə uzlaşdırmaq qabiliyyəti başlıca rəqabət amilidir
- ☐ Internet-texnologiyaların iqtisadiyyata tətbiqi makroiqtisadi səviyyədə də çox böyük imkanlar açdı.

687 ənənəvi vasitələrlə həyata keçirilən bank əməliyyatlarının maya dəyərinin internet - texnologiyaların tətbiqi ilə fəaliyyət göstərən bank əməliyyatlarının maya dəyərindən fərqlənməsinin əsas səbəbləri göstərin:

- ☐ a,b,c düzgündür
- ☐ Internet vasitəsilə öz məhsul və xidmətləri haqqında informasiya verməsi, onların kommunikasiyası və satışı ənənəvi üsula nisbətən daha ucuz başa gəlir
- ☐ PC banking (internet vasitəsilə bank xidmətlərinin təklif olunması) xərclərin azaldılmasına gətirir
- ☐ Şəbəkələr əməliyyatlarda və inzibati xərclərin azaldılmasında mühüm rol oynayır
- ☒ a,b düzgündür

688 Internet-portallar (consumer portal)- aid olan düzgün mülahizələri seçin: 1. Onları yaradanlar ticarət sahəsinə qeyri-peşəkarlardır. 2. Xidmətin zəifliyi şəraitində alıcıda şirkətə qarşı mənfi rəy formalaşır 3. pərakəndə ticarət təşkilatları üçün qəbul edilmiş qaydalar əsasən fəaliyyət göstərən internet-mağazalardır 4. Belə portallar internetə - son istehlakçılarla əks əlaqənin yeni üsullarını və ya web-marketingin təşkili aləti kimi baxan real ticarət şirkətlərinin bazasında yaranır.

- ☐ 3,1
- ☒ 3,4
- ☐ 3,2
- ☐ 1,4
- ☐ 2,4

689 Banner nədir?

- ☐ Yalnız reklam üçün yaradılmış web səhifə
- ☐ Kompaniyanın öz səhifəsində olan məhsul reklamı
- ☐ Radioda reklam
- ☐ Televiziya reklamı
- ☒ Kompaniyanın müqavilə əsasında digər web səhifələrdə öz məhsul və xidmət reklamını kiçik “pəncərə” daxilində yerləşdirməsi

690 Birbaşa marketing nədir?

- ☐ heç biri
- ☐ İnternet üzərindən olmayan marketing
- ☐ konkret istehsalçıya yönəlmiş marketing
- ☒ konkret istehlakçıya yönəlmiş marketingdir
- ☐ a,b doğrudur

691 Spemlerin göndərilməsi bir neçə mərhələdə yerinə yetirilir. Bu mərhələləri düzgün ardıcılıqla düzün: 1. Elektron ünvan üzrə məktubların göndərilməsi 2. Müəyyən olunmuş qaydalara əsasən mətnlərin tərtib olunması 3. E-mail adreslərin siyahısının tərtib olunması

- ☐ 2,1,3
- ☐ 1,3,2
- ☒ 3,2,1
- ☐ 1,2,3
- ☐ 2,3,1

692 Azərbaycanda elektron B2B bazarının inkişafına mane olan amillər aşağıdakılardır hansıdır?

- ☒ Hamısı
- ☐ Müxtəlif təsərrüfat sahələrinin inhisarlaşması.
- ☐ Respublikada “kölgə iqtisadiyyatı”nın həcmnin böyük olması.
- ☐ Uzun illər iqtisadi vəziyyətin qeyri-sabit olması.
- ☐ Respublika vergi sisteminin qeyri-təkmil olması.

693 Azərbaycanda elektron B2B bazarının inkişafına mane olan amillər aşağıdakılardır hansıdır?

- ☒ Qeyd edilən bütün amillər
- ☐ İnformasiya texnologiyalarından istifadə səviyyəsinin aşağı olması (xüsusilə əyalətlərdə).
- ☐ İnvestisiya mühitinin əlverişsiz olması.
- ☐ Mövcud resurslardan qeyri-səmərəli istifadə olunması.
- ☐ İnternet-auditoriyasının məhdud olması (bura korporativ istifadəçilər də aid edilir).

694 Azərbaycanda elektron B2B bazarının inkişafına mane olan amillər aşağıdakılardır hansıdır?

- ☒ Qeyd edilən bütün amillər
- ☐ Korporativ idarə etmə səviyyəsinin aşağı olması.
- ☐ Telekommunikasiya vasitələrinin zəif inkişafı.
- ☐ İnternet-auditoriyasının məhdud olması (bura korporativ istifadəçilər də aid edilir).
- ☐ Elektron-biznesin hüquqi tənzimlənməsi səviyyəsinin aşağı olması.

695 Azərbaycanda elektron B2B bazarının inkişafına mane olan amillər aşağıdakılardır hansıdır?

- ☒ Bütün cavablar doğrudur
- ☐ Mövcud resurslardan qeyri-səmərəli istifadə olunması.
- ☐ Respublika vergi sisteminin qeyri-təkmil olması.
- ☐ Müxtəlif təsərrüfat sahələrinin inhisarlaşması.
- ☐ İnvestisiya mühitinin əlverişsiz olması.

696 Azərbaycanda elektron B2B bazasının inkişafını sürətləndirən amil kimi aşağıda qeyd edilənlərdən hansı düzgündür?

- ☒ Bütün variantlar düzgündür
- ☐ Firmaların maddi-texniki təchizat fəaliyyətinin effektivliyini artırmaq cəhdləri.
- ☐ İqtisadiyyatın “monetarizasiyasının” səviyyəsinin artması
- ☐ 2003-cü ildən başlayaraq sənaye sahələrinin dirçəlməsi və iqtisadi artımın olması.
- ☐ Respublikada böyük maliyyə imkanları malik şirkətlərin meydana gəlməsi

697 İstehlakçı (customer) ilə müəssisə (business) arasında olan iqtisadi əlaqə elektron kommersiyanın hansı növünə aiddir?

- ☐ G2B
- ☐ B2C
- ☐ C2C
- ☐ B2G
- ☒ C2B

698 Dövlət ilə müəssisə (business) arasında olan iqtisadi əlaqə elektron kommersiyanın hansı növünə aiddir?

- ☒ G2B
- ☐ B2C
- ☐ C2C
- ☐ B2G
- ☐ C2B

699 Müəssisə (Business) ilə dövlət arasında olan iqtisadi əlaqə elektron kommersiyanın hansı növünə aiddir?

- ☐ G2B
- ☐ B2C
- ☐ C2C
- ☒ B2G
- ☐ C2B

700 Kastomizasiya və kastomerizasiya anlayışı hansı variantda daha düzgün verilmişdir?

- ☐ Heç biri
- ☐ Kompaniyalar təsdiq edirlər ki, iki və daha artıq sahənin kəsişməsi kütləvi sayda yeni imkanlar açır.
- ☐ Şəbəkədə işləyən yeni vasitəçilər (xüsusilə, Priceline.com) meydana çıxmışdır ki, onların müvəffəqiyyət qazanması artıq yeni tipli və iri miqyaslı vasitəçilərin yaranmasına işarədir.
- ☐ İnsanları bir kompaniya daxilində bir-biri və baş kompyuterlə əlaqələndirən şəbəkəyə Intranet; kompaniyanı onun malgöndərənləri və distribyuteri ilə əlaqələndirən şəbəkəyə Ekstranet; nəhayət, istifadəçiləri "ümumdünya informasiya anbarı" ilə əlaqələndirən şəbəkəyə isə Internet deyilir
- ☒ Kastomizasiya dedikdə, kompaniyanın özünün hər bir müştərisinə, xüsusi olaraq onlar üçün nəzərdə tutulmuş məhsul, xidmət, qiymət və çatdırılma kanallarını təmin etmək iqtidarında olması başa düşülür.